

**Bakı Dövlət Universiteti**

**Tarix fakültəsi**

**Azərbaycanşünaslıq Elmi-tədqiqat Mərkəzi**

**«Dünya azərbaycanlıları» bölməsi**

**Dünya azərbaycanlıları:  
tarix və müasirlik  
(Elmi-nəzəri toplu)**

**I BURAXILIŞ**

**Bakı- 2003**

**Redaksiya heyəti:** Əməkdar elm xadimi, tarix elmləri doktoru,  
professor **Y.M.Mahmudov**, tarix elmləri  
namizədi, dosent **K.K.Şükürov**, baş elmi  
işçi **U.M.Paşayeva**

**Dünya azərbaycanlıları: tarix və müasirlik.** Elmi-nə-  
zəri toplu. I buraxılış. –Bakı: Bakı Universiteti nəşriyyatı,  
2003, 156 səh.

$$\frac{1803000000 - 000}{658(07) - 007} 7 - 2003$$

*«Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, millimənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbaşarı dəyərlərlə sintezindən, integrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir».*

*Azərbaycan Respublikasının Prezidenti  
Heydər Əliyevin Dünya azərbaycanlılarının  
I qurultayında nitqindən*

## MÜNDƏRİCAT

Redaksiya heyətindən ..... 6

### I. NƏZƏRİ MƏSƏLƏLƏR

*Sükürov K.K.*

Dünya Azərbaycanlılarının öyrənilməsi:  
struktur yanaşma ..... 7

### II. AZƏRBAYCAN XVIII-XX ƏSRLƏRDƏ

*Ələkbərzadə M.Z*

Azərbaycan xanlıqları

(dövrün bədii-sənədli telefilmlər vasitəsi ilə  
əksinə dair) ..... 12

*Məmmədova A.Ə.*

Car-Balakən camaatlığının hərb tarixinə dair ..... 20

*İbişov S.Ə.*

Quba xanlığı əhalisinin rus çarizminə qarşı azadlıq  
mücadiləsi (1806-1811) ..... 28

*Kazimov İ.F.*

Naxçıvan bölgəsi əhalisinin say dinamikası və  
yerləşməsinə dair (1828-1920-ci illər) ..... 52

*Şirvanova T.Ə.*

Rusiyanın Azərbaycanda yeritdiyi siyasetdə  
ermənilərə himayəçilik (1828-1917-ci illər) ..... 58

*Xəlilova S.S.*

XIX əsrin sonu – XX əsrin əvvəllərində azərbaycanlı  
sahibkarların Azərbaycan unüyütmə və  
düyütəmizləmə sənayesində iştirakına dair ..... 67

*Əhmədov H.O.*

1920-1930 cu illərdə milli ziyalı kadrların say  
dinamikası və tərkibi ..... 75

*Mустафаева C.O.*

Сталинские репрессии и реабилитация их жертв

|   |     |
|---|-----|
| в Азербайджане.....   | 85  |
| <i>Fərəcov S.F.</i>   |     |
| 1950-70-ci illərdə Qərbi Azərbaycanda<br>azərbaycanlıların demoqrafik vəziyyəti .....   | 92  |
| <i>Həsənova L.L.</i>  |     |
| XX yüzilin ikinci yarısında Azərbaycanda əhalinin<br>miqrasiyası (sovət əhali siyahıya almaları üzrə).....                                    | 96  |
| <i>Mustafayev A.N.</i>  |     |
| Qaçqınların Naxçıvanda yerləşdirilməsi .....  | 105 |
| <i>Paşayeva U.M.</i>  |     |
| Azərbaycan, Ermənistan və Gürcüstan<br>respublikalarında qaçqınların hüquqlarına dair<br>qanunvericilik sənədlərinin müqayisəli təhlili ..... | 111 |

### III. XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR

|  |     |
|--|-----|
| <i>Новрузова Г.Т.</i>                              |     |
| Азербайджанцы в России. ....                       | 124 |
| <i>Новрузова Г.Т.</i>                              |     |
| Профessionálnaya занятость азербайджанцев России.. | 132 |

### IV. XARİCİ ÖLKƏLƏRİN AZƏRBAYCANDAKI DİASPORU

|  |     |
|--|-----|
| <i>Verdiyeva H.Y.</i>  |     |
| Yelenendorf koloniyasında məktəblər<br>(1891-1914-cü illər)..... | 140 |

### V. KİTABLAR, RƏYLƏR

|   |     |
|---|-----|
| Açılmamış səhifələrin həqiqətləri .....               | 145 |
| Qərbi Azərbaycan «ensiklopediyası» .....              | 150 |
| Redaksiya heyəti və müəlliflər haqqında məlumat ..... | 155 |

## **Redaksiya heyətindən**

Dünya azərbaycanlılarının kompleks şəkildə öyrənilməsi ideyası respublikada ilk dəfə Bakı Dövlət Universitetinin tarix fakültəsində həyata keçirilməye başlanılmışdır. Bu məqsədlə 1980-ci illərin sonlarında «Dünya azərbaycanlıları (tarix-dəmoqrafiya)» elmi tədqiqat laboratoriyası təşkil edilmişdi. Müəyyən struktur dəyişikliklərindən sonra hazırda tarix fakültəsi nəzdində «Azərbaycanşünaslıq» Elmi-tədqiqat mərkəzinin «Dünya azərbaycanlıları» bölməsi kimi fəaliyyətini davam etdirir.

Dünya azərbaycanlılarının 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində keçirilən qurultayında qarşıya qoyulan məqsəd və vəzifələrin həyata keçirilməsində «Dünya azərbaycanlıları» bölməsinin də üzərinə böyük məsuliyyət düşür. Bölmə geniş tədqiqatlar programını yerinə yetirməklə bərabər, Respublikada bu sahə üzrə əlaqələndirmə funksiyasını da həyata keçirə bilər. Bu, araşdırmaların elmi-praktik əhəmiyyətini artırır, məqsədyönlülüğünü təmin edər. Bölmənin işi müvafiq dövlət orqanları və qeyri-hökumət təşkilatlarının göstərilən istiqamətdə fəaliyyətinin elmi təminatında da böyük rola malikdir.

Təqdim olunan toplu «Dünya azərbaycanlıları» bölməsi əməkdaşlarının və digər müəlliflərin araşdırmalarının bir qismini əhatə edir. Növbəti toplularda yeni-yeni elmi istiqamətlərə dair tədqiqatlar veriləcəkdir.

Redaksiya heyəti Dünya azərbaycanlılarının öyrənilməsinin problemləri ilə məşğul olan, Respublikada və xaricdə yaşayan bütün müəlliflərlə əməkdaşlığı böyük önem verir. Ona görə də ümumxalq və ümumdövlət işinin həyata keçirilməsində çalışan hər bir müəllif bizə müraciət edə bilər.

**Ünvanımız:** Bakı şəhəri, 370143, Z. Xəlilov küçəsi, 23  
BDU, 1 korpus, «Dünya Azərbaycanlıları» bölməsi

## I. NƏZƏRİ MƏSƏLƏLƏR

ŞÜKÜROV K.K.

### DÜNYA AZƏRBAYCANLILARININ ÖYRƏNİLMƏSİ: STRUKTUR YANAŞMA

1991-ci il dekabrın 16-da Naxçıvan MR Ali Məclisi həmin ayın 31-ni Dünya azərbaycanlılarının həmrəlik günü elan edilməsi haqqında qərar qəbul etmişdi. Müvafiq təklif respublika parlamenti tərəfindən dekabrın 25-də təsdiq olunmuşdu. 2001-ci il noyabrın 9-10-da Dünya azərbaycanlıların 1-ci qurultayı (Bakı) keçirilmişdi. Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət komitəsi yaradılmışdı və s.

Bu faktlardan aydın olur ki, Azərbaycanın ictimai-siyasi həyatında yeni bir hərəkat, yeni bir baxış və dövlət siyasetinin yeni bir istiqaməti meydana gəlmişdir. Bütün bunlar ictimai fikrin diqqətinqdən kənarda qala bilməz.

Adətən olduğu kimi bu halda da problemi bütün reallığı ilə dərk edib, hərtərəfli öyrənmək və müvafiq elmi-təcrubi nəticələr çıxarmaq əvəzinə tələsiklik, pərakəndəlik, məsələnin ayrı-ayrı istiqamətlərində təcridlilik və i.a. mənfi meyllər özünü biruzə vermişdir. İrəliləmək və yeni nailiyyətlər əldə etmək üçün bu mənfi meyllər tezliklə aradan qaldırılmalı və onun əvəzinə daim zənginləşdirilməli olan bir konsepsiya qoyulmalıdır.

İlk əvvəl «Dünya azərbaycanlıları»nın elmi anlayışı müəyyənleşdirilməlidir. Bunun üçün onun məzmunu və mahiyyəti aydın dərk olunmalıdır. Məzmunu etibarı ilə onu belə ifadə etmək olar: **Dünya azərbaycanlıları = Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar + xaricdə yaşayan azərbaycanlılar**. Tarixi-coğrafi ərazi-silə siyasi sərhədləri üst-üstə düşən və titul xalqının adı bir mənali olan xalqlar üçün bu formulanın həlli elə bir çətinlik törətmir. Azərbaycan Respublikası Dünya azərbaycanlılarının yeganə dövləti olmaqla onun tarixi-coğrafi ərazisinin bir hissəsini əhatə edir və anlayışın özeyinə çevrilir.

«Azərbaycanlı» anlayışının məzmun mürəkkəbliyi də bu formulaya təsir göstərir. (Bəzən «azərbaycanlı» əvəzinə Azərbaycan türkü anlayışı da istifadə olunur. Bu daha çox elmi-publisistik janr üçün xarakterikdir. Burada, əsasən, rəsmi qaynaqlar üzrə təhlil aparılır). Məlumdur ki, bu anlayış həm konkret etnos, həm də coğrafi mənsubiyyəti bildirir. Lakin diqqətlə nəzərdən keçirilsə bu iki sifətin bir anlayışda ifadə olunması burada uğurlu hesab oluna bilər. «Dünya azərbaycanlıları» anlayışı qayəsi etibarilə parçalanmanı deyil, birliyi ifadə edir. Bu birlikdə təkcə etnik azərbaycanlı deyil, Azərbaycanın bütün milli azlıqları, ümumən Azərbaycanın ona sədaqətli olan hər bir qeyri-azərbaycanlı vətəndaşı milli eñoizmdən uzaq olsa, özünü keyfiyyətçə yeni bir təmin tərkib hissəsi kimi hiss edə bilər.

«Xaricdə yaşayan azərbaycanlılar» hem «Dünya azərbaycanlıları»nın tərkib hissəsi, həm də müstəqil bir məcmu kimi çıxış edir. Yenə də təkrar etmək lazımdır ki, adı halda bu anlayış heç bir problem yaratmır. Azərbaycan gerçəkliliyində isə onun strukturunun aydınlaşdırılması zərurəti ortaya çıxır. Bir az sadə şəkildə onu belə ifadə et-

mək olar: **Xaricdə yaşayan azərbaycanlılar = Azərbaycan Respublikası sərhədlərindən kənarda qalan Azərbaycanın tarixi-coğrafi ərazisində yaşayan azərbaycanlılar + keçmiş sovet məkanındaki (MDB ölkələri) azərbaycanlılar + planetin digər ölkələrindəki azərbaycanlılar.** «Xaricdə yaşayan azərbaycanlılar» anlayışı altında bu differensasiyanın nəzərə alınmaması xarakterik səhvlerdəndir. Belə ki, bu anlayış altında Gürcüstan azərbaycanlıları ilə tutaq ki, İsveçdə yaşayan azərbaycanlıları eyniləşdirmək, elmi-metodoloji cəhətdən düzgün olmaz, çünki Borçalı orada yaşayan azərbaycanlıların dədə-baba torpağıdır. Bu halda «Dünya azərbaycanlıları» mahiyyət etibarı ilə Azərbaycanın arzu olunan milli ideologiyasının əsaslarından biri kimi irəli çıxır. Tarixi-coğrafi ərazisi parçalanmış və böyük bir hissəsi qonşu dövlətlərin tərkibində qalmış torpaqlara Azərbaycan dövlət səviyyəsində heç bir iddia irəli sürmür. Lakin həmin torpaqlarda yaşayan azərbaycanlılar Dünya azərbaycanlılarının tərkib hissəsi kimi Azərbaycan dövlətinin siyasi və mənəvi dəstəyinə malikdir. Belə olduqda, siyasi sərhədlərə baxmayaraq tarixi-coğrafi ərazinin etnik mənsubiyyətini qorumaq mümkündür. Ermənistanın Qərbi Azərbaycan torpaqlarını azərbaycanlısızlaşdırmaq siyasetinin mahiyyəti də aydın olur. «Dünya azərbaycanlıları» ideologiyası siyasi iradəyə əsaslandıqda heç olmasa digər qonşu dövlətlərdəki azərbaycanlıların tarixi taleyini belə sınaq qarşısında qoymağá imkan vermir.

Keçmiş sovet məkanında MDB ölkələrində yaşayan azərbaycanlılarla planetin digər ölkələrində yaşayan azərbaycanlıların mövqeyindəki fərqləri də görməmək olmaz. Ona görə də onları mexaniki şəkildə birləşdirmək düzgün deyil.

Azərbaycan Respublikasında yaşayan azərbaycanlıları və xaricdə yaşayan azərbaycanlıların bir ümumi toplumu – Dünya azərbaycanlıları kimi dərk edilməsi həmin üzvi hissələr arasında dialektik əlaqəni ehtiva edir. Məsələn, Azərbaycan Respublikasında yaşayan hər bir azərbaycanlı potensial olaraq xaricdə yaşayan azərbaycanlıya çevrilə bilər və ya eksinə. Bu baxımdan xaricdə yaşayan azərbaycanlılarla iş dedikdə, potensial imkanlar da qiyamətləndirilməlidir. Ölkənin daxilində yaşayan azərbaycanının bu məsələlərdən daha çox xəbərdar olması onun xaricdə yaşayan azərbaycanlıya çevrilmesi şəraitində fəaliyyət istiqamətinin müəyyənləşdirilməsini asanlaşdırıbilər və i.a.

«Dünya azərbaycanlıları» formulu və buradan irəli gələn elmi-nəzəri mühakimələr onun öyrənilməsinə konseptual baxışın əsasını təşkil edir. Müasir elmi inkişaf səviyyəsi də araşdırmanın predmet prinsipindən problem prinsipinə keçməsini irəli sürür. Burada ayrı-ayrı ölkə və xalqların həyatından analogiyalar axtarmaq, qanuna uyğunluqlar tapmaq da olar. Bunları inkar etmədən orijinal yanaşma yollarını tapmağa daha böyük ehtiyac vardır.

Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların problemləri və s. Azərbaycan Respublikasının müstəsna səlahiyyətindədir. Xaricdə yaşayan azərbaycanlıların qayğı və problemləri isə onların yaşadığı dövlətlərə uyğun olaraq ümumi siyasetdən irəli gələn konkret münasibətlə tənzimlənə bilər. Xaricdə yaşayan azərbaycanlılardan bəhs olunduqda yol verilən anlaşılmazlıqdan biri onun diaspora ilə eyniləşdirilməsidir. Yuxarıda qeyd olunduğu kimi xaricdə yaşayan azərbaycanlıların eksər hissəsi Azərbaycan Respublikasının siyasi sərhədlərindən kənarda qalan tarixi Azərbaycan torpaqlarında yaşayır. Diaspora isə miqrasiya ilə bağlıdır. Bu anlayış MDB mə-

kanında və planetin digər ölkələrində miqrasiya yolu ilə məskunlaşmış azərbaycanlılara şamil edilməlidir. Beləliklə, Dünya azərbaycanlılarının öyrənilməsində yeni bir istiqamət ayrılır.

Azərbaycanlıların xarici ölkələrə miqrasiyasının coğrafi mənbələrini Azərbaycan Respublikası və onun sərhədlərindən kənarda qalan tarixi Azərbaycan torpaqlarının tərkibinə daxil olduğu ölkələr (azərbaycanlılar həmin ölkənin öz daxilində də diaspora yarada bilər) təşkil edir. Belə bir vəziyyətdə miqrasiya rəftarı həllədici yerə keçir. Məhz o, miqrasiyanın istiqamətini və i.a. vacib məsələləri müəyyən edir. Buna görə də hər hansı ölkədə meydana gəlmiş diasporun coğrafi mənbələri müxtəlif ola bilər. Əsas məsələ bu faktorun rolu və onun özünü göstərə biləcək mənfi təsirinin aşkar edilməsi, yaxud bu faktorun daha tez aradan qaldırıldığı diaspora modelinin müeyyənləşdirilməsi və tətbiq olunmasıdır. Diasporanın dinamikada öyrənilməli, onun inkişaf səviyyəsinin göstəricilər toplusu aşkar edilməlidir.

Diaspora formalaşlığı dövlətin və onun xalqının müəyyən keyfiyyətlərini özündə əks etdirdiyi kimi, nüfuzlu bir qüvvəyə çevrildikdə yaşadığı mühitdə də öz izini qoya bilər.

Diaspora-Vətən və Vətən-diaspora münasibəti də maraq doğurur.

Göründüyü kimi Dünya azərbaycanlıları, onun anlayışından tutmuş ən adi problemlərinədək kompleks şəkilidə öyrənildikdə düzgün dərk edilə bilər. Bu isə bir sıra elmlərin birgə əməkdaşlığı nəticəsində mümkündür. Yalnız bu zəmində əldə olunan obyektiv biliklər doğru-düzungün siyaset hazırlanmasına, onun reallaşdırılmasına imkan verər.

# Dünya azərbaycanlıları: tarix və müasirlik

2003

I buraxılış

## II. AZƏRBAYCAN XVIII-XX ƏSRLƏRĐDƏ

ƏLƏKBƏRZADƏ M.Z

### AZƏRBAYCAN XANLIQLARI

(dövrün bədii-sənədli telefilmlər vasitəsi ilə əksinə dair)

Neçə-neçə əsrlər, qərinələr keçəcək. Amma xalq öz tarixini olduğu kimi saxlayacaq. Çünkü bütün şərəfli tarixləri, məğlubiyyətləri, uğursuzluqların hamısını özündə necə var, o cür əbədi olaraq saxlayacaq, eks etdirəcək. Necə var, o cür. Tarix tarix olaraq qalacaq. Ancaq bizim tariximizi öyrənmək üçün biz dönüb keçmişə baxmalıyıq. Dönün keçmişə baxın. Baxın ki, böyük imperiyaların əlində oyuncaq olmuş və hər biri ayrı-ayrılıqda bizim şərəfimizin, qüdrətimizin, cəsarətimizin simvolu sayılan bu xanlar və xanlıqlar imperiyaların əlində necə oyuncaq olduğunun şahidi olasınız. Bu xanların faciəsinə baxın. Onlar bu təklənməyi, hətta bizim illərə qədər, bizim nəslə qədər miras olaraq qoyub getdilər. Əgər belə olmasayıdı, biz İbrahim xanın qisasını alardıq. İbrahim xanın bütün ailəsi ilə vəhşicəsinə rus imperiyası tərəfindən düşünülmiş şəkildə qətlinin intiqamını alardıq. Belə olmasayıdı, qəhrəman və şəhid Cavad xanın intiqamını alardıq. Belə olmasayıdı, biz Hüseynqulu xanı bugünkü tarixçilərin və yaxud da Qarabağnamələrin müəlliflərinin yazdığı kimi xəyanətkar adlandırmazdıq. Onun cəsarətini və qüdrətini əlimizdə bayraq edərdik. Biz bunların heç birindən dərs

almadıq. Biz tarixi öyrənmədik. Tarix ancaq öyrəniləndə yaşıanır. Ölü tarix bizə gərək deyil. Biz ölü tarixin gərəksizliyindən istifadə etdik. Biz bu tarixi öyrənmədiyimizdən bugünkü faciələrinə də gəlib çıxa bildik. Və güman etdik ki, bu tarixlər də ötüb keçdi. Keçmişdə qaldı. Amma bilmədik ki, hələ böyük faciələr bizi qarşında gözləyir. Gözləmədik qarşidakı Gülüstan muqaviləsini, Türkmençay muqaviləsini. Daha nələr olmalıydı bu millətə, nələr baş verməliydi ki, bu millət özünü dərk etsin, özünü sev sin və başqa milləti özlərinə qarşı sevgiyə, sevməyə vadar etsin. Özünü sevməyən milləti, kənar millət də sevməyəcək, hörmət etməyəcək. Və biz isə bir-birimizi təkləməklə, erməninin, rusun, farsın əli ilə özümüzə, özümüzkilərə arxadan zərbə vurmaqla məşğul olmuşuq. Ona görə də siz keçmişə baxmalısınız, iibrət götürməlisiniz ki, gələcəkdə buna bənzər faciələri etməyek. Tarix öz amansız səhifələrini yazmaqda, həmin səhifələri çevir məkde, biz də həmin tarixi öyrənməkdə olaq. Öyrənmək və öyrətmək. Hər iki halda ciddi effekt, yəni nəticə görmək cəhdidir hər zaman alınmır. Səbəb çoxdur. Bəlkə də tarix həmişə çətin öyrənilən və araşdırılan sahə olduğundan ondan qaçılır. Demək, tarix-elm kimi olmasa da, ya şanmış, keçilmiş həyat kimi məxsus olduğun xalqın, üstündə yaşıdığını torpağın tarixi kimi də olsa öyrədilməlidir. Düzdür, biz çox gecikmişik, ancaq gec olsa da gərəkdir ki, başlayaq.

Çox kiçik zaman kəsiyində biz yeni nəsillə üç böyük mərhələ keçməliyik.

Birinci - günün «Nəbzini» tutub şad-xürrəm yaşamağa meyilli gənclərə «Sənin kökün bu torpaqda və bu tarixdəndir» deyib ayıltmaq.

İkinci – onu özünə şerəfli keçmiş və şerəfsiz ola biləcək gələcəyi ilə xəbərdarlıq edərək nəticə çıxarmağa, düşmənlərini tanımağa yönəltməliyik.

Üçüncü - ən böyük iş isə odur ki, sabah onu nə gözləyə bilər deyə – maarifləndirmə, şərefli gələcək üçün hazırlamaq. Bu tarixi olduğu kimi öyrənməli və öyretməliyik. Tarixin səhifələrini elə belə çevirmək olmaz. Elmi, tarixi populyarlaşdırmaq, maraq oyatmaq lazımdır. Bəlkə də, çox uzaq tarixe getmək indi o qədər də məqsədə uyğun deyil. Odur ki, mən şərti olaraq 1800-cü illərə üz tuturam. Düşünürəm ki, Çar Rusiyasının – ümumiyyətlə, Azərbaycanın böyük mənada işğalı planına indiki rakurşdan nəzər yetirməliyik. Gəlin, Azərbaycan xanlıqlarının işgalinə nəzər yetirək.

Bəlkə də, bu tarix üçün adı məmləketdir ki, onun taleyi müharibə və münaqişəsiz ötüşməyib. Təbii ki, əraziyi, iqlimi, geostrateji mövqeyi, zəngin təbiəti, faydalı qazıntıları fərqli olduğu üçün həmişə mənimseməilmək istəyi doğururdu. Bu zaman-zaman müxtəlif dövlətlər tərefindən elə hey ardıcılıqla çoxalırdı. Ancaq Çar Rusiyası – Rus İmperiyası digər həmkarlarından fərqli və davamlı olaraq bu ərazini dağıtmaq, mənimsemək həmçinin, bu xalqı tabe etmək, qul etmek istəyinə sadiq qaldı. Çox böyük siyaset və vəhşiliklə əvvəl Gürcüstan ərazisindən istifadə edərək Car Balakən sultanlığını yandırıb yaxdı. Sonra əyilməz, məğrur Cavad xanı Gəncə xanlığı ilə o biri qardaşlarına göz dağı ilə dərs verdi. Daha sonra Qarabağı vassal asılılığına aldı. Qarabağ xanı İbrahim xan mükafat əvəzinə olaraq qətlyam edildi. Daha sonra Şəki və Şirvan xanlığını, ondan sonra isə Bakı, Quba və Dərbənd xanlığının, sonra isə Naxçıvan və İrəvan xanlıqlarının fəthi perspektivdə idi.

Sisyanov mahir şahmatçı kimi özünün keşf etdiyi gedişləriylə şahmat taxtasında getməkdə idi.

Azərbaycan düşmənlərinə daima yenidən bölüşdürmək həvəsi və eşqi verirdi. Öz aralarında bölüşdürüb qurtara bilmədiklərindən ən yaxşı halda biri o birindən qa-bağña düşüb sonrakı üçün xarabaliqlar hazırlamaqla məşğul olurdu. Ən acınacaqlısı isə dost, qardaş anlayışlarının olmaması idi. İçəridən parçalanma da düşmənin xeyrinə idi. Zaman-zaman eyni dəsti xətti görsek də, konkret qonşu düşmənlərimizdən... yenə də düşmənə dost deməyə yaddaşımız və vicdanımız imkan verdi.

Knorrinq yazılırdı: «Qonşu hakimlər və xalqlarla münasibət saxlayaraq Rusiya tərəfdarlarının sayını artırmağa çalışmalı. Xüsusən də üzərində hələlik Baba xanın (Fətəli şahin) hakimiyyəti yaranmamış İrəvan, Gəncə, Şəki, Şirvan, Bakı və başqa xanları cəlb etməli».

Şimali Azərbaycanın çar Rusiyası tərəfindən istilası kimi mürəkkəb və ziddiyyətli prosesin öz xüsusiyyətləri vardır.

Feodal hakimlər – xanlar yaxşı başa düşürdülər ki, öz qüvvələri ilə İran, Rusiya kimi dövlətlərə müqavimət göstərməklə öz xanlıqlarını qoruyub saxlaya bilməyəcəklər. Onlar Rusiyanın xanlıqların istiqlaliyyətini qoruya-cağı barədə verdiyi yalan vədlərə uyaraq, öz xanlıqlarının istiqlaliyyətini bu yolla qoruyacaqlarını zənn edərək, bir tərəfdən rus himayəsini qəbul etməyə meyl etməli olur, digər tərəfdən isə çarizmin vədlərinə qətiyyətsizlik göstərirdilər. Onların bəziləri bu yolla İran və ya Türkiyə qoşunlarının basqın edəcəyi təqdirdə öz torpaqlarını qarətdən və var-yoxdan çıxarılmışından müdafiə edə biləcəklərinə ümid bəsləyirdilər. Eyni zamanda bu xanlar İrana və ya Türkiyəyə də meyl göstərdiklərindən tərəddüd edir, öz mövqə və qərarlarını qəti müəyyənləşdirməyə tələs-

mirdilər. Bu, hər şeydən əvvəl, xanların öz xanlıqlarının daxili idarəsində müstəqillik saxlanılmasına əmin olmamaları ilə əlaqədar idi.

Rusiya ayrı-ayrı Azərbaycan xanlarını İran və Türkiyə təhlükəsindən müdafiə edəcəyini vədini etsə də, bu heç də onun xanlıqlara müstəqillik vermək niyyətində olması deyildi. O, bəzi mülahizələrə görə, xanlıqlar Rusiya himayəsinə daxil olduqdan sonra bir müddət daxili idarədə xan hakimiyyətini saxlamağı, daxili qayda və adətlərə əməl olunmasına təminat verməyi nəzərdə tuturdu. Bununla belə, Azərbaycanın ayrı-ayrı feodal həkimlərinin Rusiya istilasına müqavimət göstərə biləcəklərində, habelə öz hüquq və imtiyazlarının bərpası uğrunda mübarizəni davam etdirəcəklərindən ehtiyat edən Rusiya əlavə tədbirler də həyata keçirmek barəsində fikirləşirdi. Bu illərdə qədim gürcü zadəgan nəslindən çıxmış, 1802-ci ilin sentyabrında Qafqazın baş komandanı təyin edilən general P.D. Sisyanov Cənubi Qafqazda müstəmləkə siyasətinin icraçısı oldu. Sisyanov isə Azərbaycan xalqına özünün nifrətedici və amansız münasibəti ilə fərqlənirdi. Azərbaycanın Rusiya tərəfindən işğalının gedişində onun bir çox Azərbaycan xanlarına göndərdiyi alçaldıcı məktublar buna delalət edir.

Çar hökuməti Şərqi Gürcüstan ərazisindən hücum meydanı kimi istifade edərək, özünün Azərbaycan barəsindəki planlarını həyata keçirməyə başladı. Bu siyasetin həyata keçiricisi general Sisyanov Car-Balakən camaatının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. Çünkü bu ərazi rus qoşunlarının Gürcüstandan Azərbaycanın içəri-lərinə doğru uzanan yolun üstündə idi. Rus qoşunları 5 minlik gürcü qoşunu ilə birlikdə Car-Balakəndə yerli əhalinin müqaviməti ilə rastlaşdı. Gürcüstanda antirus, iran-pərəst dairələrə başçılıq edən və öz hakimiyyətinin bər-

pasına çalışan gürcü şahzadəsi Aleksandr isə silahlı dəstəsi ilə Cara gəldi. Qaniq (Alazan) çayı sahilində döyüş baş verdi. Müqaviməti qırıldıdan sonra general Qulyakov heç bir hərbi ehtiyac olmadan Balakəni yandırdı. Martin 29-da Car fəth olundu. 1803-cü il aprelin 12-də Car-Balakənin 9 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyəti Tiflisə general Sisyanovun yanına getdi. Burada onlara Car-Balakən camaatının Rusyanın hakimiyyəti altına alınması barədə saziş bağlandı.

Sisyanov yazdırdı: «Əgər mənim təklifimi qəbul etməsən Gəncəyə atəş və qılıncla gələcəyəm».

Cavad Xan İran şahına ümid edirdi. Bu böyük faktor idi, təbii. Ancaq, onun qətiyyətli müqaviməti, Sisyanovun hər sözünə, hər ifadəsinə mütləq şəkildə daha sərt cavab verməsi səbəbi çox sadə və alqışlanacaqdır. Təklənmiş Cavad Xanın digər sultanlıqlar tərəfindən Xəyanəti, biganəliyi də onu bu fikrindən qətiyyətli müqavimətdən və müharibə ehtirasından çəkindirmirdi. Cavad Xan Zeyid-xan nəslindən idi. Onun damarlarından təmiz Türk Sultanlıqlarının qanı axırdı. Düşünülmüş ya ki, təsadüfən qüruruna toxunulmağı fərqi yoxdur – Bax Cavad Xan bundan yan keçə bilməzdi – bu qəbul edə bilmədi. Təbii ki, nəsildən nəsilə qorunan torpaq və Xanlığın əhalisi, onu bir xan – sahib kimi bu mövqedə olmağa sövq edirdi. Ancaq şah qüruru onu istilaya, köləliyə getməyə qoymadı. Və qoymadı da.

Cavad xanın son sözü: «Siz ancaq mənim meyidimin üstündən keçib Gəncə qalasına varid ola bilərsiz»

Televiziya bu gün həddindən artıq populyar sənət növü olduğundan və təbii ki, maarifləndirmə, təbliğat vəsitəsi kimi böyük üstünlüyü var. Biz bu həqiqətləri geniş tamaşaçıya təqdim etmə formasını sənədli-bədii janr da müəyyənleştirdik. Məqsəd o idi ki, tarixi şəxsiyyətlərin

konkret portrelerini yaratmaqla onların ancaq kitab və arxivlərdə qalan həyat yolunu bu gənki tamaşaçıya daha da yaxınlaşdırıraq. Bu nəsillər arasındakı Çin divarını aradan qaldırmaq üçün ən qısa yoldur. Onlar öz qəhrəmanlarını sevə biler, qəbul edə bilərlər. Konkret qəhrəmanın düşüncələrini, çətinliklərini qələbələrini tamaşaçıya daha yaxın etmək üçün onun obrazı yaradılmalıdır. Bu gənki nəsil onu üzərəz görməlidir ki, ona inansın. Bu inamı, məhebbəti qazanmaqla biz onlara nələrisə təlqin edə bilərik. Cox təəssüf ki, bu məhebbət və qürur başqa zaman kəsiyində xəyanətkar və qorxaq obrazlı azərbaycanlıya yönəlməyəcək.

Cavad xan məğrur, qürurlu, ən əsası isə Azərbaycanlı idi.

Cox təəssüf ki, Azərbaycandakı Xanlıqlar kar oldu, kor oldu. Öz Vətəni görmədi, eşitmədi. Hərə öz canını qorumaq üçün başını bir kolda gizlətdi, unutdular ki, bu uzanan əl vaxtında kəsilməsə onlara da çatacaq. (buna da ancaq birlikdə birləşib güc göstərə bilərdi. Bu Rus ordusuna etiraz edən Azərbaycan ordusu olmalı idi)

Gəncə Xanı Cavad Xan nə qədər mətanətli cəsur olسا da tək idi. Bu isə bizim həmişəki faciəmizdir.

Bizim hər birimiz məhz mənim qarşı düşmən nə zaman döyəcəyinə qədər biganə, laqeyd oluruq. Birləşib bir milət ola bilmirik.

Bu ancaq bir nümunədir ki, biz onu açıqlayıraq. Ancaq bu təklenmə bizim üçün həyat tərzidir. Ancaq mən və özüm. Cox çətin bir sual.

Nə vaxtacan Gəncəli, Şəkili, Bakılı, Qarabağlı, Naxçıvanlı, Qubalı olacaqıq. Nə vaxt bir millət olacağıq görəsən?

Bu Azərbaycan xanlığının ancaq bir dövrüdür, tarixidir. Müəyyən dövrün təbii ki, zaman şərtlərile bir başa

şəkildə bağlı olan tarixidir. Nə qədər şərəf və qürur yanğısı ilə vərəqləsək də bu keçmiş, orda gələcəyimiz üçün ancaq ibrət dərsi gördük və bundan da qidalanmasaq onda vay bizim halımıza. Gələcək onsuz da gələcək. Əsas həllədici məqamlar, o tarix ki, bütöv Azərbaycanı formalasdırı bilərdi, bilmədi. İster Çar rusyasının, İran təcavüzlərinin, istərsə də digər dövlətlərin şikara baxılan kimi baxılan vaxtlarda da özümüzü qoruya bilməmişik. Qoruya bilməmişik, çünki birlik, bütöv olmağın nə olduğunu anlamamışiq. Ancaq hələ bunlar da kifayət olmadı bize. Azərbaycan xanlarının səhvləri, mənəm - mənəmliyi bir miras kimi gen yaddaşıyla bize də keçdi. Düşmən yanında yox, dost yanında mənəm-mənəmlilik etdik. Daha ağır itkilərə məruz qaldıq. Ancaq bu da hələ gələcək demək deyil. Tariximizi dünən də biz yazmışiq, sabah da biz yazacağıq, çünki bu məmələkəti, bu torpağı Azərbaycanlılar nəsildən-nəsilə ötürür. Zaman öz yolu ilə getsin, gələcək hələ qarşıdadır!

MƏMMƏDOVA A.Ə.

## CAR-BALAKƏN CAMAATLIĞININ HƏRB TARİXİNƏ DAİR

XYII əsrin sonlarında Azərbaycanın şimal-qərbində yaranmış Car-Balakən camaatlığı hərb sənəti tarihimizdə xüsusi yer tutur.

Yarandığı gündən "sərhəd qoruyucusu" rolunu oynayan Car-Balakən camaatları hərb meydanlarında böyük təcrübə toplamış və yüksək döyüş texnikasına yiyələnərək tarixdə böyük qələbələrə imza atmışlar.

XYIII-XIX əsrlərdə döyüş meydanlarında gürcü çarlarının qoşunlarını dəfələrlə möglub etmiş, hətta 1723-cü ildə Gürcüstanın paytaxtı Tiflisi tutmuşlar (1, s.22). 1738-ci ildə Nadir şahın qardaşı İbrahim xanın komandanlıq etdiyi İran qoşunlarını darmadağın etmiş, bütün komanda heyətini, o cümlədən Nadir şahın qardaşı İbrahim xanı, Nadirin qoşunlarına kömək göstərən Gəncə xanı Uğurlu xanı öldürmüslər (1,s.35-36). 1784-cü ildə Alazanın sağ sahilində gürcü çarı II İrakli, Rusiya ordusunun Cənubi Qafqazdakı dəstələrinin komandanı general-major Samoylov və alman şahzadəsi Gessen-Reynsfeldin başçılıq etdikləri gürcü-rus birləşmiş hərbi qüvvələrinə zərbə endirmişlər (4,s.157-158). 1804-cü ildə rus qoşunlarını darmadağın etmiş, çar generalı Qulyakovu öldürmüslər (5,s.393-396). 1830-cu ildə isə general-adyutant Strekalovun komandanlıq et-

diyi rus hərbi qüvvələrini məğlub etmiş və düşmənə böyük zərər vurmuşlar.(11,s.130-132).

Böyük dövlətlərin nizami ordularını dəfələrlə darmadağın etmiş car-balakən camaatlarında hərbi işin təşkili məsələlərinin, döyüş ənənələrinin öyrənilməsi Azərbaycanın hərb sənəti tarixi üçün mühüm əhəmiyyət kəsb edir.

Car-Balakən camaatlığında peşəkar döyüşçülərdən təşkil olunmuş ordu var idi. Ordu camaatlığın sərhədlərini qorumaqla yanaşı, həm də muzdlu hərbi xidmət göstərirdi. Car-Balakən camaatlığının tarixinə dair yerli mənbə olan Car salnaməsində, Qarabağnamələrdə Azərbaycan xanları, Dağıstan hakimləri və gürcü çarlarının camaatlığın ordusunu muzdla hərbi xidmətə çağırımları haqqında məlumatlar var. Məsələn, Car salnaməsində Şəki xanı Hacı Çələbinin Car-Taladan və Vilayətin başqa yerlərindən hər ləzgiyə (avarə - mənbədə səhv olaraq ləzgi getmişdir - A.M.) üç təmən, hər bulqadara və muğala bir təmən məvacib vermək şərtilə ordu çağırıldığı qeyd olunurdu (1, s.54). 1748-ci ildə Hacı Çələbinin Pənah xana qarşı yürüşündə də Car-Balakən camaatlarının muzdla hərbi xidmətə çağırılmış ordusu iştirak edirdi (2,s.34).

Car-Balakən camaatlığında hərbi qüvvələrin təşkili prinsipləri qonşu xanlıqlardan fərqlənirdi. Məlum olduğu kimi Azərbaycan xanlıqlarında, o cümlədən Car-Balakən camaatlığının qonşuluğunda yerləşən İlisu sultanlığında qoşun əsasən maaflardan təşkil edilirdi. Maaflar hərbi xidmətə, xana və sultana sədaqətlərinə və döyüş qabiliyyətlərinə görə torpaq payı almış, vergi və mükəlləfiyyətlərdən azad olunmuş bir zümrə idi. Müxtəlif sosial qrupların nümayəndələri xandan hərbi xidmətə görə maaf adını ala bilərdilər (9,s.42).

Car-Balakən camaatlığında isə hərbi qüvvələr ancaq bir zümrədən - torpaq sahibkarlarından təşkil olunurdu. Zaqatala dairəsinə dair oçerkin müəllifi A.Poserbski bu zümrəni döyüşçülər-torpaq sahibkarları adlandırır.

Car-Balakən camaatlığında torpağın mülkiyyətçisi azad avar icmaları idi\*. Bu icmalar toxumlara (tayfa - A.M.) ayrılır və yalnız hərbi işlərlə məşğul olur, mühabiblərdə, hərbi yürüslərdə iştirak edirdilər.

Orduya döyüşçülər toxumlardan yiğilirdi. Hər bir toxum tələb olunan vaxt lazımlı olan qədər döyüşçü verməli idi (10, s.21-22).

Təəssüflər olsun ki, Car-Balakən camaatlığının ordusunun ümumi sayı, o cümlədən ayrı-ayrı toxumların və icmaların çıxartdıqları döyüşçülərin sayı haqqında məlumatımız yoxdur. Yalnız Kosebu belə hesab edir ki, car-balakənlilər 24543 nəfər döyüşçü çıxartmaq imkanında idilər. Onun hesablamalarına görə 1826-cı ildə Car-Balakən camaatlığında 8181 həyət var idi və təxminən hər evə üç döyüşçü düşündürdü. Lakin bu faktı təsdiq edəcək digər qaynaqlar yoxdur (8,s.257).

1830-cu ildə Car-Balakən camaatlığında 27 azad və 34 asılı və ya keşkəl kəndləri qeydə alınmışdır. 27 azad kənd 5330, 34 asılı kənd isə 3000 evdən ibarət idi (12, ф.2, оп.1, д.3058, с.18-22). Orduya döyüşçülərin azad icma üzvlərindən yiğildığını nəzərə alsaq, deməli qoşun 27 azad kənddə qeydə alınan 5330 evdən yiğilir-

---

\* Car-Balakən camaatları Car, Balakən, Tala, Kətex, Muxax, Cinix icmalarına bölündürdü. Hər icma azad avar kəndlərindən və onların icarəçiləri olan ingiloy və muğal kəndlərindən ibarət idi. Torpaq avar icmaları arasında bölüşdürülmüşdü. Hər bir avar icması ona məxsus torpaq payını ingiloy və muğal kəndlərinə icarəyə verir, özləri isə hərbi işlərlə məşğul olurdular.

dı. Kosebunun hesab üsulu ilə hər evə üç döyüşçünün düşdüğünü təxmin etsək, deməli Car-Balakən camaatlığının ordusu təxminən 15 990 nəfər idi. Müqayisə üçün qeyd etmək lazımdır ki, Quba xanlığının qoşunlarının sayı 15000 nəfər, Şəki xanlığının - 12000 nəfər, Təbriz xanlığının 10000 nəfər, Şirvan xanlığının 6000 nəfər, Ərdəbil və Qaradağ xanlarının qoşunlarının sayı 2000 nəfər idi (6,s.29 ).

Qeyd etmək lazımdır ki, Car-Balakən camaatlığının ordusunda avarlarla yanaşı azad icmalardan bəzilərinin bərabərhüquqlu üzvləri olan və muğal adlandırılın türk əsilli döyüşçülər də hərbi xidmət edirdilər. Car salnaməsində mügalların car-balakənlilərin Gürcüstana yürüşlərində iştirak etdiklərinə, o cümlədən qonşu həkimlərin muzdla hərbi xidmətə çağırıldıqları silahlı dəstələrin tərkibində vuruşduqlarına dair faktlar mövcuddur. Məsələn, salnamədə 1729-cu ildə carlıların Topqarağac qalasını mühasirəsində və osmanlılarla döyüşdə silahlı dəstələrdə mügalların iştirak etdiyi göstərilir (1, s.24).

Car-Balakən camaatlığının qoşunu atlı və piyadalarlardan ibarət idi. Döyüşçülər əsasən tüfəng və xəncərlə silahlanmışdılar. Kosebunun yazdığını görə onların arasında az da olsa qılınc və tapançası olanlar da var idi.

Car-balakənlilər döyüşçülərin hazırlanması ilə yanaşı, hərbi əməliyyatların uğurla başa çatdırılmasında böyük əhəmiyyət daşıyan hərbi-mühəndis qurğularının tikintisində də xüsusi fikir verirdilər. Qeyd etmək lazımdır ki, strateji əhəmiyyət daşıyan ərazilərdə qalalar və keşikçi postları mövcud idi. Məsələn Car kəndində Cingözqala (14 əsr), Şeytanqala (17 əsr), Kebeloba kəndində iki bürc, Matsex kəndində iki bürc, Qaşqatəpə

qalası, Muxax kəndində qala, Yuxarı Çardaqlar kəndində dağıcı qala (5 əsr), bürc (14 əsr) var idi. Bunlarla yanaşı döyük əməliyyatlarında süni manəələrdən də istifadə edirdilər. Məsələn, 1803-cü ildə Qulyakovun komandanlıq etdiyi rus qoşunlarının hərbi yürüşü zamanı rus qoşunlarının Alazan çayını keçməsinə mane olmaq üçün Urdo keçidinin yaxınlığında xüsusi bacaları olan qazmalar düzəltmiş və səngərlər qazmışdilar (5,s.76).

Car-Balakən camaatlarının hərb sənətinin öz xüsusiyyətləri var idi. Ordu dağlıq və sıx meşəlik ərazilərdə daha yaxşı döyüşmək qabiliyyətinə malik olan döyüşçülərdən təşkil olunmuşdu. Hərbi əməliyyatlarda hücum, müdafiə və əks hücum planları tətbiq edilərkən bu keyfiyyətlər nəzərə alınırı. Təsadüfi deyil ki, Car-Balakən camaatlığının ərazisində baş verən döyüşlərin hamısı dağlıq və sıx meşəlik ərazilərdə olmuşdur.

Car-balakənlilər hərbi əməliyyatlarda düşmənin qüvvəsini qiymətləndirərək hücum, müdafiə, geri çəkilmə, partizan mübarizəsi kimi müxtəlif strateji manevrləri tətbiq edirdilər. Məsələn, İran və rus qoşunlarının hücumları zamanı geri çəkilmə və partizan mübarizəsi döyük üsullarından dəfələrlə istifadə etmişdilər.

Əvvəlcə düşmənin yolunun üstündə olan kəndlərin əhalisi düşmənin hərbi qüvvələri yaxınlaşdıqca meşələrə, dağlara doğru geri səkilirdi. Boş qalan kəndləri heç bir müqavimətə rast gəlmədən asanlıqla tutan düşmən özünü qalib hiss edir və geri çəkilən əhaliyə zərbə endirmək üçün irəli doğru getməyə həvəslənirdi. Qeyd etmək lazımdır ki, car-balakənlilər bu aldadıcı manevrən dəfələrlə istifadə etmişdilər. Məsələn, 1804-cü ildə rusların Car-Balakən camaatlığına ikinci yürüşü zamanı təcrübəli sərkərdə olan Qulyakov da bu aldadıcı manevrin qurbanı olur. Rus qoşunları yaxınlaşdıqca car-

balakənlilərin vahimələnmiş şəkildə öz yaşayış yerlərini tərk etməsi və Carın döyüssüz tutulması çar generalını elə cəlb edir ki, o, car-balakənlilərə Zaqatala dərəsində zərbə endirməyi qərara alır. Lakin manevr etmək imkanının olmadığı dərəyə girən kimi mühəsirəyə düşür. Qulyakov elə ilk atəşdən öldürülür, nizamla hərəkət edən hərbi qüvvələr pərən-pərən düşür. Ruslar səkkiz saat mühəsirədə qalırlar və çox çətinliklə Cara geri çəkilə bilirlər.

Qeyd etmək lazımdır ki, bu döyüsdə ruslar böyük itki verirlər. Döyüsdə iştirak etmiş por. Voronsovun məlumatına görə rusların itkilerinin sayı ən azı 300 nəfər idi (3, t.2, d.1398, c. 690; t.9, d. 9, s.924-926). Başqa bir mənbədə isə bu döyüsdə ruslardan 400 nəfərin öldürüldüyü qeyd olunurdu (3, t.3, d. 1, s.3-8).

Dinc əhali təhlükəsiz ərazilərə göçürüldükdən sonra, əsas hərbi qüvvələr Zaqatala dərəsində cəmlənirdi. Düşməni Zaqatala dərəsində qurulmuş "tələyə" salmaq üçün bir-neçə kisik dəstələr ayrıılırdı. Onlar düşmənə tez-tez hücumlar edir və sürətlə geri çəkilirdilər. Düşmən isə ona qəflətən hücum edən bu dəstələri təqib edərək Zaqatala dərəsinə doğru irəliləyirdi. Dərəyə daxil olan kimi mühəsirəyə düşürdü. Car-balakənlilərin hərbi qüvvələri düşməni hər tərəfdən mühəsirəyə alaraq həllədici zərbə endirirdilər.

Car-balakənlilər 1738-ci ildə Nadir şahın qardaşı İbrahim xanın komandanlıq etdiyi İran qoşunları ilə döyüsdə də bu taktikadan istifadə etmişdilər.

İran qoşunları camaatlığın içərilerinə doğru hərəkət etdikcə yerli əhali öz yaşayış yerlərini tərk edərək dağlara, meşələrə çekilir. Tala, Kaxex, Masex icmalarının əhalisi, o cümlədən Carın əhalisinin bir hissəsi öz yaşayış yerlərini tərk edir.

Oktyabrin 26-sı Selban kəndi yaxınlığında İbrahim xanın qoşunları ilə car-balakənlilər arasında döyüş baş verir. Car-balakənlilər döyüşə-döyüşə Zaqatala dərəsinə doğru geri çəkilirlər. Yalnız Əmir Əhməd qalasında carlıların və bulqadarların bir dəstəsi qalır. Bu dəstə İran qoşunlarını carlıların həllədici zərbəni vurmağı düşündükləri əraziyə aldadıb gətirməli idi. Carlıların arxasınca İran qoşunları da Cara daxil olaraq Zaqatalaya gəlirlər. Çox çətinlik çəkmədən bir saat ərzində qalanı tuturlar. Qalanın içindəkilər Qoloda kəndinə doğru geri çəkilirlər. Onları təqib edən İran qoşunları camaatlığın əsas hərbi qüvvələri ilə üz-üzə gəlirlər. Cənik yaxınlığında İbrahim Divananın və Xəlilin başçılığı ilə Car ordusu böyük bir İran ordusunu darmadağın edir (1, s. 35-36).

Maraqlıdır ki, car-balakənlilərin istifadə etdikləri bu taktika skif, massaget, sak türk tayfalarının döyüş taktikaları ilə eyni idi. Bu tayfalar da düşmənn böyük qüvvə ilə hücumu zamanı çox vaxt ölkənin içərilərinə doğru geri çəkilir, kiçik atlı dəstələrlə düşmənə tez-tez hücumlar edərək onu yorurdular. Sonra isə əks hücumu keçirdilər. İlk dəfə belə strateji hücum və əks hücum planını e.ə. 512-ci ildə Qara dəniz skifləri iranlıların hücumu zamanı tətbiq etmişdilər (7,s.15).

Beləliklə, Car-Balakən camaatlarının torpaq uğrunda apardıqları mübarizə, hərb sənətinin sırlarından düzgün istifadə edərək hərbi cəhətdən qat-qat üstün olan düşmən üzərində çaldıqları qələbələr bu gün hərbi vətənpərvərlik ruhunun qaldırılması üçün gözəl nümunədir.

## QEYDLƏR

1. Molla Məhəmməd əl Cari. Car salnaməsi, Bakı, 1997
2. Mirzə Adığözəl bəy. Qarabağnamə. Qarabağnamələr, I cild, Bakı, 1989
3. Акты, собранные Кавказской Археографической Комиссией. Тифлис, 1868-1883
4. Бутков П.Г. Материалы для новой истории Кавказа с 1722 по 1803 год. Ч.2.СПб., 1869
5. Дубровин Н. История войны и владычества русских на Кавказе. Т.4, СПб.1887
6. Дарабади П.Г. Военные вопросы в курсе истории Азербайджана, Баку, 1993
7. История военного искусства. М., 1986
8. Коцебу М.А.Сведения о Джарских владениях. 1826 г. История, География и Этнография Дагестана XVIII-XIX вв. М.,1958
9. Левиатов В.Н. Очерки из истории Азербайджана в XVIII веке. Баку, 1948
10. Посербский А. Очерк Закатальского округа. Кавказский календарь на 1866 г. Тифлис, 1865
11. Петрушевский И.П. Джаро-Белоканские вольные общества в первой половине XIX в. Махачкала, 1993
12. Центральный Государственный Исторический архив Грузии

İBİŞOV S.Ə.

## QUBA XANLIĞI ƏHALİSİNİN RUS ÇARIZMİNƏ QARŞI AZADLIQ MÜCADİLƏSİ (1806-1811) (*Qafqaz Arxeoqrafiya komissiyasının materialları əsasında*)

Rus çarizmi həm işgal prosesində, həm də işgal-dan sonra Quba xanlığı ərazisində əhalinin güclü müqavimət hərəkatına rast gəlmişdir. Quba xanlığı Azərbaycana girişin qapısı olduğuna görə rusiya xanlıqların işgali prosesində bu xanlığa birinci dərəcəli diqqət verirdi (11, s.33). Məlum olduğu kimi Quba-Dərbənd xanlığı Rusiya tərəfindən bir neçə dəfə hərbi müdaxiləyə məruz qalmış, 1796, 1806-cı ildə və 1809-1810-cu illərdə, hər dəfə də əhalinin kütləvi müqavimətinə rast gəlmişdir. Rus müstəmləkiçilərinə qarşı 1810-cu ildə alovlanan ən güclü müqavimət hərəkatının yatırılması nəticəsində isə Quba xanlığının işgal prosesi başa çatdırılmışdır.

Qeyd etmək lazımdır ki, Quba xanlığı əhalisinin Rusiyaya qarşı 1826-cı il və 1837-ci il tarixli üsyanları ilə bağlı araşdırmaqlar aparılsa da (12; 14), Azərbaycan tarixşünaslığında kifayət qədər məlumat toplansa da, bilavasitə Quba xanlığının işgal dövründə geniş vüsət alan 1806-1810-cu il üsyanı haqqında ancaq ötəri bəzən, isə hətta qərəzli məlumatlara rast gəlirik.

Azərbaycan tarixinə dair son dövr nəşrlərində (1; 3) 1810-cu il Quba üsyanı haqqında nisbətən ətraflı

məlumat verilsə də, bütövlükdə üsyanın səbəbi, hərəkətverici qüvvələri, demoqrafik amil kimi öyrənilmə səviyyəsi və Şeyx Əli xanın siyasi fəaliyyəti tam araşdırılmamışdır.

Ümumiyyətlə, sonuncu Quba xanı Şeyx Əli xanın siyasi fəaliyyəti (1791-1806) və onun başçılığı ilə baş vermiş Quba üsyanı (1806-1810) tarixşünaslığımızda lazımı səviyyədə araşdırılmamışdır. Buna görə də oxucuya təqdim etdiyimiz bu məqalədə isə biz Quba üsyanının səbəbi, xarakteri, gedişi və Şeyx Əli xanın siyasi fəaliyyəti ilə bağlı araşdırılmalarımızın şərhini vermək istərdik. Bu zaman mənbə kimi AKAK-larda nəşr olunmuş sənədlər əsas götürülmüşdür.

Ənənəvi olaraq Rus qafqazşünaslarının əsərlərində və sovet tarixşünaslığında Şeyx Əli xanı fərasətsiz, uzaqigörməyən, “xalqın nifrətini qazanmış”, atasına layiq olmayan xan kimi qələmə verilmişdir (7; 10; 9; 16). Lakin, 1806-1810-cu il Quba üsyanının tarixinin araşdırılması Fətəli xanın (1758-1789) varisinin atasına layiq olduğunu sübuta yetirir. Rus qoşunlarının Qafqazdakı baş komandanı Sisiyanov Rusiya hökumətinə göndərdiyi raportlarının birində Şeyx Əli xan haqqında yazırıdı: “Quba-Dərbənd xanı Şeyx Əli xan qürurlu, hakimiyyətpərəst, dikbaş, fitnəkar, olduqca igid və şöhrətpərəst adamdır” (7, s.60). S.Bronevski 1791-ci il də Şeyx Əli xanın Səlyan hadisələri ilə başlayan hakimiyyətini belə qiymətləndirir: O, yeniyetməlik yaşına çatmasa da, hakimiyyətinin əvvəlini qəhrəmanlıqla başladı. Quba xanlığına məxsus Səlyanı tutmaq istəyən Şamaxı xanını Şeyx Əli xan balıq ticarəti ilə məşğul olan rus sənayeçilərinin köməyi ilə Salyandan qovdu (6, s.335).

Görkəmli Azərbaycan tarixçisi A.Bakıxanov "Gülüstan-i İrəm" əsərində Şeyx Əli xanın şəxsi cizgilərini daha dolğun vermişdir. Şeyx Əli xan başı soyuğluğa və digər mənfi keyfiyyətlərinə baxmayaraq bir sıra müsbət keyfiyyətlərə də malik olmuşdur: onun igidliyi, comərdliyi, səxavətliliyi və qəlbi geniş olmasıindi də xalq arasında deyilməkdədir (5, s.194). Şeyx Əli xan XIX əsrin əvvəllərindən etibarən Rusiyaya qarşı barışmaz mövqe tutmuş, ölümünə qədər (1822-ci il) əqidəsindən dönməyən xan titulu qazanmışdı. Quba xanlığı daha çox Rusiya dövlətinin təcavüzünüə məruz qaldığından, Şeyx Əli xan İran dövləti ilə daha çox əməkdaşlığa meyl edirdi. Sisiyanovun ölümündən sonra rus qoşunlarına baş komandan təyin olunmuş general Qlazenap 1805-ci il 11 avqust tarixli raportunda yazırırdı: Şeyx Əli xan İran şahı Baba xanla əlaqəyə giriib, digər xanları da bizə qarşı qaldırır (11, s.31). Bakı xanlığının ilhaqından sonra növbəti hədəf Quba xanlığı idi. Quba xanlığının siyasi-coğrafi mövqeyi Rusiya dövlətini bura cəlb edirdi XYIII yüzilin sonu XIX yüzilin başlangıcında qonşu İran və Osmanlı dövlətləri Azərbaycanın müstəqilliyi üçün gerçək təhlükə törətmək iqtidarında deyildilər. Bu dövlətlər bütün XIX yüzil boyu heç bir özgə torpaqığını ələ keçirməmişlər (1, s.513). Belə bir tarixi şəraitdə Quba xanı Şeyx Əli xan İran şahı ilə əməkdaşlıq edərək Rüsiyaya münasibətdə haqlı olaraq sərt mövqedən çıxış edirdi. Çünkü Rusyanın fəaliyyəti xanlığın müstəqilliyini, siyasi varlığını təhlükə altına alırdı. Eyni zamanda Rusiya Şeyx Əli xanı özünün düşməni hesab edirdi. 1806-ci ilin sentyabrında heç bir müqavimətə rast gəlmədən Quba şəhərinə daxil olan rus qoşunları tezliklə əks hücumu

məruz qaldılar. Əslində rus qoşunları əhalisiz şəhərə daxil olmuşdular. Quba xanı şəhərin əhalisini həmin dövrde təhlükəsiz, dağlıq ərazidə yerləşən mahallara köçürmüdü. Rus qoşunlarının böyük bir qisminin Quba xanlığından İran, sonra isə Türkiyə cəbhəsinə aparılması ilə əlaqədar olaraq Şeyx Əli xan Surxay xanın köməkliyi ilə 1807-1808-ci illərdə Quba şəhərində və demək olar ki, bütün xanlıq da öz hakimiyyətini bərpa etməyə nail olmuşdu (11, s.33). Lakin 1808-ci ilin yayına (iyul ayının sonunda) şimaldan – Dərbənd şəhəri istiqamətindən mayor Ryabinin qoşunları, qərbdən isə podpolkovnik Tixonovskinin rotası, həmçinin Quba xanları ilə ədavətdə olan Şamaxı xanının qoşunları, Şəki atlılarının köməyi ilə Quba şəhəri yenidən rus qoşunlarının təsiri altına düşür. Həmin dövrde Quba şəhərindən başqa, xanlığa məxsus bir çox mahallar Şeyx Əli xanın başçılığı ilə üsyancıların təsiri altında idi. 1808-ci ilin oktyabr ayında üsyancıların şəhəri tutmaq səyi baş tutmur (11, s.33). Göstərilən tarixi dövrde Quba xanlığında yerləşən mahalların əhalisi üsyancılara qoşulmaqdə davam edirdi. Şeyx Əli xanın qoşunları Surxay xan Qazıqumuxlunun köməyi ilə 1809-cu ilin yanvar ayında Quba şəhərini yenidən mühasirəyə alır. Mühasirədə olan rus qoşunlarına Bakıdan köməyə tələsən mayor Loqvinenkovun 2-ci rotasını üsyancılar darmadağın etsələr də, Quba şəhərini ala bilmirlər. Dərbənd və Bakıdan göndərilən əlavə qüvvələr üsyancıları şəhərdən uzaqlaşdırıa bilir. Tarixi sənədlər həmin dövrde, Quba xanlığının Şamaxı xanlığına yaxın olan mahallarının əhalisinin Mustafa xan tərəfindən qarət olunması və köçürülməsini sübut edir. Qraf Qudoviç Mustafa xana 1808-ci ilin 26 iyulunda yazdığı məktubunda vurgulayırdı: Mən sizin nəzərinizə çatdırmaq istəyirəm ki, Şeyx Əli xanı məhv etmək

istəyirəm ki, Şeyx Əli xanı məhv etmək lazımdır, qubalıları qarət etmək, soyğunçuluğa məruz qoymaq yaramaz (4, c.III, sənəd 572, s. 312-314).

Qeyd etmək lazımdır ki, üsyançıların dağıdılmasında Şamaxı xanı Mustafa xan ilk vaxtlar xüsusi canfəşanlıq göstərirdi. 1809-cu il yanvar əməliyyatında fəal iştirakına görə “fəxri tərifə layiq görülmüşdü (11, s.34).

Şamaxı xanlarının Quba xanlığı ilə tarixi ədavəti ni gözəl bilən Rusiya müstəmləkəciləri Mustafa xandan Quba xanlığının işgali prosesində daha çox bəhrələnmək istəyirdilər. Quba xanlığının siyasi tənəzzülündən istifadə edən Şirvanlı Mustafa xan Quba şəhərinin 17 verstliyində yerləşən mahallara soyğunçu basqınlar etmiş və əhalinin özbaşına öz əyalətinə köçürmüştü (4, c.III, sənəd 574, s. 315).

1809-cu ilin yanvarını, adətən Quba xanlığının Rusiyaya birləşdirilməsində həllədici addım sayırlar. Qraf Qudoviçin qraf Saltikova 1809-cu il 21 mart tarixli məktubunda deyilir: 11 yanvardan etibarən Quba əbədi olaraq silah gücünə imperator həzrətlərinin təbəliyinə qatılmışdır (4, c.III, sənəd 761, s. 404).

Göstərilən tarixi faktə əsaslanaraq tarixşünaslıqda 1809-cu ili Quba xanlığının Rusiyaya birləşmə tarixi kimi qəbul edir, 1810-cu il hadisələrini isə Quba xanının son cəhdini kimi göstərirlər.

Lakin, 1810-cu il Quba üsyanının tarixini araşdırmaq üçün əsas mənbə rolunu oynayan və rus məmurlarının Qafqaz Arxeoqrafiya Komisiyasının topladıqları aklzlara daxil olan əmrləri, təqdimatları, məktubları üsyanının geniş vüsət aldığı dövr kimi 1810-cu ilin olduğunu sübut edir. Faktiki olaraq həmin dövrdə Quba şəhərini çıxməqla, qalan bütün mahallarda xanın

hakimiyyəti bərpa olunmuşdu. Qeyd etmək lazımdır ki, 1809-cu il hadisələrindən sonra Şeyx-Əli xan Tabasaranaya getmiş və 1809-1810-cu ilin əvvəlinə kimi burada yaşamışdı.

14 aprel 1809-cu ildə general Repin qraf Qudoviçə 406 sayılı raportunda yazır. Mən bu günlərdə Quba bəylərindən məktub almışam, eyni vaxtda Qubada komendant vəzifəsini icra edən mayor Pisemskidən də iki raport gəlib. Onlar, Şeyx Əli xanın Surxay xan Qazıqumuxlu ilə görüşüb, ittifaq bağlayıb ümumi qüvvə ilə Quba ərazisinə hücum edəcəklərini bildirirlər. Quba bəylərinin sədaqətinin səmimiliyinə inanmaq olmaz, onlara ümüd olmaqdansa, Kudyal qalasının (Qubanın) sakinləri arasında qayda yaratmaq və nəzarəti gücləndirmək lazımdır ki, bizi qarşı xoşagelməz heç nə baş verməsin (4, c.III, sənəd 763, s. 405).

Qeyd etmək lazımdır ki, həmin dövrdə əhalisi dağlıq mahallara köçürülmüş Quba şəhərində Sevastopol polkunun iki batalyonu saxlanırdı. Batalyonların hər birinin şəxsi heyəti 4 şaps-zabit, 22 ober-zabit, 46 unter zabit, 31 musiqiçi, 621 sıravi, 55 qeyri-sıravi hərbi qulluqçu, cəmi hər birində 779 və ümumilikdə 1558 nəfərdən ibarət döyük vəziyyətinə hazır şəxsi heyət saxlanırdı. Şəhər əhalisinin evlərində rus əsgərləri yerləşdirilmişdi. Şəhər demək olar ki, boş idi. Şeyx Əli xan Quba qalasının əhalisini köçürmüdü (4, c.IV, sənəd 861, s. 573). Sonralar əhalinin bir hissəsi şəhərə qayıtsa da, onların əksəriyyəti, ehtiyat üçün tərksilah olunmuşdu. General Repin Qudoviçə yazdığı məktubunda göstərirdi ki qubalılar Şeyx Əli xana sədaqətlərində israrlıdılar. Bu haqda mənə general Quryevin özü şəxsən məlumat verib. O, Şeyx Əli xana qarşı hücumu keçəndə onun dəstəsində olan qubalılar Şeyx Əli xana bir

dənə də güllə atmayıblar. Əksinə onlar öz xanlarını rusların gəlməsinə işaret olaraq atəşlə xəbərdar etmişlər (4, c.II, sənəd 763, s. 405). İqtibas gətirilən mənbədən məlum olur ki, ruslara qarşı silahlı müqavimət göstərən, yerli xanlara qarşı rus qoşunlarının tərkibində vuruşmalarda iştirak edən az sayılı birləşmələr çox vaxt əks tərəfə kömək edirdilər. Rus dəstələrinin tərkibində Şeyx Əli xana qarşı göndəriləmiş “bakı süvarilərinin” bir neçəsini çıxməqla demək olar ki, hamısı sabiq quba xanının tərəfinə keçmişdilər (15, s.15). Sovet dövrü tarixşünaslığında bu az sayılı birləşmələr az qala bütün xalqın könülli birləşməsinin daşıyıcıları kimi göstərilməkdədir. Məsələn, Gəncə şəhərinin müdafiəsində iştirak edən ətraf torpaqlardan yiğilmiş 15000-ə yaxın xalq müdafiəçisi göstərilmir, ancaq Sisiyanovun işgalçi qoşununun tərkibindəki 700 nəfər Qazax-Şəmsəddil-Dəmirçi-Borçalı athısının hücumunda iştirakı barədə az qala dastan qoşulmuşdur.

Qeyd etmək lazımdır ki, Şeyx Əli xan işgalçılara qarşı müqavimət hərakatına şəxsən rəhbərlik edirdi. Çar məmurları Şeyx Əli xanın aradan götürülməsi üçün əlindən gələni edirdilər. General Repinin general Tormosova tarixi məktubunda oxuyuruq. “Mövcud şəraiti nəzərə alaraq, mənim əvvəlki raportlarımdan da məlumdur ki, onun öldürülməsi və ya tutulub gətirilməsi üçün əlimdən gələni edirəm. Şeyx Əli xan Rusiya üçün doğurdan da böyük təhlükədir. Quba və Dərbənddə böyük nüfuza malik olan bu adam nə qədər ki, sağdır bu diyarda sakitlik yaratmaq mümkün olmayacaqdır (4, c.IV, sənəd 992, s. 641). Rus komandanlığı Şeyx Əli xanı öldürmək üçün münasib adam axtarırdı.

Bakı komendantı general Repinin general Tormosova göndərdiyi 1809-cu il 25 iyun tarixli, 4 №-li rapor-

tunda gösterilir: "Şeyx Əli xanı öldürmük üçün mən bizi əlverişli olan iki nəfəri seçmişəm, bunlar Dərbənd şəhərinin naibi Alfan bəy və Qubalı Xambutay bəydir, hər ikisi Şeyx Əli xanla qardaşlarının öldürülməsinə görə düşməndirlər. Mən onu (Şeyx-Əli xanı) öldürəni 1500 çervonla dərhal mükafatlandırmağı qərara almışam" (4, c. IV, sənəd 992, s. 641). Türkiyə və İran dövlətləri ilə hərbi qarşıdurmadada olan Rusiya xanın öldürülməsinə nail olmadıqları təqdirdə, lokal müharibüyə son qoymaq üçün Şeyx Əli xanı Quba xanı kimi tanımağa da hazır idi. General Repin yazdı: Onu öldürə bilmədiyimiz halda axrinci vasitə kimi Şeyx Əli xana Quba xanlığını mahalları ilə birlikdə vermək və başqa xanlıqlar kimi əlavə traktat ilə Rusyanın təbəəliyinə qəbul etmək lazımlı gələcəkdir. Ancaq mən ümid etmirəm ki, Şeyx Əli xan bu qədər bədbəxt hadisələrdən sonra Tiflisə və ya Bakıya gəlsin (4, c. IV, s. 641).

Həmin dövrdə Quba xanlığı demək olar ki, Rusyanın nəzarətindən çıxmışdı. Camaatı silah gücünə nəzarət altında saxlamaq onlara həmişə müyəssər olmurdu. Qubada olan qoşun hissələri rus komandanlığına əyaləti sakitləşdirmək üçün azlıq edirdi. Biz 1809-cu ilin iyul ayında general Repinin Bakıdan gəndərdiyi raportundan oxuyuruq: Qubadan çıxmış hərbi dəstə durmadan Dərbənddən Qubaya qaytarılsın. Onların gəlməsi ilə Qubada 3 rota cəmləşir. Bu qoşunla qalanı nəzarətdə saxlamaq olar, ancaq silahlı xalqla mühəribə etmək üçün kifayət etməz. Əgər allah göstərməsin, Şeyx Əli xan öz qüvvələri ilə Qubaya zərbə endirse, əhalinin böyük əksəriyyəti xanın tərəfini saxladıǵına görə asanlıqla ona qoşula bilərlər. Bütün şəratı nəzərə alaraq mən hesab edirəm ki, Qubaya iki batolyondan az olmayaraq qoşun gətirmək lazımdır (4, c.

IV, sənəd 995, s. 642-643). Tarixi qaynaqlardan məlum olur ki, rusların tərəfini saxlayanlar adətən vəzifə (şəhər naibi, kəndxuda və s.) və ya böyük məbləğdə pul alanlar idilər. Mən bizdən mükafat alan hakimlərdən tələb edəcəyəm ki, onlar öz təbəələrinin bize qarşı çıxmاسının qarşısını alınlار, onları sakitləşdirsinlər (4, c. IV, s. 643).

Göründüyü kimi, Qubada 1810-cu ildə baş vermiş üsyən ümumxalq səciyyəsi daşıyırıldı. Üsyən Məmməd bəyin başçılıq etdiyi Buduq mahalını çıxmaqla (2, s.38) Quba xanlığının bütün ərazisini və əhalinin bütün təbəqələrini əhatə edirdi. Dərbənd komendati polkovnik Adrianonun 1810-cu il avqustun 15-də yazdığı raportunda deyilir: Quba əyaləti qiyam qaldırıb. Şeyx Əli xanı Tabasarandan çağırıblar. Quba qapalıdır. Quba gedən bütün yollar kəsilmişdir. Tabasaran bəyləri bizim xeyrimizə heç nə etmək istəmirlər (4, c. IV, sənəd 1012, s. 655).

A.Bakıxanov Şeyx Əli xanın Tabasarandan Quba yaxıtması haqqında yazar: Tabasaranada il yarımda yaşayan Şeyx Əli xan 1810-cu ildə Quba yaxıtdı və o, Xanbutay bəy Xəzrili və digər qubahıların köməyi ilə – Quba şəhərini çıxmaqla burada rus qoşunları yerləşmişdi – Quba əyalətini 4 aya yaxın idarə etdi. O, Qızı kəndində yeni şəhər tikməyə başladı (5, s.192).

Bələliklə, 1810-cu ildə Quba şəhəri istisna olmaqla, Quba xanlığı yenidən Şeyx Əli xanın nəzarəti altına düşür. Çar məmurları Quba üsyənini həyacanla izləyir və üsyəni yatırmaq üçün yollar arayırlar. 1810-cu il avqust ayının 16-da general Repinin general Tormosova göndərdiyi raportunda (1040 №-li) Quba hadisələrini belə təsvir edirdi: Bütün Quba əyalətinin əhalisi üsyən qaldırmışlar. Hamı “sağ olsun xan, yaşasın xan”

- deyə qışqırır. Quba ilə bütün əlaqələr kəsilmişdir. Buduq mahalını çıxmaqla, bütün Quba əyaləti üşyan qaldırmışdır və Şeyx Əli xanın tərəfinə keçmişdir. Mən qubalıları sakitləşdirməyin vasitə və üsulunu tapa bilmirəm (4, c. IV, sənəd 1013, s. 655-656). Həmin dövrdə Şeyx Əli xan Quba xanlığını Qız kəndindən idarə edirdi.

Bəzən tarixi ədəbiyyatda Quba üşyanını “kəndli üşyanı” adlandırırlar. Lakin araşdırımlar belə nəticəyə gəlməyə imkan verir ki, 1810-cu il Quba üşyanı xalq üşyanı olmuşdur. Bu üsyanda əhalinin bütün təbəqələri iştirak edirdi. Çarizmə qarşı bu hərəkatda Quba xanlığının əhalisinin bütün zümrələri xan, bəy maaflor, ruhanilər, kəndlilər və b. iştirak edirdi. Mənbələrdə də bu haqda ətraflı məlumatlar vardır: “Quba əyalətindəki indiki həyacan xalqın daim Şeyx Əli xanla bizə ziyan verən əlaqəsinin nəticəsidir. Quba xalqı istəsəydi, özü Şeyx Əli xanın cavabını verərdi. İndi isə Şeyx-Əli xanın Quba sərhədlərində görünməsi bütöv xalqı ayağa qaldırıb” (4, c. IV, sənəd 1015, s. 657-659). Ümumi üşyanda Quba bəylərinin xalqla birgə hərəkatı haqqında mənbələrdə faktiki məlumatlar saxlanılmışdır. General Tormosovun general Nebolsinə məktubunda deyilir: İndicə mən Bakı komendatı general Repindən həyacanlı məlumat aldım. Demək olar ki, bütün Quba əyalətinin bəylərinin hamısı və xalqı “bizə” xəyanət edib Şeyx Əli xanın tərəfinə keçmişlər” (4, c. IV, s. 660). Quba qalasında nəzarət altında olan əhalidən başqa hamı ümumi qiyama qalxmışdır. “Yenə həmin gün podpolkovnik Tixonovskiye yazılan məktubda qeyd olunur.“Bakı komendatı Repindən xoşagəlməz xəber almışam. Quba şəhərindən başqa (şəhərdə 2 batalyon rus əsgəri yerləşdirilmişdi) bütün Quba əyaləti

Şeyx Əli xana qoşulub. Sevastopol polkunun iki batalyonu ilə müdafiə olunan Quba şəhərinin Dərbənd və Bakı ilə bütün əlaqələri kəsilmişdir (4, c.IV, sənəd 1019, s. 661).

AKAK-larda nəşr olunan tarixi sənədlərin təhlili Şamaxı xanı Mustafa xanın Quba üsyانçıları ilə münasibətlərinə dair maraqlı dəlilər verir. Bu qaynaqlar onun üsyانçılarla qarşılıqlı fəaliyyətini iki dövrə ayırmaga imkan verir. I dövrə 1806-1809-cu illər, II dövrə isə 1810-cu il və sonrakı illər daxildir.

Qısaca da olsa Şamaxı xanlığı ilə Quba xanlığı arasında olan qarşılıqlı münasibətlər tarixinə nəzər sal-saq (XYIII əsrin sonu XIX əsrin əvvəli) onda tarixi Şirvan torpağında yerləşən bu iki siyasi qurumun bir-birinə zidd mövqedə dayandığının şahidi olarıq. 1789-cu ildə Şamaxı xanlığının Quba xanlığından asılılığının ləğv olunması və Şamaxı xanlığının tam müstəqilliyinin bərpasından dərhal sonra, 1791-ci ildə Səlyanın Quba xanlığından qopardılmasına cəhd göstərilir, lakin bu cəhd boşça çıxır və bununla da onsuzda normal olmayan qarşılıqlı münasibətlər sürətlə soyuqlaşmağa başlayır. Nəhayət, 1798-ci ildə Səlyan Mustafa xan tərəfindən Şamaxı xanlığına birləşdirilir. Beynəlxalq münasibətlərin Quba xanlığının xeyrinə cəryan etmədiyi bir dövrdə Mustafa xan vəziyyətdən daha çox bəhrələnmək istəyirdi. Uzun müddət Quba xanlığından siyasi asılılıqda olmuş Şamaxı xanlığının hakimləri daha çox “intiqam” almağa çalışırdılar. Mənbələr 1806-ci ildə rus qoşunları Quba şəhərini tutanda general Mustafa xan başda olmaqla Şirvan atlılarının orada iştirakı haqqında məlumat verir.

1809-cu ildə Quba şəhərinin qiyamçılardan təmizlənməsində “xüsusi iştirakına görə” Mustafa xan fəxri tərifə layiq görülmüşdü.

Qraf Qudoviçin qraf Saltikovla yazışmasına dair 1809-cu il 19 fevral tarixli 22 №-li sənəddə qeyd olunur ki, Şeyx Əli xana qarşı hərbi qüvvə istənilidikdə, Mustafa xan hər dəfə can-başla Şirvan atlalarını köməyə göndərir. Mənbədə daha sonra vurgulanır ki, “bu dəfə də Mustafa xan 1000 nəfərdən çox piyada və atlalarını böyük həvəslə Şeyx Əli xana qarşı vuruşmaq üçün bizim dəstələrlə birləşmək üçün göndərib”. Buna görə də tərəfimizdən ona böyük inam və hörmət bəslənilir. Göründüyü kimi, çarizm “parçala və hökm sür” siyasetini bu regionda məharətlə həyata keçirirdi. Azərbaycan xanlıqları arasında olan ziddiyyətdən onların özlərinə qarşı istifadə olunurdu. Bir-birinə qarşı vuruşdurub zəiflətmək və ayrı-ayrılıqda həzm etmək. Quba xanlığının və Şeyx Əli xanın 1810-cu ildəki iflasını, Mustafa xan və Şamaxı xanlığı 10 il keçəndən sonra 1820-ci ildə yaşayacaqdı. Digər tərəfdən əlimizdə olan tarixi faktlar, 1806-1809-cu illərdə Quba üsyancılarına düşmən mövqedə dayanmış Mustafa xanın 1810-cu ildə Şeyx Əli xanla əməkdaşlığı haqqında fikir yürütəməyə əsas verir. Qaynaqlar Mustafa xanın üsyancılarla əməkdaşlığının səbəbini göstərmir. Mustafa xan özü bunu etiraf etməsə də tarixi sənədlər o dövrdə onun Şeyx Əli xanla əlaqəsinə dair tutarlı məlumatlar verir. Podpolkovnik Tixonovski general Tormosova 1810-cu il 9 avqust tarixində göndərdiyi raportunda göstərir: Quba əhalisinin ayağa qalxmasının və əyalətin ən nüfuzlu bəylərinin Şeyx Əli xanın yanına qaçmasının əsas səbəbkarlarından biri Mustafa xanın Şeyx Əli xanın yanına danışıqlara göndərdiyi Baloğlan bəydir. Ba-

loğlan bəy qubalı Bağır bəy və Əli bəy kimi satqınlarla Quba xanlığının mahallarını gəzə-gəzə camaati Şeyx Əlini Quba xanı kimi tanımağa çağırırlar (4, c. IV, sənəd 785, s. 530). 1806-1809-cu illərdə rus qoşunlarına hərtərəfli kömək edən Mustafa xan, 1810-cu ildə podpolkovnik Tixonovskinin göstərdiyi bütün cəhdlərə baxmayaraq Şeyx Əli xana qarşı 1 nəfər də kömək vermir. Podpolkovnik Tixonovskinin yanında Şeyx Əli xandan məktub alan Mustafa xan məktubu ona göstərmir. Tixonovski general Tormosova yazırıdı: Mustafa xan məktub haqqında mənə heç nə demədi, bircə onu bildirdi ki, Şeyx Əli xandan ədəbsiz məktub alıb və mənə göstərməyə utanır. Mustafa xan mənə deməsə də mən başqalarından öyrəndim ki, gizli surətdə Quba əyalətinin Bərmək mahalına gəlib Qubalı Məmməd bəyin evində yaşayan Baloğlan bəy Mustafa xan tərəfindən göndərilmişdir (4, c. IV, s. 530).

Mustafa xan 1810-cu ildə Şeyx Əli xana müxtəlif üsullarla kömək göstərsə də, bunu o dövrdə, açıq etiraf edə bilməzdi. Buna baxmayaraq rus komendantlığı Mustafa xandan şübhələrini gizlətmirdi. Şirvan bəylərinin iştirakı ilə Mustafa xandan Tixonovskinin Baloğlan bəyin Qubaya göndərilməsi haqqındaki sorğusuna Şirvan bəyləri onun heç vaxt Qubaya göndərilmədiyini, Mustafa xanın özü isə “doğurdanda Baloğlan bəyi Qubaya göndərdiyini, lakin özündən başqa heç kimin bu haqda məlumatı olmadığını göstərmişdi. Baloğlan bəyin nəyə görə göndərilməsi sualına Mustafa xan: Qubalı Məhəmməd bəyin qaçıb Şeyx Əli xana qoşulmasının qarşısını almaq üçün, əgər Baloğlan bəy Quba əyalətində hansısa narazılıq yaradıbsa o, bunu öz qaniyla yuya bilər (4, c. IV, s. 530).

Şirvan atlılarının Quba üsyانını yatırtmaq üçün göndərilməsi haqqındaki sorğusuna Şamaxı xanı müxtəlif bəhanələrlə yol verməmişdi. Tixonovskinin məktubundan öyrənirik ki, Mustafa xan Seyx Əli xanla əlaqələrini üstüörtülü şəkildə həyata keçirirdi. 1810-cu il 18 avqustda Tixonovskin Baş komandana yazdı: Şirvanlı Mustafa xan bu günlərdə Fit dağı möhkəmləndirməyə başlayıb. O, Fitdağın ətrafında eni 3 arşın, hündürlüyü 6 arşın olan daş sədd çəkir. Səddi qüllə və qəsrlərlə möhkəmləndirmək fikri var. Tikintidə 3000 - dən çox adam işləyir (4, c. IV, sənəd 787, s. 531).

Göründüyü kimi, Mustafa xan həm dolayısı ilə Quba üsyancılarına kömək edir, həm də ehtiyat üçün hazırlıq işləri görürdü. Mustafa xanı zərərsizləşdirmək üçün çar komandanlığı hər şey edirdi. Həmin dövrdə general Tormosov Lisanoviçə yazdı: Şirvanlı Mustafa xan haqqında Rusyanın düşmənləri ilə (Seyx-Əli xan) onun gizli əlaqələri haqqında əlimizdə çoxlu və əsaslı məlumat var. Siz onun coxdankı tanışı kimi, onun inamından istifadə edərək, xidməti borcunuza yerinə yetirmək üçün ondan istifadə etməlisiniz. Sizin Mustafa xanla ağıllı davranışlarınız, onun inamını qazanmağınız onu əvvəlki kimi Rusiyaya xidmət etməyə sövq etməlidir. Mustafa xanı Rusiya qarşısında xidməti vəzifəsinə yerinə yetirməyə cəlb etmək Quba üzərində uğurlarımızın əsas şərtlərindən biri olacaqdır (4, c. IV, sənəd 1021, s. 662-664).

Onu da qeyd etmək lazımdır ki, rus komandanlığı Mustafa xanla yeni lokal müharibə ocağı yaratmamaq xatırınə Şamaxı xanı ilə müləyim davranışındır. Mustafa xan onu Seyx Əli xanla əlaqədə günahlandıran polkovnik Lisanoviçə belə cavab vermişdi: Seyx Əli xan onun qan düşmənidir və o, bu günahlandırmanı gülünc

sayır. Mustafa xan Şeyx Əli xanın ölüsünü və dirisini gətirən şəxsə özünün 10000 çervon verməyə hazır olduğunu demişdi (4, c. IV, sənəd 793, s. 536).

Quba üşyanının yatırılması üçün tədbirlərə Rusiya qoşunlarının Qafqazdakı baş komandanı general Tormosov şəxsən rəhbərlik edirdi. General Tormosov Mustafa xana 12 sentyabr 1810-cu il tarixli məktubunda yazırıdı: İrana və Türkiyəyə qarşı hərbi əməliyyatları başa çatdırıb rus ordusunun böyük bir qisminin Qubaya yönəltmişəm. Şeyx Əli xanın qiyamını darmadağın edəcəm. Qubalıları layiqincə cəzalandıracam. Əlavə edirəm: Əlahəzrət İmperatorun sadıq təbəsi ki-mi, “öz xidməti borcumu yerinə yetirməkdə atam olsa belə göz yummaram” (4, c. IV, sənəd 791, s. 533). Quba üşyanının yatırılması üçün hazırlıq tədbirləri ilə bağlı digər bir tarixi sənədə nəzər salaq. 1810-cu il avqustunda general Tormosov podpolkovnik Tixonov-skiyə yazırıdı: Mən general Nebolsinə durmadan Nuxaya (Şəkiyə) 1 rota əsgər göndərmək haqqında göstəriş vermişəm. Onlar orada Cəfər Qulu xan tərəfindən hazırlanmış 1000 Şəki atlısı ilə birləşib Xinalıq dağlارındans digər istiqamətdən Qarabağdan Yeger polkunun 2 rotasını toplarla birlikdə Şirvana göndərmişəm. Onlar sizin başçılığınız altında Qubaya gedəcəklər. Yolda Bakıdan gələn 1 rotanı da qəbul edib, əlavə olaraq mayor Ryabininin batalyonu ilə birləşərək Quba üzərinə qəti hücum təşkil edin. Çalışın Şeyx Əli xanı diri tutun, əgər mümkün olmasa onun quldur dəstəsini Quba əyalətindən qovub çıxarın. Şeyx Əli xanla qurtarıb qiyamçıları müharibə dövrünün qanunları ilə cəzalandırın. Aman diləyənlərə silah qaldırmayın, müqavimət göstərənləri qırın. Qubalıları nə vaxtsa Şeyx Əlinin onların xanı olacağı haqqındaki xülyalardan, tə-

səvvürlərdən məhrum edin. Çalışın Quba əyalətində tam saktiliyi bərpa edəsiniz (4, c.IV, sənəd 1019, s.661).

General Tormosovun Cahangir xan Şəqqaqiyə 22 avqust 1810-cu il tarixli məktubundan oxuyuruq: “Mən general Nebolsinə Yelizavetpoldan (Gəncədən) təcili 1 rota topla Nuxaya (Şəkiyə) Cəfər Qulu xan Şəkilinin Qubaya yürüşə hazırladığı 1000 nəfərlik atlı dəstə ilə birləşmək üçün göndərməyi göstəriş vermişəm (4, c. IV, sənəd 1020, s. 662). Cəfər Qulu xanın başçılığı altında bu qoşunlar Xinalıq mahalından Quba əyalətinə daxil olub Şeyx Əli xana arxadan zərbə endirməli idi. Cahangir xan Şəqqaqi də Cəfər Qulu xanla birlikdə olmalı idi, Şeyx Əli xanın öldürülməsi ona şəxsən tapşırılmışdı. “Cahangir xan Şəqqaqını Qubaya xan təyin etmək istəyirdilər. Bu haqqda general Tormosov Tixonovskiyə yazır: Şəki atlılarının önündə Cahangir xan Şəqqaqi də olacaqdır. Rusyanın təbəliyini qəbul etmiş digər xanlıqlar kimi, Qubada xanlıq idarəsini bərpa edib və mən tezliklə Cahangir xan Şəqqaqının Qubaya xan təyin olunmasını və Qubalıların Şeyx Əliyə olan ümidi lərini həmişəlik qırmaq istəyirəm (4, c. IV, sənəd 1019, s. 662).

İkinci tərəfdən Tixonovskinin komandanlığı altında Qarabağdan göndərilmiş Yeger polkunun 2 rotasına topla Qubaya gedən yolda Bakıdan göndərilən 1 rota və mayor Ryabinin batalyonu da qoşulmalı və birgə Quba üzərinə hücum etməli idilər.

Üçüncüsü, Dərbənddən gələn qüvvələr əlavə topla silahlandırılır və gücləndirilmiş dəstə üsyancıları darmadağın etməli idi.

Beləliklə, general Tormosov Quba üsyənin yatırılması planını hazırlayır və 4 ildən bəri Quba əyalətində fasıləsiz qarşıqlılıq” yaradan Şeyx Əli xanın üsyə-

nini yatırtmaq, hückum planını qalibiyyətlə başa çatdırmaq üçün daha bacarıqlı, əlverişli adam axtarır və fikirləşmədən polkovnik Lisaneviçi seçir.

Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarında general Tormosovun polkovnik Lisanoviçə 14 sentyabr 1810-cu il tarixli məktubu tam mətni ilə saxlanmaqdadır. Biz məktubun bəzi yerlərini olduğu kimi veririk: Mən keçmiş xidməti yolunuzda fərqləndirici xüsusiyyətlər olan sürətli hərəkət təcrübənizi və qətiyyətli fəaliyyətinizi nəzərə alıb sizə çox vacib bir xidməti tapşırıq vermək istəyirəm. Tapşırıq bundan ibarətdir: Məlumunuz olsun ki, 4 ildən artıq bir müddətdə Quba əyalətində fasılısız qarşıqlıqlıq yaranan Şeyx Əli, qırğıın və qarətlərlə bu il müxtəlif Dağıstan xalqlarından yiğdiyi quldur dəstəsiylə işi o yerə gətirib çıxarıb ki, bütün əyalət Rusyanın nəzarəti altında çıxıb əhali isə Şeyx Əli xanın tərəfinə keçmişdir. Qiymət alovu bütün əyalətə sürətlə yayılıb, bütün xalq və Quba bəyləri Şeyx Əli xanın tərəfindədirler. Qubadan-Dərbəndə və digər istiqamətdə, Bakıya kommunikasiya xətləri kəsilib. Beləliklə şər qüvvələrin ətrafa yayılmasının qarşısını almaq üçün çoxdan Cəfər Qulu xana yazmışam. Cəfər Qulu xanın qüvvələrini 17-ci Yeger polkunun 2 rotası və Troitski muşketyor polkunun 2 rotası təşkil edəcəkdir. Hansı ki, artıq Şirvan ərazisinə daxil olublar. O, Lisaneviçə yazır ki, təcili Qubaya yollanın general Repindən ümumi komandanlığı qəbul edib, fəaliyyətə başlayın (4, c. IV, sənəd 1021, s.662-665).

Üşyançılarla ilk toqquşma haqqında podpolkovnik Tixonovskinin general Tormosova 1810-cu il 20 sentyabr tarixli raportunda qeyd olunur: Quba əyalətinin Doğumlu adlanan karvansaradakı düşərgədən Bərmək mahalından yazıb sizə bildirirəm ki, sentyab-

rın 15-də 17-ci Yeger polkunun 2 rotası Şirvana gəlib o sayda da Quba əyalətinə daxil olmuşdur. Onlar setyabrın 18-də Sevastopol müşketyor polkunun rotaları ilə birləşmişdir (4, c. IV, sənəd 1023, s. 665).

Mənbələrdən məlum olur ki, əvvəldən planlaşdırıldığı kimi Cəfər Qulu xanın Şəki atlılarının və əlavə qüvvələrin Xınalıq mahalından keçməklə arxadan Şeyx Əli xana zərbə endirmək cəhdləri baş tutmamışdı. Tixonovskinin raportunda göstərilirdi ki, "Cahangir xan Şəqqaqı Xınalıq dağlarına güclü qar düşdüyündən Qubaya oradan gedə bilməyib və mənə onu gözlətmək xəbərini gətiriblər.

Rus qoşunları ilə Şeyx Əli xanın silahlı dəstələri arasındaki ilk toqquşma setyabrin 20-də səhər Beşbarmaq dağının yüksəkliyindən 200 nəfərlik üsyançının rus əsgərlərinə atəsi ilə başladı. Atışma yarım saat çəkir hər iki tərəfdən itki olur (4, c.IV, sənəd 234, s.167-168). Sentyabrin 23-də Şeyx Əli xanın qoşunu - 1000 nəfərə qədər üsyançı gecə iki dəfə rus əsgərlərinə ağır zərbə endirir, yalnız topçuların döyüşə müdaxiləsindən sonra üsyançılar geri çəkilir (4, c.IV, sənəd 1023, s. 665).

Lisanoviçin cəbhə bölgəsinə gəlməsindən sonra da rus əsgərləri ilə Quba üsyançıları arasında döyuşlər dayanır. Polkovnik Lisanoviçin 21 oktyabr raportunda göstərilir ki, oktyabrin 10-da verdiyim rapordan sonra Qızı və Yuxarı Baş mahalları üsyançılardan təmizlənib. Bu iki mahalın əhalisi itaətə gətirilib. Əyalətdə səktilik bərpa olunub. Şeyx Əli xan öz tərəfdarları ilə Tabasarana qaçmış, hal-hazırda Ersi kəndindədir (4, c. IV, sənəd 1075, s. 666).

1810-cu il sentyabrin 24-də Şeyx Əli xan birləşmiş rus qoşunlarının məkəzinə hücum etsə də, Tixonovski-

nin əmri ilə açılan top atəşləri üsyançıları geri oturdur. Üsyançıların topları yox idi. Rus hərbi hissələri Lisanoviçin başçılığı altında 1810-cu ilin oktyabrın 25-də Tabassaranın Ersi kədində soxulurlar. Burada Şeyx Əli xanın tərəfdarları ilə rus dəstələri arasında qanlı döyüş olur. Qaynaqlarda vurgulanır ki, bu döyüslərdə qiyamılardan 100 nəfər öldürülən və çoxlu yaralanlar olur. Rus əsgərlərinin itkisi mənbədə göstərilmir (4, c. IV, sənəd 1028, s. 669).

General Lisaneviç 6 gün öz dəstəsiylə Ersi kəndində qalır. Ersi kəndi rus əsgərləri tərəfindən yandırılır. General Tormosovun 1810-cu il 18 dekabr tarixli məktubunda yazdığını görə “bütün bunlardan sonra general Lisaneviç qoşunu ilə Qubaya gəldi. Qiyamda iştirak etmiş bəylərin demək olar ki, hamısı tutulub “Kudyal” qalasında saxlanılır. Mən əmr etmişəm ki, başqalarına da dərs olsun deyə, tezliklə onlar üzərində hərbi məhkəmə qurub hamısını Sibirə sürgün etsinlər, onların mülklərini isə mükafat olaraq “bizə sadıq olanlara” verin. Beləliklə, Quba ekspedisiyası general Lisaneviçin qətiyyətli, iti və ağıllı komandanlığı ilə tam qələbə ilə başa çatdı (4, c. IV, sənəd 1028, s. 670).

General Lisaneviçin Quba ekspedisiyası Qafqaz xalqlarına qarşı rus əsgərlərinin sonsuz nifrəti və amansızlığı ilə fərqlənirdi. Həmin dövrdə üsyan iştirakçılarının milli tərkibinə fərq qoyulmurdu. Şeyx Əli xanın tərəfini saxlayan azəri türkü, dargin, kumuk, lak, ləzgi və s. xalqlar eyni cəzaya məhkum olunmuşdular. Çoxlu əhalisi olan Ersi kəndi darmadağın edildi. Tabassaranlılar, akuşalılar də eyni cəzaya məruz qalmışdı. Dağıstan xalqları Quba üsyançılarına sonsuz kömək edirdilər. Əgər Lisaneviç Gəncə xanı Cavad xanın qətlinə görə podpolkovnik, Qarabağ xanı İbrahim xanın

ailəsi ilə birlikdə məhvini görə polkovnik rütbəsinə yüksəlmişdi, 1810-cu il Quba üşyanının amansızcasına yatırılmasına görə general rütbəsinə layiq görülmüşdü.

Lakin, 1810-cu il məglubiyyətinə baxmayaraq Şeyx Əli xan silahı yerə qoymur, 1811-ci ildə Quba xanı müxtəlif dağıstan xalqlarından xeyli qoşun toplayır. I Rus-İran müharibəsi dövründə İran tərəfi Şeyx Əli xana müxtəlif vasitələrlə gömək edirdi. General Repinin Markiz Pauliççiye 16 oktyabr 1811-ci il tarixli reportunda qeyd olunur ki, Şeyx Əli xan Quba xanlığında hələ də öz hakimiyyətini bərpa etmək ümidiyi itirməmişdir. O, İran şahzadəsi Abbas Mirzə tərəfindən göndərilmiş 4.000 çervon qızıl pula 6.000 nəfərə qədər muzdlu hərbi qüvvə toplamışdır. Markiz Pauliççi general Xatunssva yazdı: Repindən indicə aldığı məlumatata görə satqın Şeyx Əli Abbas Mirzədən aldığı pulla və müxtəlif Dağıstan xalqlarından topladığı 6.000 “əclafla” Quba əyalətinə hücum etmək istəyir (4, c. IV, sənəd 229, s. 163-164).

Yuxarıdakı mülahizələr, əlbəttə, rus hərbi məmurlarının subyektiv fikirləridir. A.Bakıxanov sözügedən məsələ ilə bağlı yazır: 1810-cu ildə Tabasaranda qala bilməyən Şeyx Əli xan öz kürəkəni Abdulla bəylə birlikdə Akuşaya gedir və buradan Quba üzərinə yeni həcuma hazırlaşır. Şeyx Əli xan Akuşa qazısı Əbu Bəkrin köməyi və İrandan göndərilən pulla yenidən ikinci dəfə Akuşadan, Mehdilidən, Tabasarandan və Qazıqumuxdan 8.000 qoşun toplayıb II Surxay xan Qazı Qumuxlunun oğlu Nuh bəylə birləşərək Quba üzərinə gedir (5, s.193).

Qeyd etmək lazımdır ki, Şeyx Əli xanın başçılığı ilə əzarizmə qarşı 1806-cı ildə başlanan azadlıq hərəkatı

1810-cu ildən sonra coğrafi məkanına və milli tərkibinə görə bir sıra dağlı xalqlarını da əhatə etmişdi. Fikrimizcə, Şeyx Əli xanın başçılığı altında olan silahlı qüvvələrin yalnız bir hissəsi muzdla tutulmuşdu. Şeyx Əli xanın sərkərdəliyi altında toplanmış qoşunların bir qismini, azadlığını hər şeydən üstün tutan qazilər, Qafqaz mücahidləri təşkil etmişdirler. Şeyx Əli xanın müxtəlif yazışmalarından məlum olur ki, Quba xanının siyasi fəaliyyətində islami dəyərlər böyük rol oynamışdır. Şeyx Əli xanın tərədarlarının böyük əksəriyyətini isə isə Quba xanlığından mühacirət etmiş qubalılar təşkil edirdi.

Markiz Pauliççinin hərbi nazirə 30 dekabr 1811-ci il tarixli 99 №-li məlumatlarından bəlli olur ki, həmin ilin 22 noyabrında gen-1 Xatunsovun başçılığı altında rus qoşunlarının Şeyx Əli xan üzərindəki qələbəsindən çonra ələ keçrilən qənimətlər arasında “33 ədəd bayraq və müxtəlif simvolik ləvazimatlar da olmuşdur” (4, c. V, sənəd 238, s. 170). Digər, iki tarixi sənəddə isə rus qoşunlarının əldə etdiyi qənimətlər sırasında ”30 bayrağın olduğu” göstərilir (4, c. V, sənəd 231 və 233, s. 165-167).

Ehtimalımıza görə, dini mənlik şüurunun milli mənlik özünüdərkinə üstün gəldiyi öyrəndiyimiz tarixi dövrdə qafqaz xalqlarını çarizmə qarşı ümumi mücadilə üçün birləşdirən ən mühüm amillərdən biri də islam olmuşdur. Üşyançıların 33 ədəd bayraqla düşmən üzərinə gəlməsi isə islami dəyərlərdən bir kimi qiymətləndirilməli və müqəddəs müharibəyə işarənin ifadəsi idi.

Beləliklə, 1811-ci ildə Şeyx Əli xanın qoşunlarının tərkibi, işgal olunmuş və Vətənlərini azad etmək istəyən qubalılardan, muzdlu dağlı hissələrindən və dağlı mücahidlərindən ibarət olmuşdur. Şeyx Əli xanın Qu-

ba xanlığını rus işgalçılardan azad etmək cəhdı 1811-ci il noyabırın əvvələrində uğurlu oldu. Belə ki, noyabr ayının 6-da gen-1 Quryevin qoşunları Şeyx Əli tərəfindən darmadağın edildi.

Markiz Paulicçinin general Xotunsova 1811-ci il 7 dekabr tarixli məktubunda qeyd olunur: General Quryevin dəstələri noyabrin 6-da satqın Şeyx Əli xanın rəhbərlik etdiyi dağlılar tərəfindən ciddi məglubiyyətə uğradılmışdır. Bizim tərəfdən öldürülən və yaralananların sayı 317 nəfərə çatır (4, c. V, sənəd 234, s. 167-168).

Rus döyüşçülərinin məglubiyyəti gen-1 Xatunsovun Markiz Paulicçiye gizli raportunda daha ətraflı şərh olunmuşdur. Həmin döyük rus ordusu üçün böyük bədbəxtlik sayılırdı. Rus generalı yazır: Tərəfimizdən öldürülən və yaralananların sayı 300 nəfərə qədərdir, çoxlu silah və döyük ləvazimatı itirilmiş, 500 nəfrdən çox rus əsgəri əsir düşmüş və nəhayət düşmən sərhədlərimizə daxil olmuşdur (Red. İ.S. yəni Quba xanlığının ərazisinə) (4, c. V, sənəd 237, s. 170). Göstərilən tarixi dövrdə rus qoşunlarının yerləşdiyi Quba şəhərini və Zeyhur kəndini çıxməqla Quba xanlığı yenidən Şeyx Əli xanın idarəsi altına keçir. Qeyd etmək lazımdır ki, həmin dövrdə Şeyx Əli xanın Quba xanlığı sərhədlərində görünməsi ilə əhali yenidən üsyana qalxmışdı. Bu dəfə Şeyx Əli xan Quba əyalətini Rustovdan idarə etməyə başlayır (5, s.193).

Lakin, bu idarəcilik uzun sürmür. General Xatunsov başda olmaqla Rustov ətrafinə yeni hərbi dəstələr gətirilir. Həmin dövrdə Quba xanlığının Rustov kəndi ətrafında qanlı döyük olur. Gen-1 Xatunsovun hərbi qüvvələri ilə Şeyx Əli xanın tərəfdarları arasındaki döyük 4 saat davam edir. 1811-ci il 22 noyabrda baş verən həmin tarixi vuruşmada Şeyx Əli xan məglub

olur. “Döyük meydanında 100-ə qədər öldürülən döyükü, çoxlu döyük sursatı, 350-yə qədər at və 30 bayraq qənimət kimi ruslara qalır” (4, c. V, sənəd 231, s. 165).

Sözügedən mənbədə qeyd olunur ki, döyük meydanında qalan cəsədlər üsyaçıların özləri ilə apara bilmədikləri olmuşdur. Hərbi əsirlərin dindirilməsindən məlum olur ki, üsyaçılardan 600 nəfərə qədər ölen, iki dəfə ondan çox isə yaralanan olmuşdur (4, c. V, sənəd 231, s. 165).

Mənbədə, rus qoşunlarının itkisi 92 nəfər öldürülən və 24 nəfər yaralanan qeyd olunmuşdur (4, c. V, sənəd 228, s. 162-163).

Beləliklə, Şeyx Əli xanın 1811-ci ildə Quba xanlığını ruslardan azad etmək mücadiləsi baş tutmur və Quba-Dərbənd xanlığının uzun müddətli işgal dövrü başlanır.

## QEYDLƏR

1. Azərbaycan tarixi. Bakı, Azərbaycan nəşriyyatı, 1996
2. Vaqif Buduqlu – Piriyev. Buduq və buduqlular. Bakı, Sabah nəşriyyatı, 1994
3. Verdiyeva H.Y. XIX əsrin birinci yarısında Şimali Azərbaycan əhalisi. Bakı-1993.
4. Акты, собранные Кавказской Археографической Комиссией. т.II-VII. Изд. под. ред. пред. комиссии Ад. Берже. Тифлис, Глав. Управ. Намест. Кавказа, 1868-1878.
5. Бакиханов А.К. Гюлистани Ирам. Баку, Элм, 1991
6. Броневский С. Новейшие географические и исторические известия о Кавказе. Типография С.Селивановского, М., 1823, ч. 2
7. Дубровин Н. Закавказье от 1803-1806 года. СПб, Печатано въ типографии департамента уделов, 1866.
8. Дубровин Н. История войны и владычества русских на Кавказе. Т.III, СПб, типография И.Н.Скородова, 1886

9. Ибрагимбейли Х.М. Россия и Азербайджан в первой трети XIX века. М., Наука, 1969
10. Козубский Е.И. История города Дербента. Темир-хан-Шура, Издательство “Русская типография” В.М.Сорокина, 1906
11. Мамедов Н. История города Кубы в XIX начало XX века. *Дис. на соиск. канд. ист. наук*, Баку, 1989
12. Минасазов Г. Сто лет одной революции (Азербайджанские восстание 1826), Баку, 1926.
13. Потто В. Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях. СПб, 1888.
14. Сумбатзаде А. Кубинское восстание 1837 года. Баку, 1961.
15. Тагиев. Ф.А. История города Баку в первой половине XIX века (1806-1859). Баку, Элм, 1999.
16. Зубов П. Подвиги русских в странах Кавказских с 1800 по 1834 год. том I, част II.

KAZIMOV İ.F.

## NAXÇIVAN BÖLGƏSİ ƏHALİSİNİN SAY DINAMİKASI VƏ YERLƏŞMƏSİNƏ DAİR (1828-1920-ci illər)

Naxçıvanın Rusiya tərəfindən işgalindən sonra aparılmış statistik təsvirlər bölgə əhalisinin say dinamikasını və yerləşməsini müəyyən qədər izləməyə imkan verir. Rusiya işgalindən sonrakı ilk dövrə aid olan qaynağın məlumatına görə Naxçıvan dairəsində 6.177 ailə yaşayırırdı. Onlardan 3.450 ailə (55,9%) Naxçıvan mahalında, 1272 ailə (20,6%) Dərələyəz mahalında, 718 ailə (11,6%) Əlinjə mahalında, 235 ailə (3,8%) Xok mahalında yaşayırırdı. Qalan əhali və ya 502 ailə (8,1%) Naxçıvan şəhərində yaşayırırdı. Həmin dövrdə Ordubad dairəsində 2.292 ailə qeydə alınmışdı. Onlardan 633 ailə (27,7%) Ordubad mahalında, 388 ailə (16,9%) Bilev mahalında, 319 ailə (13,91%) Dəstə mahalında, 318 ailə (13,9%) Əylis mahalında, 117 ailə (5,2%) Jənnab mahalında yaşayırırdı. Ordubad şəhərində 515 ailə (22,5) əhali var idi (9, s.65-196; 15, s.30). Beləliklə, hər iki dairədə (Naxçıvan əyalətində) 8469 ailə qeydə alınmışdı. Bu ailələrin 72,9%-i Naxçıvan dairəsində, 27,1%-i Ordubad dairəsində məskunlaşmışdı.

XX əsrin birinci yarısında Şimali Azərbaycan əhalisini tədqiq etmiş H.Y.Verdiyeva Naxçıvan əyalətinin (görünür burada dairə olmalıdır, çünkü Naxçıvan əyaləti iki dairəni – Naxçıvan və Ordubad dairələrini əhatə edirdi. Kitabda Ordubad dairəsindən ayrıca bəhs olunur –

İ.K.) əhalisi haqqında danışarkən cədvəl təqdim edir (8, s.63). Müəllif 1828-1832-ci illər arasındaki rəqəmləri təhlil edərək göstərir ki, «Türkmənçay müqaviləsi bağlandıqdan sonra Naxçıvan əyalətini 1.400 azərbaycanlı ailəsi tərk etmiş, İrandan isə 2.285 erməni ailə köcüb gəldiyini nəzərə alsaq, 5.500 göstəricisinin əsası kimi qəbul edilməsi məqsədə uyğun olar» (yenə orada, s.62). 1832-1836-cı illərdə isə əhalinin 106 ailə azalması azərbaycanlıların bir hissəsinin Naxçıvanı tərk etməsilə izah olunur (yenə orada, s.63).

Ordubad dairəsinin əhalisi haqqında aşağıdakı rəqəmlər göstərilir: Rusiya işgalinə qədər 2.130 ailə, 1833-cü ildə 2 min ailə, 1842-ci ildə 2.604 ailə, 1850-ci il məlumatına əsasən Ordubad dairəsində 7000 kişi, 6015 qadın (cəmi 13015) yaşadığı bildirilir (yenə orada, s.66-67).

Göründüyü kimi eyni dövrdən bəhs olunmasına baxmayaraq Naxçıvan bölgəsi əhalisinin say dinamikasının dəyişməsi haqqında fikirlər müxtəlifdir. Bu hər şeydən əvvəl Naxçıvan bölgəsi altında müxtəlif coğrafi ərazinin nəzərdə tutulması ilə əlaqədardır. Ona görə də daha optimal yol Naxçıvan bölgəsi əhalisinin say dinamikası və yerləşməsinin müasir sərhədlər daxilində öyrənilməsidir. Belə bir hesablama əsasında 1832-ci il kameral təsviri üzrə Naxçıvan dairəsində 6.538 ailə (16.095 nəfər kişi və ya hər iki cinsdən 32.000 nəfər) olduğu müəyyənləşdirilmişdir (5, f.375, siyahı 3, iş 5901, v.4). Ordubad dairəsində isə həmin dövrə 1.320 ailə (3.160 kişi və ya hər iki cinsdən olan 6320 nəfər) yaşamışdır (yenə orada, v.5). Şərurda yaşamış əhalinin sayı isə təxminən 1000 ailə və ya 5,5 min nəfər (hər iki cins) hesablanır (yenə orada). Beləliklə, ayrı-ayrı rəqəmlər üzrə hesablama aparılsa Naxçıvan bölgəsində (Mehri sahəsi daxil olmadan) müasir sərhədlər daxilində 42.000 nəfər əhali olduğu aşkarlı çıxır (yenə orada, v.6). Bu cür hesablama əsa-

sında 1850-ci ildə Naxçıvan bölgəsində 56.000, 1886-ci ildə isə 115.780 nəfər əhali olduğu göstərilir (yenə orada). Faktlardan aydın olur ki, 1832-ci ildən 1850-ci ilə kimi Naxçıvan bölgəsinin əhalisi 14 min nəfər, 1850-1886-ci illər arasında isə 59.780 nəfər artdışdır.

Naxçıvan bölgəsi əhalisinin say dinamikasının müəyyən edilməsində 1897-ci il birinci Ümumrusiya əhali siyahıya almasının materialları böyük əhəmiyyətə malikdir. «Naxçıvan statistika güzgüsündə adlı tarixi-statistik məcməüsində (1999) və Naxçıvan iqtisadiyyatının XX əsrədəki vəziyyətinə həsr edilmiş kitabın (2000) əhali haqqında hissələrində 1897-ci il məlumatına istinad edilir. Naxçıvan statistika güzgüsündə tarixi-statistik məcməüsində göstərilir ki, 1897-ci ildə Rusiya imperiyasında keçirilmiş ilk ümumi əhali siyahıya alması məlumatlarına əsasən Çar Rusiyasının tərkibinə qatılmış qədim Azərbaycan torpaqları olan İrəvan quberniyasının indiki Naxçıvan Muxtar Respublikası ərazi-sinin əksəriyyətini təşkil etmiş Naxçıvan və Şərur-Dərələyəz qəzalarında **birlikdə götürüldükdə** (kursiv mənimdir – İ.K) 177,3 min nəfər, o cümlədən Naxçıvan qəzasında 76,5 min nəfər əhali yaşamışdır. Hər iki qəzada birlilikdə götürüldükdə yaşamış bütün əhalinin 115,7 min nəfərini və ya 65,3%-ni yerli azerbaycanlılar (o cümlədən Naxçıvan qəzasında 64,1 min nəfər və ya 63,7%), Şərur-Dərələyəz qəzasında 51,6 min nəfər və ya 67,4%, Naxçıvan şəhərində 6,2 min nəfər və ya 70,0%, Ordubad şəhərində 4,1 min nəfər və ya 88,6%, Baş Noraşendə 0,6 min nəfər və ya 68,81%), 55,4 min nəfəri və ya 31,2%-i gəlmə ermənilər (o cümlədən, Naxçıvan qəzasında 34,7 min nəfər və ya 34,4%, Şərur-Dərələyəz qəzasında 20,7 min nəfər və ya 27,1%), Naxçıvan şəhərində 2,2 min nəfər və ya 25,7%), 4,4 min nəfər və ya 24,8%-i kürdlər, 1,1 min nəfəri və ya 0,64%-i ruslar, 0,7 min nəfəri və ya 0,37%-ni isə sair xalqla-

nın nümayəndələri təşkil etmişlər (7, s.18; 6, s.66-67). Bu rəqəmlərlə bağlı onu qeyd etmək lazımdır ki, Naxçıvan bölgəsi əhalisinin (müasir sərhədlərdə əhalisinin sayının müəyyən edilməsi üçün Dərələyəzin əhalisi ümumi əhali sayından çıxmış idi (etnik tərkib haqqında ətraflı bəhs ediləcəkdir – İ.K). Digər tədqiqatlarda da belə bir üsul tətbiq edilməmiş, sadəcə İrəvan quberniyası qəzalarının, o cümlədən Naxçıvan və Şərur-Dərələyəz qəzaları əhalisinin sayı və etnik tərkibi ümumi şəkildə göstərilmişdir (5, s.46-50). Əgər qeyd etdiyimiz üsul əsas götürülsə 1917-ci il oktyabr çevrilişi ərəfəsində Naxçıvan bölgəsində təxminən 165.000 nəfər əhali olduğu göstərile bilər (1, f.379, siyahı 3, iş 5901, v.6). Bu rəqəmin müəyyənləşdirilməsi olduqca vacibdir. Ona görə ki, faktik olaraq bütün İrəvan və Yelizavetpol quberniyalarında yaşayan azərbaycanlılar 1905-1906 və 1918-1920-ci illərdə ermənilər tərəfindən töredilən soyqırımları nəticəsində demoqrafik fəlakət dövrü keçirmişdir. Naxçıvan bölgəsində bu fəlakətin miqyası və onun əhalinin say dinamikasına təsirini göstərmək üçün 1897-1924 və həmçinin 1897-1926-ci il məlumatlarına istinad edilir. Ş.Muradovun fikrincə və Naxçıvan Muxtar Respublikasının əhalisi 1897-ci ildəki 177,3 min nəfərdən azalaraq 1924-cü ildə 90,0, 1926-ci ildə 104,9 min nəfər olmuşdu. O yazar: “Müqayisə edilən dövrde Muxtar Respublikada əhalinin belə azalmasına səbəb önce 1905-1906-ci və 1915-1918-ci illərdə erməni-müsəlman qırğınları, bu qanlı hadisələrin, xüsusilə İrana qaçması... və sair səbəblərlə bağlı olmuşdur (6, s.68). 1917-ci ilin payızına olan məlumatı (165.000 nəfər) 1924-cü il məlumatı ilə müqayisə etsək bu arada əhalinin 75.000 nəfərədək azaldığını görərik. Bu azalma, demək olar ki, 1918-1920-ci illər hadisələri ilə bağlı olmuşdu. Bütün bunları əsas götürərək 1920-ci ildə Naxçıvan bölgəsində əhalinin sayının təxminən 70-80.000 səviyyəsində müəyyənləşdirmək olar.

Naxçıvan bölgəsinin şəhərləri əsasən, Naxçıvan və Ordubadla təmsil olunurdu (Naxçıvan bölgəsi öyrənilən dövrə qədərki tarixi-coğrafiyası haqqında baxın: 3, s.54-82; həmçinin 4). Naxçıvan şəhərinin 1831-ci ildə quberniya katibi Zolotnitski tərəfindən tərtib olunmuş kameral təsvirində göstərilir ki, Türkmençay müqaviləsi bağlanan dövrdə şəhərdə 873 ev var idi. Bu evlərdə 1330 ailə yaşıyırı və əhalinin ümumi sayı 5.470-e çatırdı. XIX əsrin 20-ci illərinin sonunda Ordubadda əhalinin sayı 3.444 nəfərə çatmışdı (3, s.76-77). Naxçıvan və Ordubad şəhərlərinin əhalisi birlikdə Şimali Azərbaycanın şəhər əhalisinin 10%-dən çoxunu təşkil edirdi. XIX əsrin 30-cu illərindən Şimali Azərbaycanda şəhər həyatı inkişaf etməyə başlayır. Naxçıvan və Ordubad şəhərlərində də əhalinin sayının artması müşahidə edilsə də artım çox da yüksək deyildi. 1850-ci il məlumatına görə Naxçıvan şəhərində 5.157, Ordubad şəhərində 4.302 nəfər qeydə alınmışdı. 1873-cü il kameral təsviri 1886-ci il ailə siyahıları və 1897-ci il Birinci Ümumrusiya əhali siyahıya almasının yekunlarına görə Naxçıvan və Ordubad şəhərlərində əhalinin sayı müvafiq olaraq aşağıdakı kimi olmuşdur: 6.877, 3.489; 6.939, 4.199; 8.790 və 4.611. Bu rəqəmlərə əsasən Naxçıvan bölgəsində 1873-cü ildə 10.366, 1886-ci ildə 11.138, 1897-ci ildə 13.401 nəfər şəhər əhalisi olduğu aydın olur (10, s.66). Naxçıvan və Ordubad şəhərlərində əhalinin artım sürəti Şimali Azərbaycan əhalisinə nisbətən geridə qalır və Naxçıvan bölgəsi şəhər əhalisinin ümumi şəhər əhalisi içərisində xüsusi çəkisi aşağı düşürdü. Bu proses XX əsrin əvvəllərində də davam etmişdi. «Azərbaycan şəhər əhalisinin artımı çox sürətlə gedirdi. Bakının əhalisi 1897-ci ildən 1915-ci ilədək 112,2 min nəfərdən 262,4 min nəfərə, Gəncə şəhərinin əhalisi isə 33,6 min nəfərdən 59,7 min nəfərə qədər artmışdı. 1900-

1915-ci illər arasında əhalinin sürətlə çoxalan digər Azərbaycan şəhərlərində Nuxanın əhalisi 28,4 mindən 52,2 minə, Şuşanınkı 25,6 mindən 43,8 minə, Qubanınkı 17,4 mindən 26,9 minə, Şamaxınnı 23 mindən 27,3 minə, Lənkəranınkı 10,6 mindən 17,8 minə çatmışdı. 1915-ci ildə Naxçıvanın əhalisi 9 minə yaxın, Ordubadıñkı isə 6,5 min nəfər idi» (2,s. 87).

Naxçıvan bölgəsi şəhər əhalisinin ümumi əhali kütłəsi içərisində xüsusi çəkisi də maraq doğurur. Faktların təhlilində göründüyü kimi bu rəqəm müxtəlif dövrlərdə 10% ətrafında olur. 1918-1920-ci il hadisələri bütün əhalinin say dinamikasında olduğu kimi şəhər əhalisinin də say dinamikasına mənfi təsir göstərdi.

## QEYDLƏR

1. Azərbaycan Respublikası Dövlət arxivü
2. Azərbaycan tarixi. Yeddi cilddə. V cild. 1900-27 aprel 1920. Bakı, Elm, 2001, 672 s.
3. Budaqova S. Naxçıvan diyarının tarixi coqrafiyası (XVIII əsrin II yarısı-XIX əsrin I qərinesi), Bakı, Elm, 1995, 96 s.
4. Məmmədov R. Naxçıvan şəhərinin tarixi ocerki (orta əsrlər dövrü), Bakı, Elm, 1977, 158 s.
5. Musayev İ.M. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgəsində siyasi vəziyyət və xarici dövlətlərin siyaseti (1917-1921-ci illər). Bakı, 1996, 328 s.
6. Nadirov A., Nuriyev Ə., Muradov Ş. Naxçıvanın iqtisadiyyatı XX əsrde, Bakı, Elm, 2000, 104 s.
7. Naxçıvan statistika güzgüsündə Tarixi-statistik məcmuə. Bakı, «Səda», 1999, 128 s.
8. Verdiyeva H.Y. XIX əsrin I yarısında Şimali Azərbaycanın əhalisi. Bakı, 1993, 133s.
9. В.Г. Статистическое описание Нахичеванской провинции, СПБ., Типография --- Внешней торговли, 1833, 177 с.
10. Мурадалиева Э.Б. Города Северного Азербайджана во второй половине XIX века, Баку, Издательство Бакинского университета, 1991, 172 с.

ŞİRVANOVA T.Ə.

## RUSİYANIN AZƏRBAYCANDA YERİTDİYİ SİYASƏTDƏ ERMƏNİLƏRƏ HİMAYƏÇİLİK (1828-1917-ci illər)

XVII əsrдə getdikcə güclənən Rusiya türklərin qorxunc düşməninə çevrildi. Ermənilər bunu dərhal sezdirilər. Bu qüvvənin get-gedə tədricən cənuba doğru irəlilədiyini görən ermənilər, Rusyanın hələ çox uzaqda olmasına baxmayaraq, bundan istifadə edərək rusların himayəsini qazanmaq üçün müraciət etməyə etməyə başladılar. Özlərinə daha çox mərhamət oyatmaq üçün onlar öz dirlərin-dən riyakarcasına istifadə edərək özlərini ruslar kimi pravoslav qələmə verdilər.

Rus-erməni münasibətləri hələ çar Aleksey Mixayloviçin /1645-1676/ dövründə rəsmi təsdiqini tapmışdı. 1648-ci ildə verilmiş kilsə bəyanatında ermənilər haqqında qeyd var idi. İlk olaraq isə 1 Pyotr /1682-1725/ ermənilərə siyasi nöqteyi-nəzərdən baxmış, Rusyanın ermənilərin taleyində oynayacağı gələcək rolu uzaqgörənliliklə müəyyənləşdirmişdi (10, s.714). Məhz ilk rus imperatoru bu xristian xalqları Rusiya ilə bağlayan mənəvi bağların verdiyi üstünlükleri düzgün qiymətləndirmişdir (11, s.2). Və bu andan etibarən rus hökmardlarının ermənilərə münasibətdə fəal siyaseti başlanmışdır. Ermənilərə Rusiya hüdudlarında sərbəst ticarət etmək hüququnu təsdiq edən qramotalar, xüsusi imtiyazlar, güzəştler verilməsini,

vergilerdən azad edilməsini bir sıra tarixi sənədlər də təsdiq edir (3, s.300).

Əgər XIX əsrə qədər rus-erməni münasibətləri müttəfiqlik səviyyəsində idisə, artıq XIX əsrəndə Rusyanın Qafqaz siyaseti yeni müstəviyə keçdi. Özünün isti dənizlərə çıxməq siyasetini reallaşdırmağa çalışan Rusiya imperiyası artıq Cənubi Qafqazı hissə-hissə ələ keçirirdi.

XIX əsrin əvvəllerində Cənubi Qafqazın işğalına başlayan Rusiya imperiyası ermənilərə çox böyük ümid bəsləyirdi, başa düşürdü ki, eyni dinə – xristianlığa mənsubiyyətə görə ermənilər rus hökumətinin himayəsi altında özlərinin mənafeyi naminə Rusiya hökmranlığına əsaslı sədaqət göstərəcəklər. Ermənilərin Qafqaza köçürülməsi prosesi Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından xeyli əvvəl başlasa da, bu proses Rusiya üçün uğurla başa çatmış Rusiya-İran /1826-1828/ və Rusiya - Türkiye /1828-1829/ müharibələrindən sonra kütłəvi xarakter aldı. Veliçkonun yazdığı kimi, o vaxtdan bu proses dayanmamış, gah zəif, gah güclü axınla Qafqaza erməni köçləri davam etmişdir (4,s.81). Türkmençay müqaviləsi ilə başa çatan Rusiya-İran müharibəsindən sonra imzalanmış Türkmençay müqaviləsinin 15-ci maddəsinə əsasən ermənilərin İrandan Rusiya hüdudlarına köçürülməsi hüquqi cəhətdən təsdiq olundu. Rusyanın İrandakı selahiyətli səfiri Aleksandr Qriboyedov tərəfindən həmin maddənin bu müqaviləyə daxil edilməsi heç də təsadüfi deyildi. Erməni siyasetçiləri yaranmış əlverişli şəraitdən öz xeyirlərinə faydalanaq, Cənubi Qafqazın və eləcə də Azərbaycanın münbit torpaqlarında erməniləri məskunlaşdırmaq üçün müxtəlif rus məmurlarına müraciətlər edir, qüdrətli xristian dövlətinin himayəsi altında erməni dövlətçiliyini bərpa etməyə çalışırlar.

Erməni yazarı Nerses Aştaraketsi hələ Türkmençay müqaviləsi bağlanmamışdan əvvəl də ermənilərin köçürülməsi xahişi ilə Qafqaz canişini İ.F.Paskeviçə və A.Qriboyedova dəfələrlə müraciət etmişdi.

1827-ci il noyabrın 9-da, o, xüsusi olaraq Təbrizə çağrılmış milliyətçə erməni olan polkovnik Lazarevə bu haqda yazdı: «İndi mən bütün erməni millətinin sədaqətli müdafiəçisi Aleksandr Sergeyeviç Qriboyedovdan xahiş etmişəm ki, oralarda və başqa yerlərdə yaşayan xristianların qüdrətli Rusiya hökumətinin bayrağı altına qəbul edilməsini yaddan çıxarmasın» (9, s.49).

Ermənilərin köçürülməsi ideyasının müəlliflərindən olan A.Qriboyedov bu məsələ ilə bağlı yazdı: «Ermənilərin ilk dəfə buraxıldıqları torpaqlara əbədi sahib olacaqlarından müsəlmanlar içərisində yaranan qorxunu aradan qaldırmaq və sonuncuların düşdükleri ağır vəziyyətin uzun sürməyəcəyini bildirməklə onları sakitləşdirmək məsələsini biz dəfələrlə götür-qoy etmişik» (7, s.52).

Rusiya səfiri A.Qriboyedovun təklifi ilə köçkünlərin Azərbaycan torpaqlarında yerləşdirilməsindən narahat olan müsəlman əhaliyə ermənilərin bu torpaqlarda müvəqqəti məskunlaşdırılması baredə yalan məlumatlar verilirdi. O yazdı ki, indi biz müsəlmanları düşdükleri bu çətin vəziyyətlə razılaşdırmalı, ermənilərin burada müvəqqəti qalacaqlarına onları inandırmalıq ki, azərbaycanlılar «ermənilər ilk dəfə ayaq basdıqları torpaqlara həmişəlik iyiyələnəcəklər» fikrindən daşınırlar.

Çar hökuməti ermənilərin köçürülməsinə öz gələcək müstəmləkəçilik planlarının bir hissəsi kimi baxırdı. Buna görə də ermənilərin müsəlman torpaqlarında yerləşdirilməsinə xüsusi diqqət yetirilirdi. Həmin siyasi hadisə ilə bağlı dövlət sənədlərində deyilir ki, «ümumiyyətlə, xaçpərəstləri razılaşdırmaq lazımdır ki, onlar /köçənlər/

Naxçıvan və İrəvan xanlıqlarına getsinlər, çünki burada xacəpərestlərin sayını mümkün qədər artırmaq lazımdır» (6, s.103). Rusiya imperiyası müstəmləkəçilik siyasetini həyata keçirmək üçün Şərqi xristianları olan erməniləri daha məqsədə uyğun hesab edirdi. Nəinki İrandan, həmçinin onların nisbətən çox olduqları Osmanlı imperiyasından da ermənilərin köçürülməsinə xüsusi diqqət yetirilirdi. Bu plan yerli əhali olan azərbaycanlıların və onların torpaqları hesabına həyata keçirilirdi. Bu məqsədlə hətta xüsusi komissiya yaradılmışdı. Türkmençay müqaviləsin-dən sonra çar hökuməti Azərbaycan xanlıqlarının ərazi-sində o vaxtadək mövcud olmayan inzibati ərazi bölgüsü – İrəvan, Naxçıvan qəzalarından, Ordubad dairəsindən ibarət Erməni vilayəti yaratdı. Bununla, Azərbaycan torpaqlarında erməni dövlətçiliyinin yaradılmasında ilk ad-dim atılmış oldu. 3 il ərzində /1828-1830/ İrandan və Osmanın imperiyasından Şimali Azərbaycana 120 minədək erməni köçürülmüşdü. Bu proses butun XIX əsr boyu, XX əsrin əvvəllerində də davam etmişdir. Veliçkonun yazdığı kimi, hər rus-türk müharibəsi Rusiyada ermənilərin sayını artırırırdı (4, s.84).

Qeyd edək ki, XX əsrin əvvəllerində Cənubi Qaf-qazda gəlmə ermənilərin hesabına erməni əhalinin sayı artıb 1.300 000 nəfərə çatmışdı (2, s.6).

Çarizmin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyaseti nəticəsində ermənilər az vaxt ərzində məskunlaşdıqları regionun iqtisadiyyatında mühüm rol oynamaya başladılar.

Ermənilər onlara verilmiş güzəştılardən, yaradılmış şəraitdən məhərətlə istifadə edərək tez bir zamanda böyük kapital toplamış, dövlət orqanlarında mühüm möv-qelər elə keçirmişdilər. Ayrı-ayrı rus məmurlarının ermənilərə himayədarlığı o səviyyəyə çatmışdı ki, hətta Qaf-qazda rus qoşunlarının komandanı Paskeviç imperatora

raportunda, Erməni vilayətinin hərbi qubernatoru general-leytenant Krasovskini ermənilərə həddən artıq himayədarlıqda günahlandıraraq bildirirdi ki, vilayət əhalisinin  $\frac{3}{4}$  hissəsini müsəlmanlar təşkil etməsinə baxmayaraq Krasovski ermənilərə həddən artıq geniş hüquqlar vermişdir. Xüsusilə erməni arxiyepiskopu Nerses Aştaraketsi qeyri-məhdud səlahiyyətlərə malik idi (10, s.736).

Rusiyada kapitalizmin inkişafı nəticəsində burjuaziya formallaşmaqdır idı. Lakin milli ucqarlarda bu proses özünün səciyyəvi xüsusiyyətlərinə malik idı. Qafqazda, burjuaziya demək olar ki, tamamilə ermənilərdən ibarət idi. 1843-cü ildə çarın şəxsi göstərişinə əsasən Qafqazın baş müvəkkili general-adyutant A.İ.Neydqardt «Zaqafqaziya diyarının vəziyyəti haqqında» hesabat tərtib etmişdir. Burada ermənilərdən bəhs edərkən o bildirir ki, bütün diyarın ticarəti onların əlində cəmləşmişdir. Onlar sələm-lə ağır şərtlərlə borc verirlər, və beleliklə, bütün kapital və sənaye müəssisələri onların əlinə keçmişdir. Ermənilər tədricən bütün diger milletlərin nümayəndələrini ticaretdən /satışlardan/ sıxışdırıb çıxarıv və hər cür rəqabətin kənarlaşdırılması üçün bir-birinə pul və əmlakla dayaq olurlar» (5, s.201-202).

Fransız tədqiqatçısı S.V.Lurye çar Rusiyasının Qafqazda həyata keçirdiyi müstəmləkəçilik siyasetini təhlil edərək belə qənaətə gəlmişdi ki, Rusiya bu siyaseti heç bir xüsusi metod işləyib hazırlamadan mexaniki şəkildə öz mənafeyinə uyğun yeridirdi. O göstərir ki, Qafqaz orduunda komandir vəzifələrinin xeyli hissəsi ermənilərin əlində idi. Sənaye və təsərrüfat, bu diyarın bütün iqtisadiyyatı və ticarəti, bütün rəhbər vəzifələr, hətta təhsil və mətbuat belə, ermənilərin əlində cəmləşmişdi(8,s.54).

Nəinki metbuatin, hətta senzuranın da ermənilərin əlində olması haqqında Veličko yazır: «İstisnasız olaraq,

bütün Qafqaz mətbuatı ermənilərin hakimiyyəti, ya da təsiri altındadır. Qanuna görə tayfalararası məsələlərdə obyektiv olması nəzərdə tutulan senzura isə ermənilərə həddən artıq xoş münasibət göstərir»(4, s.87).

Buradakı /Qafqazdakı/ qulluq adamlarının xeyli hissəsi çoxdan erməni varlılarından asılı vəziyyətdədirler. Diyarda ele bir müəssisə yoxdur ki, onun işləri və layihələri ermənilərdən gizli qalsın. Dövlət bankı da daxil olmaqla, bütün banklar ermənilərə boyun əyir. Dövlət bankının yerli komitəsinin nəzarət komitəsində ermənilər böyük üstünlük təşkil edir və bundan geniş şəkildə istifadə edirlər. Onlar yerli əhalini sələm toruna salmışlar(4, s.87).

Rusyanın müsəlman əyalətlərində əyan – torpaq hüquqlarının və əyan – kəndli torpaq bankının təsis olunmaması da ermənilərə torpaqları ələ keçirmək imkanı verirdi. Onlar müsəlmanları rus hakim dairələrində gözdən salmaqla gələcəkdə onların torpaqlarını ələ keçirməyə çalışırdılar. Neticədə, bütün müsəlman əyalətləri, Kutaisi quberniyasını çıxmışla, digər yerlər də, artıq erməni toruna düşmüştür. Erməni milyonçuları gürcü knyazlarının, tatar /Azerbaijan/ ağalarının on minlərlə desyatın torpaqlarını qəpik-quruşa alırdılar(4, s.113). Digər bir anomaliya isə, Şərqi Zaqqafqaziyada əhalinin əksəriyyətini müsəlmanların təşkil etməsinə baxmayaraq, onların şəhər özünüidarələrində ermənilərlə eyni hüquqlara malik olmaması idi. Burada ermənilərin «xristian» olması ön plana çəkilirdi. Qafqazda məhkəmə idarələri də ermənilərə xoş münasibət bəsləyirdi. Bu məhkəmələrin qərarları ilə uzun illər ərzində xeyli xəzinə torpaqları erməni yırtıcılarının əlinə keçmişdir. Həmçinin məktəb avadanlığı haqqında böyük məhkəmə işləri də yanlış olaraq ermənilərin xeyrinə həll edilmişdir(4, s.109). Bakıda neft sənayesinin inkişafı ermənilər üçün yeni perspektivlər açdı. XIX əsrin

70-ci illərinin əvvəllərində Bakıda və onun ətrafında 46 neft emalı zavodunun 37 faizi ermənilərə məxsus idi. Bu zavodlara 17 nəfər erməni başçılıq edirdi. 1872-ci ildə iltizam sisteminin ləğvindən sonra xəzinə neft quyularının keçirilən açıq satışında kapitalın böyük hissəsi erməni və rus kapitalistlərinə məxsus idi. Bu satışda ödənilən məbləğin 50 faizi rus, 44,5 faizi isə erməni kapitalistlərinin payına düşürdü(1, s.271). 1879-cu ildə 70 erməni sahibkarı neft sənayesi ilə məşğul olur, 155 neft buruğunu istismar edirdi. Müqayisə üçün deyək ki, bu dövrde rus və Avropa kapitalistləri Bakı üzrə cəmi 79 buruğa sahib idilər. Artıq XX əsrin əvvəllerində Azerbaycanda olan 167 neft sənaye müəssisəsindən 55-i erməni sahibkarlarına məxsus idi.

Erməni milyonçuları Bakı neftinin, Azerbaycanın digər şəhər və bölgelərində tikdirdikləri zavod və fabrik-lərdə istehsal olunmuş müxtəlif məhsulların, eləcə də Rusiya sənayesinin böyük ehtiyac duyduğu xammal məhsullarının daşınmasında, göndərilməsində böyük fəallıq göstəriridilər. Onlar bir tərəfdən var-dövlətlərini artırır, digər tərəfdənsə, Azerbaycanın sərvətləri hesabına Rusiya-nın hakim daireləri ilə yaxın əlaqə saxlayır, münasibətlərini daha da möhkəmləndirirdilər.

Erməni sahibkarlarının Azerbaycan ərazisində idarə etdiyi sənaye müəssisələrində mühüm səciyyəvi bir cəhəti də qeyd etmək lazımdır. Onlar bir çox sənaye sahələrində milliyyətcə erməni şəxslərin işləməsinə böyük üstünlük verirdilər. Belə bir fəaliyyət bir tərəfdən İran, Türkiyə tərəfdən xeyli ermənilərin iş tapmaq məqsədilə Azerbaycan ərazisine köçüb məskunlaşmasına səbəb olur, digər tərəfdənsə, əhalisi kənd yerlərinə nisbətən sıx olan sənaye mərkəzlərində əhalinin sosial, milli tərkibində mühüm dəyişikliklər yaradırdı.

XIX əsrin son rübündə Azərbaycanda erməni burjuua nümayəndələrinin varlanması, əllərində iri kapitalın cəmləşməsi müxtəlif millətçi cərəyan və təşkilatların yaradılmasına və onların müntəzəm olaraq maliyyə cəhətdən təmin edilməsinə böyük təkan verdi. Erməni burjuaziyasının vəsaitlə təmin etdiyi millətçi qüvvələr «Böyük Ermənistən» xülyasını həyata keçirmək niyyəti ilə müxtəlif təşkilatlar yaratdılar.

Beləliklə, Rusyanın bütün Qafqazda, həmçinin Azərbaycanda müstəmləkəçilik siyasetinin dayağı olan erməni siyasetçiləri bu siyasetdən ilk növbədə öz milli mənafelərinin təmin olunması üçün geniş istifadə edirdilər.

Rusiya imperiyası isə gələcək inqilabi hadisələrin timsalında ermənilərə himayəçiliyi ilə nə qədər «təhlükəli rəiyyət» qazandığının şahidi oldu. Ermənilərin «əbədi sədaqətinə» arxalanan imperiya onların öz «xilaskarları» na minnətdar olmağı bacarmadıqlarına inandı. Vaxtilə onları Bizansın təqiblərindən qurtaran Osmanlı imperiyasına xəyanət etdikləri kimi, bu dəfə də ermənilər silahı öz «xilaskarları» hesab elədikləri çarların səltənətinə qarşı çevirdilər.

## QEYDLƏR

1. Azərbaycan tarixi, II cild. Bakı, 1964
2. Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Bakı, «Elm» nəşriyyatı, 1990
3. Аннинский А. История армянской церкви (до XIX века). СПб, 1898
4. Величко В.Л. Кавказ. Русское дело и междуплеменные вопросы. Баку, 1990
5. Галоян Г.А. Россия и народы Закавказья. Очерки политической истории их взаимоотношений с древних времен до победы Великой Октябрьской Социалистической революции. М., 1976

6. Глинка С.Описание переселения армян аддербиджанских в пределы России. Баку,1990
7. Грибоедов А.С. Записка о переселении армян из Персии в наши области. *Azərbaycan EA xəbərləri. Tarix, hüquq, fəlsəfə.* 1988, № 3
8. Лурье С.В. Русское колониальное сознание и этнополитическая реальность Закавказья. «Восток »,1993, № 3
9. Парсамян В.История армянского народа. Ереван,1969
10. Потто В.Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях. Том III,вып.IV,СПб,1887
11. Эзов Г.А. Сношения Петра Великого с армянским народом. СПб,1898

XƏLİLOVA S.S.

## XIX ƏSRİN SONU - XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANLI SAHİBKARLARIN AZƏRBAYCAN UNÜYÜTMƏ VƏ DÜYÜ- TƏMİZLƏMƏ SƏNAYESİNDƏ İŞTİRAKINA DAİR

Azərbaycanın zəngin təbii sərvətlərə, kifayət qədər işçi qüvvəsinə, ümumrusiya bazarı kimi geniş satış bazarına, istehsalın genişlənməsinə kapital qoymağa hazır olan sahibkarlar təbəqəsinə malik olması burada sənayenin müxtəlif sahələrinin, o cümlədən yeyinti sənayesinin inkişafı üçün əlverişli şərait yaradırdı.

Yeyinti sənayesinin kapitalistcəsinə inkişaf edən sahələri arasında unüyütmə və düyütəmizləmə sənayesi mühüm yer tuturdu. Bu sənaye sahələrinin inkişafına kapital qoyanlar arasında azərbaycanlı sahibkarlar mühüm yer tuturdu.

Qeyd olunduğu kimi, XIX əsrin sonu- XX əsrin əvvəllərində azərbaycanlı sahibkarların təmsil olunduqları sənaye sahələrindən biri unüyütmə sənayesi idi. XIX əsrin son onilliklərində Azərbaycanda yüzlərlə unüyütmə dəyirmanının olmasına baxmayaraq, onların əksəriyyəti xırda su dəyirmanlarından ibarət idi. Əsrin 70-ci illərindən meydana gəlməyə başlayan buxar dəyirmanlarının sayı artaraq 80-ci illərdə artıq 20-yə çatmışdı. Onların hamısı Bakı quberniyasında yerləşirdi. Bu dəyirmanlarda 24 buxar qazanı, 91 dəyirman daşı vardı. İl ərzində 116 nəfər fəhlə vasitəsilə 1,1 mln. pud un üyüdüldürdü [7, 195].

90-ci illərdə buxar dəyirmanlarının sayı azalaraq 11-ə düşmüşdü ki, bu da nisbətən kiçik müəssisələrin, əsas istehsalçılar olan iri müəssisələrlə rəqabətə tab gətirə bilməməsinin nəticəsi idi. Belə ki, qeyd olunan 11 dəyirmanın ildə 1,6 manatlıq 1,5 mln. pud və ya 80-ci illərdə olduğundan təxminən 400 min pud çox un üyüdmələri də bunu sübut edir [11, 155].

Unüyütmə işi ilə məşğul olanlar arasında azərbaycanlı sahibkarlar da az deyildi. Onlara məxsus buxar dəyirmanları XIX əsrin 80-ci illərinin ortalarında meydana gəlməyə başlamışdı. Onilliyin ikinci yarısında azərbaycanlılara məxsus 5 buxar dəyirmanı fəaliyyət göstərirdi. Hacı Məcid Həmid oğluna məxsus dəyirman 1985-ci ildə, "Mir İbrahimov və K°" şirkətinə və Hacı Məmməd Həmidova məxsus dəyirmanlar 1886-ci ildə, "Seyid Mirzə Məmməd oğlu və K°" və "Mir İsmayıł bəy və K°" şirkətlərinə məxsus dəyirmanlar 1887-ci ildə meydana gəlmişdir. Hamısı Bakıda fəaliyyət göstərən bu dəyirmanların orta illik istehsallarının həcmi təxminən 200 min puda, fəhlələrinin sayı isə 45 nəfərə bərabər idi. Deməli, 80-ci illərdə məhsul istehsalı ilə məşğul olan bütün buxar dəyirmanlarının orta hesabla təxminən 25%-i, üyüdülülmüş unun 20,0%-i, fəhlələrin isə 40%-i azərbaycanlılara məxsus müəssisələrin payına düşürdü [7, 195, 12, 304].

Nəzərdən keçirilən onilliyin 90-ci illərdə azərbaycanlılara məxsus bir neçə təzə dəyirman inşa olunmuşdu. 1895-ci ildə təsisçisi Mir İsmayıł Seyid Mirzə oğlu olan "İran Cəmiyyəti" nə məxsus dəyirman fəaliyyətə başladı. 1896-ci ildə digər bir azərbaycanlı, Ağababa Quliyev tərəfindən inşa edilmiş un dəyirmanı işə düşdü. M.S.Kərimov və A.A.Bakıxanovun sahibləri olduqları dəyirmanlar da unüyütmə prosesinə onilliyin ikinci yarısında başlamışdır. Qeyd olunan dövrde azərbaycanlılara

məxsus sonuncu dəyirman 1900-cü ildə M.Zülfüqarov tərəfindən inşa edilmişdi. Yeni meydana gəlmiş bu 5 dəyirmanla yanaşı, 80-ci illərdə fəaliyyət göstərmiş 2 dəyirman - Hacı Məcid Həmid oğluna və "Seyid Mirzə Məmməd oğlu və K" şirkətinə məxsus dəyirmanlar da öz işlərini davam etdirirdilər. Deməli XX əsr ərefəsində azərbaycanlılara məxsus 7 buxar dəyirmanı mövcud idi. Onların orta illik dövriyyələrinin həcmi 650 min manatdan çox idi, bu da Azərbaycan üzrə buxar dəyirmanlarının ümumi göstəricilərinin təxminən 40%-dən çoxunu təşkil edirdi [11,155; 5,27; 1, f.509 s.1, iş16, vər.16]. Göründüyü kimi, 80-ci illər ilə müqayisəsində 90-cı illərdə azərbaycanlılar tərəfindən üyüdümüş unun həcmi 2 dəfədən çox artmışdı.

Ümumilikdə XIX əsrin 80-90-cı illərində Azərbaycanda buxar dəyirmanları tərəfindən üyüdümüş unun təxminən 30-35%-i azərbaycanlı sahibkarların payına düşürdü.

Ağabala Quliyevə məxsus dəyirman təkcə azərbaycanlılara məxsus dəyirmanlar arasında deyil, ümumiyyətlə, Azərbaycanın unüyütmə sənayesinin ən iri müəssisələrindən idi. 1900-cü ildə 2 buxar qazanı olan bu dəyirmando 20 nəfər fehlə işləyirdi. Üç növbəli iş rejimine malik olan müəssisə sutka ərzində fasilsiz işləyirdi. İl ərzində 300 gün işləyən dəyirmando 260 min manatlıq məhsul istehsal olunurdu [1, f.509 s.1, iş16, vər.16]. Dəyirmando üyüdülən buğda Rusyanın Kuban vilayətindən getirilirdi. Buğdanın pudu Bakıda 93 qəpiyə satılırdı. Qeyd olunan ildə 230 min pud buğda üyüdümüşdü ki, ondan da 225 min manatlıq 160 min pud müxtəlif növ ün, 18 min manatlıq 60 min pud kəpək əldə olunmuşdu. Üyüdümüş un Bakı və onun etrafında satılırdı [8, 215-216]. Unüyütmə işindən başqa dəyirmando düyütəmizləmə işi də həyata keçirilirdi [10, 81].

"İran cəmiyyəti"nin sərəncamındaki dəyirmanın illik istehsalının həcmi də 260 min manata bərabər idi [1, f.509, s.1, iş16, vər.16].

Göstərilənlərdən belə bir nəticə hasil olunur ki, azərbaycanlılara məxsus 2 dəyirmanın illik dövriyyəsinin həcmi 520 min manata bərabər olmuşdu ki, bu da azərbaycanlı sahibkarlara məxsus dəyirmanlara aid ümumi göstəricilərin təxminən 80%-ni təşkil edirdi. Belə vəziyyət un sənayesinin getdikcə iri müəssisələrin əlində cəmləşməsini göstərirdi.

XX əsrin əvvellərində Bakıda fəaliyyət göstərmiş buxar dəyirmanlarının sayı 7-8-dən çox olmamışdı. Dəyirmanların sayının azalması, artıq qeyd olunduğu kimi, iri müəssisələrin rəqabətinin nəticəsi idi. 1901-1903-cü illərdə bu dəyirmanlarda 2,5-3 mln. manatlıq un üyüdüldürdüzə, 1908-ci ildə bu 6 mln. manata, 1912-ci ildə isə 6-7 mln. manata bərabər olmuşdu [10, 80-81].

Nəzerdən keçirilən dövrədə unüyütmə sənayesində azərbaycanlı sahibkarlar da geniş təmsil olunmuşdular. Ağabala Quliyevin, "İran cəmiyyəti"nin və M.Zülfüqarovun dəyirmanları öz fəaliyyətlərini davam etdirirdilər. Qeyd edək ki, "İran cəmiyyəti" nə məxsus dəyirman 1903-cü ildə H.Z.Tağıyevin əlinə keçmişdi. 1911-ci ildən H.Z.Tağıyevin Zığda yerləşən daha bir dəyirmanı işə düşmüştü [4, 38]. M.Zülfüqarovun dəyirmanı ilə A.B.Əliyevin ixtiyarına keçmişdi [6, 24]. Bundan başqa əsası 1978-ci ildə Y.Tarusov tərəfindən qoyulmuş buxar dəyirmanı 1903-cü ildə Hacı Rza Qulu və Hacı Cəfər Babayevin istifadəsinə verilmişdi [6, 26-27]. 1900-cü ildə V.Lebedev tərəfindən inşa edilmiş dəyirman isə Hacı Abbas Qulu Rzayev tərəfindən işlədirildi. Sonuncu dəyirman 1905-ci ildək fəaliyyət göstərmişdi [10, 85] və 1907-ci ildək öz işini davam etdirmişdi [1, f.509, s.1, iş106, vər.

33]. Azərbaycanlılara məxsus dəyirmanlar arasında Məşədi Şəttar Kərimov tərəfindən inşa edilmiş dəyirman da vardi. Bu dəyirman az bir müddətdə məhsul istehsalı ilə məşğul olmuşdu.

Ümumilikdə 1901-1905-ci illərdə azərbaycanlı sahibkarlara məxsus 6 dəyirman işləmişdi ki, bu da göstərilən dövrdəki bütün dəyirmanların 75-85%-ni təşkil edirdi. 1906-1914-cü illərdə isə azərbaycanlılara məxsus dəyirmanların bütün dəyirmanların tərkibindəki xüsusi çəkisi 60%-ə çatırdı. Deməli 1901-1914-cü illərdə Bakıdakı buxar dəyirmanlarının orta hesabla təxminən 70-75%-i azərbaycanlıların sərəncamında olmuşdu.

1903-cü ildə azərbaycanlı sahibkarlar tərəfindən təxminən 770 min manatlıq un üyüdülmüşdü [6, 22-27]. Bu da Bakı üzrə ümumi istehsalın 25-30%-ni təşkil edirdi. 1905-1908-ci illərdə azərbaycanlılara məxsus müəssisələrin ümumi illik dövriyyəsinin həcmi orta hesabla təxminən 1 mln. manatdan çox, bəzən 1,5 mln. manat [1, f.509, s.1, iş106, vər.33; 13, 44] və ya ümumi istehsalın 25-28%-ni təşkil edirdi. 1911-1914-cü illərdə təkcə H.Z.Tağıyevin Zığdakı dəyirmanı ildə 3 mln. manatlıqdan çox un üyüdürdü [10, 82]. Ümumilikdə isə sonuncu illər ərzində azərbaycanlıların birlikdə istehsal etdikləri unun dəyəri 4-5 mln manatdan və ya ümumi istehsalın 80%-dən az olmamışdır.

Bütövlükdə 1901-1914-ci illərdə Bakıda buxar dəyirmanları tərəfindən istehsal olunmuş unun orta hesabla təxminən 45%-i azərbaycanlı sahibkarların payına düşürdü.

Azərbaycanlı sahibkarlar arasında aparıcı yeri yene də Ağabala Quliyev tuturdu. Bu sahibkara məxsus dəyirmandan 1903-cü ildə 300 min manatlıq un üyüdülmüşduse [6,22-23], 1905-ci ildə bu 500 min manata [13, 44], 1906-ci ildə 1.210.517 manata, 1908-ci ildə 1.591.934 manata,

sonrakı illərdə isə 2 mln. manata qalxmışdı [10,82]. Deməli, azərbaycanlıların istehsal etdikləri unun yarıdan çoxu Ağabala Quliyevin hesabında olmuşdu.

1911-ci ildən sonra, digər bir azərbaycanlı sahibkar, artıq qeyd olunduğu kimi, ildə 3 mln. manatlıqdan çox məhsul istehsal edən H.Z.Tağıyev və Azərbaycanın unüyutmə sənayesinin aparıcı simalarından birinə çevrilmişdi.

Yuxarıda qeyd olunanlardan başqa Bakı quberniyasının eyni adlı qəzasında Hacı Fərəc Kərbəlayi Hacıqulu oğlunun, Hüseynqulu Məşədi Əhməd oğlunun, Hüseynəli Mərdan oğlunun, Qubatqulu Məmmədovun, Hacı Hacıbaba Heydər oğlunun, Nemətulla Hacı Abasqulu oğlunun [4, 40], Kərbəlayi Nəcəf Əli Hacı Məmməd Hüseyn oğlunun, Fazıl Quliyevin, Cavad qəzasında Məşədi Məmməd Rza Salayevin, Məşədi Rüstəm Manafovun, Lənkəran qəzasında Hacı Hüseyn Abbasovun, Məmməd Nəzər Məmmədovun, Hacı Əliqulu Məmməd Bağır oğlunun buxar dəyirmanları mövcud idi [1, f.509, s.1, iş 65, vər. 5, 11, 15]. Bu dəyirmanların istehsal etdikləri məhsulun həcmi barədə məlumatlar yox dərəcəsindədir. Yelizavetpol quberniyasında buxar dəyirmanlarının olması barədə məlumatlar əldə etmək də mümkün olmayışdır.

Bütün qeyd olunanlardan belə bir nəticə çıxartmaq olar ki, XIX əsrin 80-90-cı illəri - XX əsrin əvvəllerində mövcud olmuş buxar dəyirmanlarının orta hesabla təxminən 55%-i, üyüdülmüş unun isə təxminən 40%-i azərbaycanlı sahibkarların payına düşürdü.

Azərbaycanın yeyinti sənayesinin mühüm sahələrindən biri də düyütəmizləmə sənayesi idi. Azərbaycanda ilk düyütəmizləmə müəssisəsi 1887-ci ildə "Qlaz və Kettingen" şirkəti tərəfindən tikilmişdi [12, 305]. Bu istehsal sahəsində azərbaycanlı sahibkarların iştirakına gəldikdə isə qeyd etmək lazımdır ki, XX əsrin əvvəllerinə qədər

onlara məxsus müstəqil düyütəmizləmə müəssisəsi olmamışdır. Təkcə XIX əsrin 90-cı illərinin sonunda Ağabala Quliyevin unüyütmə dəyirmanında düyütəmizləmə işi də həyata keçirilirdi. 1900-cü ildə burada 24750 manatlıq məhsul istehsal edilmişdi [8, 215-216]. Bu il ərzində Bakıda fəaliyyət göstermiş 7 düyütəmizləmə müəssisəsi tərefindən 2 mln. manatlıq iş görüldüyü [10, 85] nəzərə alsaq, azərbaycanlı sahibkarın ümumi istehsaldakı payının cəmi 1,2% təşkil etdiyi aydın olar.

XX əsrin əvvəllərində Azərbaycanda düyütəmizləmə işi daha da inkişaf etmişdi. 1905-ci ilə qədər burada illik istehsalı 4,5-5 mln manata çatan 6-8 müəssisə, sonrakı illərdə isə illik istehsalı 6,5 mln. manata bərabər 4-5 müəssisə fəaliyyət göstərirdi [10, 85]. Rəqəmlər istehsalın getdikcə iri istehsalçıların əlinde cəmləşdiyini göstərir.

Qeyd olunan müəssisələrin 2-si azərbaycanlı sahibkarlara - Ağabala Quliyevə və "Rəsulov qardaşları və K°" şirkətinə məxsus idi. Sonuncuya məxsus müəssisənin əsası 1898-ci ildə qoyulsa da, 1903-cü ilə qədər o "Şərq" şirkətinin sərençamında olmuşdu. Müəssisə 1903-cü ildə "Rəsulov qardaşları və K°" şirkətinin ixtiyarına keçmişdi [10, 86].

Ağabala Quliyevin düyütəmizləmə işini həyata keçirmək üçün inşa etdirdiyi müəssisədə 1903-cü ildə 15 nəfər fəhlə tərefindən 250 min manatlıq düyü təmizləmişdi. 17 nəfər fəhlənin çalışdığı "Rəsulov qardaşları və K°" şirkətinin müəssisənin illik dövriyyəsi isə 1239 min manata bərabər idi [6, 26-29]. 1905-ci ilin tətil hərəkatı bu müəssisələrin iş ritminə mənfi təsir göstərmiş və istehsalın həcmiñin aşağı düşməsinə səbəb olmuşdu. Qeyd olunan ildə Ağabala Quliyevin müəssisəsi tərefindən 300 min manatlıq, "Rəsulov qardaşları və K°" şirkətinin müəssisəsi tərefindən isə 690 min manatlıq iş görülmüşdü [13, 44]. Öz istehsal prosesini tam gücü ilə bərpa edə bil-

miş birinci müəssisədə 1908-ci ildə istehsalın həcmi 2.553.054 manatá qalxmışdı. Uzun müddətə böhran vəziyyətindən çıxa bilməyən ikinci müəssisədə isə sonuncu il ərzində cəmi 387.400 manatlıq məhsul alınmışdı [1, f.509, s.1, iş106, vər.34]. Sonrakı illərdə hər iki müəssisədə istehsalın həcmi yüksələn xətle inkişaf etmişdi. 1913-cü il ərefəsində "Rəsulov qardaşları və K°" şirkətinin düyütəmizləmə müəssisəsində 700 min manatlıq məhsul istehsal edilmişdi [9, 207].

Yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlmək olar ki, XX əsrin əvvəllərində fəaliyyət göstərmiş bütün düyütəmizləmə müəssisələrinin orta hesabla təxminən 30-40%-i, istehsal olunmuş məhsulun isə 30-33%-i azərbaycanlı sahibkarların payına düşündü.

## QEYDLƏR

1. Azərbaycan Respublikası Dövlət Tarix Arxivisi.
2. Nuriyeva Z. Azərbaycan sənayesində milli burjuaziya. Bakı, 1999.
3. Бакинский справочный календарь на 1898 г. отдел XIX, Баку, 1897.
4. Вся промышленность г. Баку на 1906 г. Отдел 5, Баку, 1906.
5. Гулишамбиров С. Обзор фабрик и заводов Бакинской губернии. Тифлис, 1890.
6. Документы по истории. Баку, 1810-1917, Баку, 1978.
7. Ежегодник Баку и его районов 1913. Отдела III, Баку, 1913.
8. Исмаилов М.А. Промышленность Баку в начале XX в. Баку, 1976.
9. Орлов П.А. Указатель фабрик и заводов. Окраин России, Царства Польского, Кавказа, Сибири, Среднеазиатских владений. Спб. 1995.
10. Сумбатзаде А.С. Промышленность Азербайджана в XIX в. Баку, 1964.
11. Промышленность и торговля г. Баку и его районов за 1907. ч.П, Баку, 1907.

ƏHMƏDOV H.O.

## 1920-30-cu İLLƏRDƏ MİLLİ ZİYALI KADRLARIN SAY DİNAMİKASI VƏ TƏRKİBİ

Azərbaycanda sovet məktəbinin yaranması bir neçə çətinliklərlə əlaqədar idi. Bunlardan birincisi azərbaycanlılardan ibarət azərbaycanlı müəllim kadrlarının olmaması idi. 1921-ci ilin may ayında, Azərbaycan sovetlərinin birinci qurultayında, Xalq Təhsili Komissarlığının fealiyyəti haqqında məruzə edən Dadaş Bünyadzadə, Azərbaycanda sovet hakimiyyətinin qələbəsinə qədər 2000 müəllimin olması faktını qeyd edirdi.

Bu 2000 nefər müəllimin də, bilik səviyyəsi müxtəlif idi. 1920-ci ildə Azərbaycan məktəblərində olan bütün müəllimlərin cəmi 3%-i ali savadlı idi 97%-i isə ya orta savadlı, ya da natamam savadlı idi (1, f.411. s. 4, iş 653, v.51).

Azərbaycanın maddi vəziyyətinin ağırlığı, xüsusi ilə yeni iqtisadi siyasetin tətbiqi, yenice başlamış bərpa işləri respublikada xüsusi məktəblərin, yəni ayrı-ayrı şəxslər tərəfindən məktəblərin açılması təşəbbüsünü gücləndirmişdi. Dövlət məktəblərindən fərqli olaraq müəllimlər xüsusi şəxslərin açdığı məktəblərdə dərs deməyi daha üstün tuturdular. Ona görə ki, bu şəxsi məktəblərdə müəllimlərə daha çox əmək haqqı verilirdi. Odur ki, sovet hökumətinin ilk dövrlərində məktəblərə çox böyük ziyan dəyirdi. Bunun nəticəsində Azərbaycan hökuməti müəllim kadrlarının az olmasını nəzərə alaraq, ilk dövrlərdən

yenice açılmış məktəblərə dini məktəblərdə dərs deyən molla və qazıları dəvət edirdi.

Bu mollalar dərs dedikləri dövlət məktəblərində şagirdləri mədrəsələrə keçməyə məcbur edir və təbliğ edirdilər. Ona görə də, belə müəllimləri dövlət məktəblərində gələcəkdə dərs verməkdən uzaqlaşdırıldılar.

Müəllimlərin azlığını nəzərə alaraq qısa müddətli üç aylıq kurslar açılması nəzərdə tutulurdu. Hələ 1920-ci il ərzində Azərbaycanın doqquz rayonunda belə kurslar təşkil olunmuş və oraya 1096 nəfər qəbul olunmuşdu. Bunnar sovet hakimiyyətinin qələbəsindən sonra azərbaycanlılardan ibaret ilk müəllimlər dəstəsi idi.

1921-ci ildə Azərbaycanda 40 pedaqoji kurs təşkil edilmişdir. 1923-cü ildə belə qısa müddətli kurslar respublikanın Şuşa, Quba, Gəncə, Qazax, Nuxa, Göyçay, Səlyan və Lənkəran şəhərlərində açılmışdır (5, №4, 1923).

Azərbaycan SSR Xalq Maarif Komissarlığının qərarı ilə Bakı şəhərində bir illik ali pedaqoji kurslar açılması qərara alındı. Bu kursların əsasında isə gələcəkdə ali pedaqoji institut açılması nəzərə alınırı. Bu qərar Azərbaycan inqilab komitəsi tərəfindən başda Nəriman Nərimanov olmaqla bəyənilmişdir. Həmin kursların təşkil edilməsində Azərbaycanın görkəmli pedaqoqları: Fətullah Rzabəyli, Həbib Mahmudbəyov, Məmməd Əfəndiyev, Sadiq Hüseynov, Rəhim Cəfərov, Abdulla Şaiq və b. fəal iştirak etmişdilər.

1923-cü ildə müəllimlərin təkmilləşdirilməsi məqsədi ilə tətil günlərində pedaqoji kurslar təşkil olunması tədbirləri də həyata keçirildi. Həmin il ərzində belə üç aylıq kurslar təşkil edilməsi yolu ilə 800 nəfər Azərbaycan müəllimləri bu kurslarda təhsil almışdilar (1,f.57, s.1, iş 385, v.11; 3. 13 fevral, 1924).

Pedaqoji kurslarla yanaşı Azərbaycanda müəllimlər seminariyası da açılmışdır. 1923-cü ildə Azərbaycanda fəaliyyət göstərən 8 pedaqoji seminariyada 2064 nəfər oxuyurdu. Bununla yanaşı Azərbaycanda ali və orta pedaqoji tədris müəssisələri də açılmışdır.

1921-ci ildə Bakıda ilk kişi pedaqoji institutu və qadın pedaqoji institutları fəaliyyət göstərirdilər. 1925-1926-ci tədris illərində respublikada 16 pedaqoji texnikum fəaliyyət göstərirdi ki, burada 2000 nəfər təhsil alırdı. Onların 634 nəfəri qadın idi (1, f.54, 62, s.8, iş 3, v.164).

Beləliklə, 1920-1927-ci illər ərzində Azərbaycanda 1347 nəfər ali və orta ixtisaslı müəllimlər hazırlanmışdır. 1923-cü ildən, 1927-ci ilə qədər orta təhsilli müəllimlər kursunu 5173 pedaqoq qurtarmışdır ( 1,f.57, s.1, iş 206, v.41).

1926-1927-ci tədris ilində respublikamızın məktəblərində 55 min müəllim fəaliyyət göstərirdi. 1927-ci ilin axırında Azərbaycan məktəblərində dərs deyən müəllimlərin 43,6 faizi ali və orta təhsilli idi. Xalq təhsilinin inkişafında mühüm yeri ali məktəbler və onlarda hazırlanan ixtisaslı kadrlar tutur. 1920-ci ilin məlumatına görə Azərbaycanda 477 nəfər həkim fəaliyyət göstərirdi ki, bunların arasında 45 nəfər azərbaycanlı idi. Həmin dövrdə Azərbaycanda 373 nəfər feldşer var idi ki, onun da 10 nəfəri azərbaycanlı idi (1, f.789, s.1, iş 4, v.77).

Azərbaycanda 520 nəfər mühəndisin və texnikin 12 nəfəri azərbaycanlı mühəndisler idi. 1920-ci ildə Azərbaycanda olan 727 azərbaycanlı müəllimin 36 nəfəri ali savadlı idi. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsinə qədər respublikada ilk ali məktəb olan Bakı Dövlət Universiteti fəaliyyət göstərirdi. Universitetdə 2 fakültə, tibb və tarix-filologiya fakültələri var idi. 1922-ci ildə tibb fakültəsini 30 nəfər bitirmişdi. Onun da üç nəfəri

azərbaycanlı həkimlərdən ibarət idi. Bakı Dövlət Universitetinin üçüncü fakültəsi şərqi fakültəsi idi. Həmin ildə Az. SSR Xalq Maarif Komissarlığının qərarı ilə Bakı Dövlət Universiteti Azərbaycan Dövlət Universitetinə çevrildi (1, f.57, s.1, iş 236, v.176).

Universitetin ardınca Azərbaycanda Politexnik İnstitutu da açıldı. Bu institutda 5 fakültə fəaliyyət göstərirdi: neft-sənaye, elektro-mexanika, mühəndis-tikinti, kənd təsərrüfatı və iqtisadiyyat fakültələri fəaliyyət göstərirdi. İnstituta qəbul olunan ilk abituriyentlərin sayı 850 nəfər idi (3, 12 yanvar 1921-ci il).

Sovet hakimiyyətinin ilk illeri ərzində digər ali məktəblər də açılmışdır. 1921-ci ilin avqust ayında N.Nərimanovun dekreti əsasında Bakıda ilk kişi pedaqoji institutu təsis edildi. İnstitutun ilk dövrlərində cəmisi 6 nəfər tələbə təhsil alırdı. Bu tələbələrin sayı 1922-ci ilin yanvarına qədər 40 nəfərə çatdırıldı. V.I.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu 1925-1926-ci tədris ilinə qədər 111 nəfər müəllim kadrları hazırlamışdır. 1922-ci ildə Azərbaycanda Nazirlər Sovetinin qərarı ilə qadın pedaqoji institutu təşkil edildi. 1922-ci ildə instituta 30 nəfər qız qəbul olundu. 1923-1924-cü tədris ilində isə burada oxuyanların sayı 90 nəfərə çatdı. 1923-cü ilin 3 aprelində Azərbaycan SSR Xalq Maarif Komissarlığının qərarı ilə hər iki institut birləşdirildi. 1924-1925-ci tədris ilində bu birləşdirilmiş institutda 256 nəfər tələbə təhsil alırdı.

1922-cü ildə bu institutlarla yanaşı pedaqoji kadrlara ciddi ehtiyac olduğundan, həm də müəllimlər hazırlayan Bakı Müəllimlər İnstitutu açıldı. Burada məqsəd müəllimlərin təkmilləşdirilməsini təşkil etmək idi. 1924-cü ildə həmin Bakı Müəllimlərin Təkmilləşdirilməsi İnstitutu Azərbaycan Dövlət Universitetinin müxtəlif fakültələri arasında paylaşdırıldı. Buna baxmayaraq həmin təkmilləşdirmə institutunun vasitəsilə respublikada

ləşdirmə institutunun vasitəsilə respublikada xeyli sayıda müəllimlər bu təkmilləşdirmədən keçilər.

Azərbaycan əhalisi içərisində ali musiqi təhsilli tələbələr yetişdirmək üçün hələ 1921-ci ilin 26 avqustunda Azərbaycan SSR-i Xalq Maarif Komissarlığının Dekreti əsasında Bakıda Dövlət Musiqi Akademiyası olan Konservatorya təşkil edildi (1, f.57, s.1, iş 237, v.76).

Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində azərbaycanlılardan ibarət tələbələri bu konservatoriyyaya cəlb etmək mümkün olmamışdır. Onu demək kifayətdir ki, 1922-1923-cü tədris ilində Konservatoriyanı cəmi 4 nəfər azərbaycanlı tələbə bitirmişdir. 1923-cü ildə Azərbaycan Dövlət Universitetinin və Azərbaycan Dövlət Pedaqoji İnstytutunun ayrı-ayrı fakültələrini və onlara uyğun tədris plan və programlarını yenidən təşkil etmək üçün Xalq Təhsili Komissarlığında bir komissiya yaradıldı ki, buraya həmin institutların qabaqcıl müəllimləri olan A.Pepinov, Q.Şaxtaxtinski, X.Məlik-Aslanov və b. daxil edildilər. Qeyd etdiyimiz kimi bu iki institutda komissiyanın apardığı iş nəticəsində müxtəlif fakültələrdə yenidən qurma işləri aparıldı. Məsələn, universitetin fakültələri arasında tibb və şərq fakültələri saxlanıldı.

Beləliklə, 1920-1927-ci illər ərzində Azərbaycanda Universitet, Politexnik İnstитut, Ali Pedaqoji kişi İнститut, Ali Pedaqoji qadın İнститut, Konservatoriya fəaliyyət göstərirdi. 1926-1927-ci tədris ilində bu ali təhsil müəssisələrinde 5351 tələbə təhsil alırdı. Bunlardan 1472 nəfəri azərbaycanlı (27,5 faiz), 1761 nəfəri rus (32,9 faizi), 949 nəfəri erməni (17,7 faizi) idi. (2, № 5, s.426, 1920).

1920-ci ilin iyulunda Azərbaycan SSR Xalq Təhsili Komissarlığının qərarı əsasında Bakı Dövlət Universitetinin muxtariliyyəti saxlanması qərara alınmışdır. Bu qərar əsasən Bakı Universitetinə öz daxili işlərini müstəqil həll

etmək səlahiyyəti verirdi. Lakin bir müddətdən sonra Bakı Universitetinin və digər institutların muxtariyyət hüquqlarının ləğv edilməsi XI Ümumbakı partiya konfransında qərara alındı (1, f.379, s.659, v.14-15).

Bu qərar verilərkən ali məktəblərdə bir sıra professorlar ali məktəblərin muxtariyyət hüququnun saxlanılmasını tələb edirdilər. Onların tələbi bundan ibarət idi ki, muxtariyyət hüququ siyasi muxtariyyət deyil, yalnız tədris pedaqoji muxtariyyətdən ibarətdir. Bütün bunlara baxmayaraq 1922-1923-cü tədris ilində respublikanın ali təhsil müəssisələrində ali məktəblərin muxtariyyət hüququ ləğv edildi. Azərbaycanda ali təhsil müəssisələri ilə yanaşı orta xüsusi təhsil müəssisələri olan texnikumların yaradılması sahəsində də geniş iş aparılırdı. Lakin bu sahədə çətinlik ondan ibarət idi ki, bu müəssisələr ilk dəfə yarandığından müəssisələrin yerləşdirilməsi üçün binalar, ayrı-ayrı xüsusi kabinetlər və emalatxanalar çatışmırıldı. Xüsusi ilə texnikumlarda dərs deyəcək müəllimlərin də çatışmaması xüsusi maneçilik töredirdi. 1922-ci ildə Azərbaycan xalq təsərrüfatının tələblərinə uyğun olaraq, texnikumlar haqqında qaydalara əsasən onların növləri müəyyənləşdirilmişidir. Ümumiyyətlə Azərbaycanda yaradılacaq texnikumlar 9 növə ayrılmışdır. Bunlar aşağıdakılardan ibarət idi: Pedaqoji, Sənaye İnstитutu, Kustar sənət, Kənd təsərrüfatı, Tibb, Musiqi və Teatr texnikumlarından ibarət idi.

Bu texnikumların arasında ən çox şöhrət tapanı pedaqoji sənaye tekniki və kənd təsərrüfatı texnikumları idi. Texnikumlar əsasən Bakı şəhərində, sənaye-zavod rayonlarında və Azərbaycan qəzalarında yerləşmişdi. 1924-1925-ci tədris ilində Bakı şəhəri üzrə və burada olan sənaye-zavod rayonlarında 13 texnikum fəaliyyət göstərirdi ki, burada təhsil alan tələbələrin sayı 2556 nəfərə çatırdı. Qəza şəhərlərində mövcud olan 20 texnikumda 2256 nə-

fər təhsil alırdı. Əger Bakı şəhərində yuxarıda qeyd etdiyimiz 9 növ texnikum mövcud idisə, respublikanın qəzalalarında bu növ texnikumlar arasında ən çox yayılanı pedaqoji və kənd təsərrüfat texnikumları hesab edilirdi ki, bunlarda oxuyan tələbələrin sayı həmin qəzalarda olan tələbələrin sayının 93,6 faizini təşkil edirdi. Respublikanın texnikumlarında oxuyan şagirdlərin tərkibini əsasən azərbaycanlılar təşkil edirdilər. Belə ki, 1922-1923-cü tədris ilində Azərbaycanda mövcud olan 12 texnikumda 1094 tələbədən 429 nəfəri azərbaycanlı təşkil edirdisə, 1926-1927-ci tədris ilində Azərbaycanda mövcud olan 39 texnikumda təhsil alan 7137 tələbədən 4826 nəfəri azərbaycanlılar idi. (67,7 faiz)

Azərbaycanda Sovet hökumətinin qurulmasının ilk illərində respublikada 5 ali məktəb var idi. Bunlar Azərbaycan Dövlət Universiteti, Politexnik İnstitutu, Pedaqoji İnstitutu, Konservatoriya və Ali Rəssamlıq məktəbindən ibarət idi. 1923-cü ildə Politexnik İnstitutunun texnologiya fakültəsində 846 tələbə, İnşaat fakültəsində 218 tələbə, kənd təsərrüfatı fakültəsində 333 tələbə, İqtisadiyyat fakültəsində 783 tələbə oxuyurdu. Universitetdə həmin il ərzində 1882 tələbə var idi. Təkcə 1924-cü ildə universitetin ayrı-ayrı fakültələrində 1150 abituriyent qəbul olunmuşdur. 1925-1926-ci tədris ilində Azərbaycan Dövlət Universitetində tələbələrin ümumi sayı 2069 nəfərə, Azərbaycan Politexnik İnstitutunda isə tələbələrin ümumi sayı 2690 nəfərə çatırdı.

Ali məktəblər şəbəkəsi və məktəblərdə oxuyan tələbələrin sayı inqilabdan əvvəlki dövrə nisbətən bir yarımdəfədən çox artmışdır. 1914-1915-ci dərs ilində Çar Rusiyada 91 ali məktəb və bu ali məktəblərdə 112 min tələbə oxuyurdusa, 1928—1929-cu dərs ilində isə respubli-

kada 152 ali və orta ixtisaslı məktəb var idi ki, onlarda da 177 min tələbə oxuyurdu.

1928-1929-cu dərs ilində Azərbaycan Pedaqoji İnsti-tutunu 42 nəfər bitirdiyi halda, artıq 1929-1930-cu ildə həmin institutu 394 nəfər bitirmişdir. 1928-1929-cu tədris ilində Azərbaycan Kənd Təsərrüfatı İnsti-tutunu 26 nəfər bitirmişdirlər, 1929-1930-cu tədris ilində bu institutunu 221 nəfər mütəxəssis bitirmişdir. Ali texniki məktəblərə qəbul artırıldı. 1930-cu il də bu məktəblərə 2792 nəfər qəbul olundu.

Azərbaycan sovet ziyalılılarının ali və orta ixtisas məktəbləri vasitəsi ilə yetişdirilməsi bəhs etdiyimiz bu illərdə daha da artırıldı. Partiya və hökumətin qərarlarına uyğun olaraq respublikada məktəblərin yaranması, ali məktəblərə, texnikumlara külli miqdarda fəhlə və kəndli balalarının cəlb edilməsinə şərait yaratdı. 1920-1921-ci tədris ilində respublikada 965 ümumtəhsil məktəbi var idi və onlarda oxuyan tələbələrin sayı 80 000 nəfərə çatırdısa 1927-1928-ci tədris ilində respublikada ümumtəhsil məktəblərinin sayı 1571-ə qaldırıldı və onlarda təhsil alan tələbələrin miqdarı isə 1750 nəfər oldu. 1920-1921-ci tədris ilində respublikda 93 fəhlə və kəndli məktəbleri olmadığı halda, 1927-1928-ci illərdə respublikada 93 fəhlə və kəndli gəncləri məktəbi var idi ki, onlarda 5 min nəfər oxuyurdu. 1927-1928-ci tədris ilində ali məktəblərdə oxuyanların sayı 4,5 min nəfər təşkil edirdi.

1928-1929-cu dərs ilində Azərbaycan Pedaqoji İnsti-tutunu 42 nəfər məzun 1930-cu dərs ilində isə 394 nəfər ixtisaslı mütəxəssis bitirmişdi.

Azərbaycan Kənd Təsərrüfatı İnsti-tutu 1928-1929-cu dərs ilində 26 nəfər mütəxəssis buraxdığı halda, 1929-1930-cu illərdə həmin institut 221 nəfər kənd təsərrüfatı üçün ixtisaslı mütəxəssislər hazırlamışdır.

1927-1928-ci illərdə müəllimlərin sayı 6 min, həkimlərin sayı 12 min, elmi tədqiqat institutlarında işləyən elmi işçilərin sayı təqribən 1800 nəfərə çatırdı.

1928-1929-cu illərdə respublikanı ali məktəblərində, texnikumlarında, orta təhsil ixtisas müəssisələrində oxuyan qızların sayı 300 minə yaxın idi. 1928-1929-cu illərdə Azərbaycan SSR-nin ali məktəblərində oxuyan tələbələrin sayı Türkiyə və Norveç ali məktəblərində oxuyan tələbələrin sayından çox idi. Həmin tədris ilində Azərbaycan ali məktəblərində oxuyan tələbələrin sayı 4,4 min idisə, Türkiyənin ali məktəblərinin sayı 3,9 minə çatırdı. Norveçdə isə bu rəqəm 4,5 min idi.

1932-1933-cu illərdə Azərbaycanda bu rəqəm 10,6 minə, Türkiyədə 5,4 minə, İsveçdə isə 5,2 minə çatırdı. 1929-1930-cu illərdə bir sırada yeni ali məktəblər yaranmağa başladı. 1929-cu ildə Əzizbəyov adına Neft İnstitutundan kənd təsərrüfatı fakültəsi ayrıldı və bunun bazası əsasında Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradıldı. Həmin institutdan inşaat fakültəsi ayrılaraq onun bazası əsasında isə Azərbaycan İnşaat İnstitutu yaradıldı.

1930-cu ildə Azərbaycan Dövlət Universitetində tibb fakültəsi ayrılaraq onun əsasında isə Azərbaycan Tibb İnstitutu yaradıldı. Beləliklə, dediklərimizdən belə bir nəticəyə gəlmək olur ki,

Birincisi - Azərbaycan sosialist inqilabı mədəniyyətin xalq təhsilinin yaradılması üçün geniş imkanlar yaradı. 1920-1930-cu illərdə görülmüş tədbirlər nəticəsində xalq təhsilində Azərbaycan zəhmətkeşlərinin maariflənməsi işində böyük dönüş yarandı.

İkincisi – Azərbaycanda mürəkkəb tarixi şəraitdə məktəblərin sosialistcəsinə yenidən qurulması vəzifəsi həyata keçirildi. Yeni yaradılmış ibtidai, orta, ali, sovet məktəbləri əməkçi xalqın ixtiyarına verildi.

**Üçüncüsü** – Bu illər ərzində köhnə müəllimləri nəinki sovet hakimiyyətinə tərəf çəkmək mümkün oldu, hətta yeni müəllimlər dəstəsi yaradıldı.

**Dördüncüsü** – bu illər ərzində vəzifədə olan milli ziyalı kadrların yaradılması keçirildi. 1920-1930-cu illərdə ali orta təhsil müəssisələrində aparılan işlər ilk xalq ziyalılarının yaranmasına imkan verdi.

**Beşinci** - xalq təhsili və maarif sahəsində əldə etdiyimiz nailiyyətlər tək mədəni quruculuq sahəsində deyil, həm də respublikada sosialist quruculuğu sahəsində həlledici rol oynadı.

## **QEYDLƏR**

1. Azərbaycan Respublikası Dövlət Arxivisi.
2. Azərbaycan Dövlət Statistika Komitəsinin Cari Arxivisi.
3. «Бакинский рабочий» газ.
4. Xəlilov Q. SSRİ-də sosialist ziyalılarının yaranması və inkişafı. Bakı, 1960
5. Maarif və mədəniyyət jurnalı.
6. Rüstəmov M.Ə. Azərbaycan sovet ziyalılarının yaranması, formalşası və inkişafı. Bakı, 1963
7. Мусаева Т.А. Революция и народное образование в Азербайджане (1920-1970). АДД., Баку, 1980.
8. Терпунов А.А. К истории первой коммунистической партии Азербайджана по созданию национальной советской интеллигенции. Ученые записки Азербайджанской Государственной Университета. Серия общественных наук. 1961, №6

МУСТАФАЕВА С.О.

## СТАЛИНСКИЕ РЕПРЕССИИ И РЕАБИЛИТАЦИЯ ИХ ЖЕРТВ В АЗЕРБАЙДЖАНЕ

"Сталинские репрессии"- этим термином определяют репрессии по политическим мотивам 30-40- х и начала 50- х годов XX в. Сталинщина - важное явление в судьбе бывшего СССР. Под молох сталинских репрессий попали представители всех социальных слоев общества, всех профессий, возрастов, национальностей и вероисповеданий. Не избежал этой участи и азербайджанский народ. Тысячи азербайджанцев были репрессированы. Среди них видные представители азербайджанской интеллигенции А. Джавад, Г. Джавид, М. Мушвиг, Д. Гасанзаде, В. Хулуфлу, Р. Векилли и многие другие.

Чем же были вызваны эти репрессии? В основе их лежит ряд причин. Молодое Советское государство родилось как государство диктатуры пролетариата, где насилие играло ключевую роль.

Репрессии начались с уничтожения "ленинской гвардии". Отметим, что "сталинские репрессии" были бы невозможны, если бы действия власти не получали массовую поддержку, если бы они не воспринимались как правомерные персоналом карательных органов и самими жертвами. Интерес представляет признание, сделанное Сталиным в 1931 г. в речи на I Всесоюзной

конференции работников социалистической промышленности: «Мы отстаем от передовых стран на 50-100 лет. Мы должны пробежать это расстояние в десять лет. Либо мы сделаем это, либо нас сомнут». Вопрос о том, какую человеческую цену надо было заплатить за этот «пробег», для Сталина не существовал.

Репрессии 30-х годов произошли, когда общество находилось в критическом состоянии: неудачи в сельском хозяйстве (раскулачивание и коллективизация) и в промышленности, страшный голод 1933 года. Все это воспринималось Сталиным и его окружением как результат действия тайных враждебных сил.

Созданная в 1930 г. система ГУЛАГа (Главное управление лагерей) включала в себя спецпоселения (ссылка), колонии (для осуждения на срок менее трех лет) и лагеря. К "сталинским репрессиям" относятся приговоры по ст. 58 о контрреволюционных и других особо опасных государственных преступлениях. Это приговоры к высшей мере или к лишению свободы в лагере. Вот статистика этих приговоров: по статье 58 за 1930-1939 гг. было осуждено 2,8 млн. человек. К высшей мере за десятилетие приговорено 724,4 тыс. человек (только за 1937-38 гг. - 684,2 тыс.) [5].

Пребывание в лагере в личном плане было страшным испытанием, но как социальный институт ГУЛАГ "лагерем смерти" не был - смертность в нем не слишком превышала смертность тех же возрастных категорий на воле. Таким образом, непосредственно от "сталинских репрессий" в 1930-1939 гг. погибло 724,4 тыс. человек.

В последнее время, ссылаясь на А.И. Солженицына, говорят о 43 миллионах расстрелянных. Однако исследования историков не подтверждают эту цифру.

По данным, В. Чистякова, в 1936-1950-х годах в лагерях находилось 8-12 млн. человек. К ним добавляется 1 млн. расстрелянных кулаков, жертвы голода и коллективизации, послевоенных репрессий и приходит к выводу: в результате 30-40-х гг. погибло не менее 20 млн. человек. Цаплин В.В. на основании переписей 1926, 1937, 1939 гг. делает вывод: в 1927-38 гг. умерло от голода и погибло в местах заключения около 7,9 млн. человек. 2 млн. человек покинуло страну [3, с.181]. Если к этим цифрам прибавить число «поголовно» репрессированных Сталиным народов Крыма, Кавказа, немцев Поволжья, калмыков, если учесть массовые депортации в восточные районы страны жителей Прибалтики, западной части Украины, Белоруссии и Молдавии, то получиться огромная величина.

С января 1938 г. произошла резкая смена политики сталинского аппарата; сняты, судимы и расстреляны ведущие работники НКВД во главе с наркомом, прекращена работа так называемых "троек" на местах. Нарком юстиции потребовал от судов строго соблюдать процессуальные нормы, и суды стали возвращать НКВД дела на доследование, резко увеличилось число оправдательных приговоров. С.Г. Кара-Мурза в своей книге "История государства и права России" приводит интересные факты: несмотря на протесты нового наркома внутренних дел в 1939 г. была проведена массовая реабилитация: освобождены 837 тыс. человек, в том числе 13 тыс. офицеров, которых восстановили в армии [5]. Как видим, предсказать действия Сталина было невозможно. Не только приговоры и казни, но и неожиданные освобождения граждан СССР пока не находят убедительного объяснения.

В статье кандидата исторических наук В.Н. Земского «ГУЛАГ (историко-социологический аспект)» есть данные и об азербайджанцах, находящихся в лагерях и колониях ГУЛАГа.

Таблица 1

**Национальный состав заключенных лагерей ГУЛАГа  
в 1939-1951 гг. (по состоянию на 1 января каждого года)**

| Национал.    | ГОДЫ           |                |                |                |               |               |               |               |               |                |
|--------------|----------------|----------------|----------------|----------------|---------------|---------------|---------------|---------------|---------------|----------------|
|              | 1939           | 1940           | 1941           | 1942           | 1943          | 1944          | 1945          | 1946          | 1947          | 1951           |
| <b>Всего</b> | <b>1317195</b> | <b>1344408</b> | <b>1500524</b> | <b>1415596</b> | <b>983974</b> | <b>663594</b> | <b>715505</b> | <b>600897</b> | <b>786441</b> | <b>2528146</b> |
| Азербайдж.   | Нет свед.      | 10800          | 9996           | 8170           | 4584          | 2924          | 4338          | 3163          | 1495          | 6703           |
| Армяне       | 11064          | 10755          | 11302          | 10307          | 9300          | 6835          | 6903          | 5477          | 5728          | 12029          |
| Грузины      | 11723          | 12099          | 11109          | 11171          | 6960          | 5517          | 5446          | 4544          | 4609          | 6968           |
| Татары       | 24894          | 28232          | 28542          | 29116          | 17915         | 11933         | 14568         | 9049          | 11045         | 28532          |
| Турки        | Нет свед.      | Нет свед.      | Нет свед.      | 488            | 297           | 226           | 281           | 264           | 186           | 300            |
| Прочие       | 76055          | 67451          | 148460         | 136898         | 79208         | 53068         | 50599         | 41247         | 29725         | 48351          |

*Источник: [4]*

К началу войны число заключенных в лагерях и колониях ГУЛАГа составило 2,3 млн. человек. На 1 июня 1944 г. их количество снизилось до 1,2 млн. За три года войны (до 1 июня 1944 г.) из лагерей и колоний ГУЛАГа убыло 2,9 млн. и вновь поступило 1,8 млн. осужденных. К концу 1944 г. была восстановлена довоенная структура ГУЛАГа. По состоянию на 1 декабря 1944 г. в системе ГУЛАГа имелось 53 ИТЛ с общим числом в них 667 лагерных отделений и 475 ИТК. В это число входили 17 лагерей с усиленным режимом и 5 лагерей для содержания каторжан.

По лагерной статистике за 1944 г. число азербайджанцев было меньше численности грузин в 1,9 раза и армян – в 2,3 раза, а 1947 г. соответственно в 3,1 и 3,8 раза. В действительности количество азербайджанцев было значительно больше. Часть заключенных азербайджанцев по каким-то причинам учитывалась гулаговскими статистами под другими национальностями (турки, таты) или их национальности вовсе не указывались и они входили в состав так называемых "прочих". Аналогичная картина с национальным составом заключенных наблюдалась и в колониях ГУЛАГа.

Таблица о национальном составе ссыльнопоселенцев, ссыльных и высланных из другой статьи Земского В.Н. также подтверждает факт занижения числа азербайджанцев.

Таблица 2

**Национальный состав ссыльнопоселенцев, ссыльных и высланных (на 1 января 1953 г.)**

| Всего азербайджанцев | В том числе       |          |           |
|----------------------|-------------------|----------|-----------|
|                      | ссыльнопоселенцев | ссыльные | высланные |
| 862                  | 596               | 247      | 19        |

*Источник: [1, с.160]*

По состоянию на 1 января 1944 г., в числе 454675 заключенных ИТК (отсутствовали сведения на 61550 человек) было 5050 азербайджанцев. По состоянию на 1 января 1951 г., число азербайджанцев составляло 17001 человек [4].

Реабилитация лиц, репрессированных за так называемые "контрреволюционные преступления" началась после смерти Сталина в 1953 г. и особенно активизировалась после XX съезда КПСС и принятого 30 июня 1956 г. постановления ЦК партии "О преодолении культа личности и его последствий". Эти резкие изменения в жизни советского общества связаны с именем Н.С. Хрущева. Хрущев пришел к руководству после Сталина, создавшего один из наиболее страшных террористических режимов в истории. Главные достижения эпохи и главные личные заслуги этого лидера состояли в том, что был разрушен карательный аппарат, возвращены свобода и доброе имя миллионам узников. В 1954-1961 годах было реабилитировано более 700 тыс. человек.[2, с.10] Однако затем, в годы, которые сегодня принято называть "периодом застоя", работа по реабилитации постепенно была свернута.

Процессы демократизации дали толчок продолжению работы по реабилитации жертв сталинского произвола. В 1988-1990 годы реабилитировано около 1 млн. граждан. В Азербайджанской ССР в судебном порядке было реабилитировано 5607 человек – в большинство своем посмертно [2, с.329].

Даже простое сопоставление числа заключенных азербайджанцев лагерей и колоний ГУЛАГа (заметим неточное) с числом реабилитированных, показывает:

сколько еще жертв сталинских репрессий ждут реабилитации.

По словам председателя комиссии при президенте России по реабилитации жертв политических репрессий А. Яковлева, "жертвами политических репрессий стали около 32 миллионов человек. Более четырех миллионов жертв политических репрессий (данные на 2001 год) были реабилитированы после смерти И.Сталина в 1953 г. и работа в этом направлении продолжается "[4].

В целом сталинские репрессии и реабилитация их жертв остаются малоизученным явлением в истории Азербайджана и нуждаются в ответственном и кропотливом исследовании.

#### ПРИМЕЧАНИЕ

1. Земсков В.Н Заключенные, спецпоселенцы, ссыльнопоселенцы, ссыльные и высланные (статистико-географический аспект). ИС.,1991, №5
2. Реабилитация. Политические процессы 30-50 х гг. М.,1991.
3. Цаплин В.В. Статистика жертв сталинизма в 30-е годы. ВИ.,1989, №4
4. <http://www.idt.ru/2/5.shtml>. Земсков В.Н. ГУЛАГ (историко-социологический аспект). СИ.,1991, № 6, №7.
5. <http://www.idf.ru/2/3.html>. Главы из книги С.Г. Кара-Мурзы. История государства и права России. М., 1998.

FƏRƏCOV Ş.F.

## 1950-70-ci İLLƏRDƏ QƏRBİ AZƏRBAYCANDA\* AZƏRBAYCANLILARIN DEMOQRAFİK VƏZİYYƏTİ

1950-1970-ci illərdə Qərbi Azərbaycanda azərbaycanlıların demoqrafik vəziyyətini araşdırarkən 1948-53-cü illərdə həyata keçirilən «köçürmə» siyasetini nəzərdən qaćırmaq olmaz. Belə ki, «ellər atasının» İ.V.Stalinin 1947-ci il dekabrın 23-də imzaladığı SSRİ Nazirlər Sovetinin 4083 №-li qərarına əsasən 1948-53-cü illərdə yüz minlərlə azərbaycanlı Ermənistən SSR-dən Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi planlaşdırılır [2,s.32]. Azərbaycanlılar əsrlər boyu ömür sürdükleri doğma vətənlərindən, dədə-baba yurdları olan Göyçə, Zəngəzur, Zəngibasar, Vedibasar və digər bölgelərdən zorla Azərbaycanın aran rayonlarına köçürüülür. İqlim şəraitinin kəskin fərqli olmasından köçürünlənlər arasında ölüm halları geniş miqyas alır. «Tam könüllülük» pərdəsi altında həyata keçirilən bu deportasiya siyaseti nəticəsində minlərlə soydaşlarımız tələf olmuşdur. 1948-1953-cü illərdə Ermənistən SSR-dən 100 min nəfərdən yuxarı azərbaycanlı köçürülmüş və ya köçməyə məcbur olmuşlar. Köçürünlərdən başqa özbaşına Azərbaycan ərazisinə köçən Qərbi

\* İndi Ermənistən Respublikası-Ş.F.

azərbaycanlıların sayı 10 minlərlə olmuşdur. Belə ki, xüsusi nümayəndələrin rayonlar üzrə məlumatlarından aydın olur ki, 1000-dən yuxarı aile özbaşına vətənlərini tərk etmişlər. Bu da Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların demoqrafik vəziyyətinə güclü təsir göstərmüşdir. Dediklərimizə aydınlıq gətirmək üçün aşağıdakı cədvələ nəzər salaq.

#### Cədvəl 1

#### **Qərbi Azərbaycan əhalisi içərisində azərbaycanlı və ermənilərin xüsusi çəkisinin dəyişməsi**

| İllər | Əhalinin ümumi sayı | azərbaycanlılar | %     | ermənilər | %    |
|-------|---------------------|-----------------|-------|-----------|------|
| 1917  | 212 458             | 129 586         | 61,0  | 80530     | 38   |
| 1922  | 781011              | 76539           | 9,8   | 671513    | 86   |
| 1926  | 880464              | 83181           | 9,4   | 743571    | 84,5 |
| 1937  | 1209456             | 124434          | 10,2  | 1009004   | 83,4 |
| 1939  | 1282338             | 130896          | 10,2  | 1061997   | 82,8 |
| 1959  | 1763048             | 107748          | 6,1   | 1551610   | 88   |
| 1970  | 2491873             | 148189          | 5,9   | 2208327   | 88,6 |
| 1979  | 3037259             | 160841          | 5,3   | 2724975   | 89,7 |
| 1987  | 3280000             | 210000          | 6,4   | 3070000   | 93,6 |
| 1989  | 3283000             | 1500            | 0,001 | 3281000   | 99,9 |

*Qaynaq:(4).*

1950-1970-ci illərdə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların sayı ümumi əhalinin sayına nisbətən aşağı düşmüştür. Belə ki, əgər 1959-cu ildə azərbaycanlılar əhalinin 6,1 faizini təşkil edirdilərsə, 1970-ci ildə 5,9 faiz, 1979-cu ildə isə cəmi 5,3 faizini təşkil edirdilər.

Ermənilərin isə əksinə, say dinamikası yüksək faizlə artırdı. Onların sayı bu dövrlərdə ümumi əhalinin yüksək faizini təşkil edir, 1980-ci illərin sonlarında isə mütləq üstünlüyə malik olur. 1987-ci ildən məlum hadisələrlə əlaqədar Ermənistanda yaşayan azərbaycanlıların öz

doğma vətənlərindən deportasiyası başlamışdı. Qısa müddət ərzində soyqırıma məruz qalmış soydaşlarımız bütünlükle öz vətənlərini tərk edərək qovulmuşlar. Nəticədə ermənilərin çoxdankı arzuları olan «Türksüz Ermənistən» dövləti yaranmışdır. Ermənistən SSR-də yaşayan azərbaycanlıların eksər hissəsi kənddə yaşayirdı. İrəvan quberniyasında əhali qədimdən əkinçiliklə yanaşı, oturaq maldarlıqla məşğul olmuşdur [1]. Azərbaycanlıların urbanizasiyasına maneçilik törədilirdi.

1959-cu ildə Ermənistən əhalisinin ümumi sayı 1763048 nəfər olmuşdur. Şəhərdə yaşayan ermənilərin sayı 810091 nəfər, azərbaycanlıların sayı 11539 nəfər olmuşdur. Kənddə yaşayan ermənilərin sayı 741519 nəfər, azərbaycanlıların sayı isə 96209 nəfər olmuşdur.

Yuxarıda göstərdiklərimizi faizlə ifadə etsek onda görərik ki, Ermənistanda yaşayan azərbaycanlılar şəhər əhalisinin cəmi 1,3%-ni təşkil edirdi. Ermənilər isə şəhər əhalisinin 91,9%-ni təşkil edirdi.

Şəhərdə yaşayan azərbaycanlı əhalinin 6405 nəfəri kişi, 5134 nəfəri qadın idi. Ermənilərin şəhərdə yaşayan kişi əhalisinin sayı 390671 nəfər, qadın əhalisi isə 419420 nəfər olmuşdur.

Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılara qarşı hər tərəfdən təzyiqlər güclənirdi. Bu təzyiq təhsil sahəsində daha güclü özünü bürüzə verirdi. Belə ki, azərbaycanlıların təhsilə əhatə olunmasına hər cür əngəl törədilirdi. Ermənilər azərbaycanlı gənclərin oxumasının qarşısını ciddi cəhdə alırlıdalar. Aşağıdakı cədvələ nəzər salsaq bunu aydın görərik.

Ali təhsil və orta ixtisas müəssisələrində oxuyan tələbələrin milli tərkibinə görə qruplaşması (ilin başlanğıcı):

## Cədvəl 2

**Ali və orta ixtisas müəssisələrində oxuyan tələbələrin  
məlli tərkibinə görə qruplaşdırılması (ilin başlangıcı):**

|                 | Ali təhsil |       |       |       | Orta ixtisas təhsili |       |       |       |
|-----------------|------------|-------|-------|-------|----------------------|-------|-------|-------|
|                 | 1965       | 1970  | 1976  | 1978  | 1965                 | 1970  | 1976  | 1978  |
| Cənubi          | 38929      | 54413 | 55522 | 57125 | 31381                | 47090 | 53697 | 55005 |
| ermənilər       | 36971      | 52313 | 54229 | 55921 | 29674                | 45085 | 52105 | 53459 |
| azərbaycanlılar | 151        | 201   | 156   | 129   | 586                  | 591   | 513   | 553   |
| ruslar          | 1332       | 1431  | 799   | 720   | 902                  | 961   | 684   | 633   |

*Qaynaq: [3, s.275].*

Cədveldən bir daha aydın olur ki, azərbaycanlı mütxəssislərin say etibarilə artması üçün Ermənistən dövləti maraqlanmırırdı. Nəticədə azərbaycanlı gənclər oxumaq üçün əsasən Azərbaycana və digər sovet məkanında olan ali və orta ixtisas məktəblərinə üz tuturdular. Bu da Qərbi Azərbaycanda azərbaycanlı əhalinin azalmasına ciddi təsir göstərirdi.

## QEYDLƏR

- 1.Həvəlov H. Azərbaycan etnoqrafiyası. Bakı, 1991
- 2.Paşayev A. Köçürülmə. Bakı, 1995
- 3.Народное хозяйство Армянской ССР за 60 лет. Ереван, 1980
- 4.Население СССР 1988. Статистический ежегодник. М., 1989

HƏSƏNOVA L.L.

## XX YÜZİLİN İKİNCİ YARISINDA AZƏRBAYCANDA ƏHALİNİN MİQRASIYASI (Sovet əhali siyahıaalmaları üzrə)

Əhalinin miqrasiyası anlayışı bəzən müxtəlif mənalarda işlənir. Əhali miqrasiyasının öyrənilməsi metodlarını xüsusi olaraq tədqiq edən V.İ.Perevedentsevə görə burada iki hal müşahidə olunur. Birinci halda əhali miqrasiyası daha geniş anlamda şərh edilir. Buna nümunə olaraq kadr axıcılığının miqrasiya növü kimi göstərilməsi, «rəqqas miqrasiyası» adlandırılınan miqrasiyanın əhali minrasiyasına daxil edilməsi qeyd edilir. Digər tərəfdən miqrasiyanın nəticələri tez-tez əhali miqrasiyası adlandırılır ki, onu «əhalinin ərazi üzrə bölgüsü» adlandırmaq daha yaxlı olardı; burada hədisə onun bir tərəfi ilə, əhalinin yerdəyişməsi prosesi kimi miqraiya – bu prosesin nəticəsi ilə əvəz olunur: Sozün belə işlədilməsi anlayışların dəyişdirilməsinə, ciddi səhv'lərə gətirib çıxarır» (4, s. 33-34). Əhali miqrasiyası əhalinin yaşayış yerinin dəyişməsilə əlaqədar olan hərəkətidir (6, s.10). Beləliklə, əhali miqrasiyası sözün daha geniş mənasında köçmədir, miqrant və köçküñ sözləri sinonimlərdir (4, s.35).

Əhali miqrasiyasının əh mühüm problemlərindən biri onun qeydiyyatıdır. Bu sahədə əhali miqrasiyasının cari qeydiyyatı əsas yer tutur. Əhalinin stasionar miqrasiyasının cari qeydiyyatında miqrantların aşağıdakı əsas əlamətləri

əksini tapır: cinsi, yaşı, iş yeri, məşğulliyəti, miqrasiyanın motivi və onun əsas istiqaməti, həmçinin böyük yaşlı uşaqlarla (yaşları göstərilməklə adlar üzrə) miqrasiyada iştirak. Materialların işlənməsi isə üç əsas göstərici: cins, yaş və miqrasiyanın istiqamətləri üzrə aparılır [3, s.37].

Əhalinin miqrasiyasının qeydə alınmasında əhali siyahıya almaları da böyük rola malikdir. Rusiya imperiyasında həyata keçirilmiş 1897-ci il siyahıya almasının materialları əhali miqrasiyasının öyrənilməsi üçün mühüm əhəmiyyətə malikdir (7). Ümumittifaq siyahıya almalarından 19 ilki olan 1926-ci il siyahıya almasında da bu təcrübə saxlanılmışdı. Lakin 1939 və 1959-cu il siyahıya almalarında bu problem qoyulmamışdı. Müharibədən sonrakı siyahıya almalarda bu problem ilk dəfə 1979-ci il siyahıya alması zamanı tətbiq edilmiş, 1979 və 1989-cu il siyahıya almalarında da nəzərə alınmışdı. Lakin bu siyahıya almalar zamanı miqrasiyaya dair suallar müəyyən dəyişikliklərə uğramışdı. 1970-ci il siyahıya almasında miqrasiyanın öyrənilməsi üçün üç sual qoyulduğu halda 1979 və 1989-cu il siyahıya almalarında o, bir sualla əvəz edilmişdi. Lakin bu siyahıya almalar zamanı qoyulan sualların məzmununda fərq var idi. 1979-cu ildə hər hansı yaşayış məntəqəsində fasiləsiz yaşamanın davamlılığı iki cavab tələb edirdisə (a) anadan olduğu andan fasiləsiz yaşayır (hə, yox); b) əgər «yox»sa onda hansı ildən yaşadığını göstərmək), 1989-cu ildə «yox» cavabına daha bir sorğu əlavə edilmişdi (hansı yaşayış mənşkənindən gəlmüşdir (şəhərdən, kənddən)).

Əhali miqrasiyasına dair materiallar 1970-ci il siyahıya alması yekunlarının VII cildində ailələrin sayı və tərkibi ilə bir yerdə, 1979-cu ildə isə yaşamanın davamlılığı adlı X cilddə çap edilmişdir (1, 2). 1989-cu ilə aid materiallar isə çap olunmamışdır.

1970-ci il siyahiya almasının neticəsi göstərmişdir ki, siyahiya almanın keçirildiyi yerdə 2 ildən az yaşayan 21,6 mln nəfərdən 1968-1969-cu illərdə yaşayış yerini dəyişənlər SSRİ üzrə 13,9 mln nəfər təşkil etmişdir. Onlardan 6,9 mln kişi və 7 mln qadın olmuşdur. İki yaşına-dək olan 7,7 mln uşaq isə siyahiya almanın keçirildiyi yerdə anadan doğulmuşdur. Yaşayış yerlərini dəyişənlərdən şəhər məskənlərində 9,7 mln, kənd məskənlərində isə 4,2 mln qeydə alınmışdır. Bununla birgə bir şəhər məskənidən digərinə hərəkət edən əhali 5,3 mln., bir kənddən digərinə hərəkət edən 2,5 mln, kənddən şəhərə hərəkət edən 4,4 mln və şəhər məskənlərindən kənd yerlərinə hərəkət edən 1,7 mln. nəfər idi (2, s.3). SSRİ üzrə miqrasiya edən 13,9 mln nəfərin ayrı-ayrı müttəfiq respublikalar, o cümlədən Azərbaycan SSR üzrə bölgüsü aşağıdakı cədvəldə (Cədvəl 1) əksini tapmışdır. Gedənlərə dair yekun rəqəmlərinə nəzər salsaq görərik ki, ən çox miqrant verən Rusiya Federasiyasıdır. Gedənlərin 8 609 497 nəfəri (62%) onun payına düşündü. İkinci yerdə Ukrayna durur ki, bu rəqəmlər 2 174 145 (15,6%) idi. Üçüncü yeri 1047529 (7,5%) nəfərlə Qazaxıstan tuturdu. Bu üç respublika birlikdə miqrantların 85,1%-ni (11 831 171 nəfər) verirdi, 2 054 040 nəfər (14,9%) isə qalan 12 respublikanın payına düşündü.

Azərbaycan SSR 114 314 nəfər (0,8) miqrant verirdi. Bu miqrantarın 58 769 nəfəpi (Azərbaycan SSR üzrə miqrantların 51,4%-i) Azərbaycanın öz payına aid idi. Qalan 55 545 nəfər (48,6%) digər respublikaların payına düşündü.

Onlar müttəfiq respublikalar üzrə aşağıdakı kimi bölnürdü: RSFSR 31 697 nəfər, Ukrayna 6656 nəfər, Belarusiya 1018 nəfər, Özbəkistan 1287 nəfər, Qazaxıstan 4490 nəfər, Gürcüstan 1549 nəfər, Ermənistən 6494 nəfər və b.

Ən çox miqrant verdiyi kimi, ən çox qəbul edən də Rusiya olmuşdu (8785466 – 63,3%). İkinci və üçüncü yerlərdə Ukrayna (2 211 114 – 16%) və Qazaxıstan (1025807 – 7,9%) dururdu. Bu üç respublika gələnlərin 12022887 nəfərini (86,6%)-ni qəbul etmişdi.

Azərbaycan SSR-də gələnlər qrafasında 85819 nəfər qeydə alıqmuşdı. Bu SSRİ üzrə miqrantların 6,1%-ni təşkil edirdi. Azərbaycana gələnlərin göldiyi respublikalar arasında RSFSR birinci yerdə dururdu (13335 və ya 15,5%). İkinci yerdə isə Ermənistən SSR gəlirdi (4006 və ya 4,7%). Sonrakı yerlərdə Gürcüstan (2944 - 3,4%), Ukrayna (2357 – 2,7%), Qazaxıstan (1397 – 1,6%) və b. dururdu.

Azərbaycan SSR-də gələnlər və gedənler arasındaki fərq ( $85819 - 114\ 314 = -28475$ ) mənfi idi.

İndiyədək təhlil respublikaların ümumi rəqəmləri üzrə aparılırdı. Miqrasiya edən əhalinin SSRİ-nin ayrı-ayrı millətləri üzrə bölgüsü (Cədvəl 2) onu bu millətlərə görə konkretləşdirməyə imkan verir. Bütün milletlərdən olan miqrantlar ölkə əhalisinin 5,7%-ni təşkil edirdi. SSRİ üzrə miqrasiya ruslar arasında 6,7%, litvalılarda 6%, estonlarda 5,8%, beloruslarda 5,4%, latışlarda 5,1%, ukraynalılarda 5%, qazaxlarda 4,6%, moldovanlıarda – 3,1%, qırqızlıarda 2,5%, taciklərdə 2,2%, ermənilərdə 1,9%, gürcülərdə 1,7%, özbək və türkmenlərdə 1,4%, azərbaycanlıarda 1,3% idi (3, s.4). Göründüyü kimi bütün əhaliyə görə ən az miqrasiya (1,3%) azərbaycanlılar arasında idi. Miqrasiya edən 55 835 nəfər azərbaycanlıdan 42715 nəfəri (76,5%) şəhər məskənlərinə gəlmişdi. Onlardan 17961-i şəhər məskənidən, 24754-ü kənd məskənləridən gəlmişdi. Kənd məskənlərinə gələnlər isə 13120 nəfər (23,5%) olmuşdu. Onlardan 3624 nəfəri şəhər məskənləridən, 9 496 nəfəri isə kənd məskənləridən gələnlər idi. Şəhər məskənlərinə gələnlər kənd məskənlərinə gələnlərdən ( $42715 - 13120 = 29575$ ) 3,3 dəfə çox olmuşdu.

Cedvel 1

Siyahiya almayadək olan 2 il ərzində gəlmə və getmə ərazisinə görə əhalinin bölgüsü  
(1970-ci il əhali siyahıya alınmasının məlumatı üzrə)

| Əhalisinin<br>geldiyi<br>mütəfiq respublikalar | RSFSR   | Ukrayna | Belorusiya | Özbəkistan | Qazaqstan | Gürcüstan | Azerbaycan | Litva  | Moldova | Lahriya | Qırğızstan | Tacikistan | Ermenistan | Türkmənistan | Estoniya | Gedələrinin sayı |
|--|---------|---------|------------|------------|-----------|-----------|------------|--------|---------|---------|------------|------------|------------|--------------|----------|------------------|
|  |         |         |            |            |           |           |            |        |         |         |            |            |            |              |          |                  |
| RSFSR  | 2604276 | 419660  | 79491      | 64218      | 262200    | 11461     | 13335      | 14177  | 23127   | 22387   | 36264      | 18331      | 5108       | 14221        | 21141    | 8609497          |
| Ukrayna  | 427730  | 162192  | 23699      | 7036       | 47700     | 3468      | 2357       | 3609   | 18253   | 6267    | 2049       | 1866       | 1277       | 3234         | 4408     | 2174145          |
| Belorusiya                                     | 85005   | 22260   | 225922     | 1170       | 9539      | 703       | 553        | 3914   | 996     | 6588    | 316        | 381        | 151        | 465          | 1404     | 459468           |
| Özbəkistan                                     | 108337  | 18419   | 2678       | 168818     | 44334     | 555       | 723        | 292    | 680     | 613     | 8999       | 9884       | 540        | 6213         | 1170     | 372275           |
| Qazaqstan                                      | 2988366 | 65711   | 18700      | 19925      | 602055    | 1097      | 1397       | 1581   | 4637    | 2455    | 21263      | 3511       | 598        | 2712         | 2521     | 1047529          |
| Gürcüstan                                      | 33733   | 8356    | 669        | 972        | 3444      | 66662     | 2944       | 165    | 313     | 358     | 250        | 136        | 5900       | 226          | 260      | 124435           |
| Azerbaycan                                     | 31697   | 6656    | 1018       | 1287       | 4490      | 1549      | 58769      | 124    | 331     | 368     | 100        | 205        | 6494       | 1002         | 224      | 114314           |
| Litva  | 15392   | 2261    | 1846       | 275        | 1321      | 71        | 73         | 151463 | 124     | 3257    | 71         | 60         | 16         | 40           | 345      | 178595           |
| Moldaviya                                      | 30036   | 18050   | 861        | 284        | 7623      | 463       | 179        | 380    | 22623   | 808     | 175        | 101        | 141        | 635          | 212      | 158671           |
| Latviya  | 19179   | 3474    | 2527       | 329        | 1049      | 132       | 155        | 2367   | 216     | 23601   | 100        | 55         | 56         | 70           | 1138     | 124648           |
| Qırğızstan                                     | 43607   | 5194    | 619        | 9399       | 24208     | 92        | 344        | 80     | 172     | 282     | 26009      | 1497       | 44         | 786          | 845      | 163178           |
| Tacikistan                                     | 29600   | 4706    | 545        | 9355       | 6012      | 80        | 113        | 88     | 490     | 181     | 1776       | 62622      | 92         | 1040         | 1395     | 123100           |
| Ermenistan                                     | 10323   | 2022    | 264        | 712        | 1434      | 1074      | 4006       | 36     | 96      | 92      | 180        | 158        | 28521      | 231          | 64       | 50215            |
| Türkmənistan                                   | 21717   | 3632    | 855        | 5108       | 7907      | 228       | 358        | 76     | 307     | 145     | 650        | 574        | 215        | 21205        | 32       | 73110            |
| Estoniya                                       | 13404   | 2766    | 707        | 160        | 646       | 57        | 81         | 458    | 128     | 1052    | 72         | 100        | 44         | 12           | 61638    | 81325            |
| Gedələrinin sayı                               | 8785466 | 2211114 | 461913     | 289622     | 1025807   | 88112     | 85819      | 181148 | 149158  | 138865  | 148552     | 104590     | 55845      | 62275        | 96925    | 13885211         |

Qeyd. Kursivlə verilmiş rəqəmlər müvafiq mütəfiq respublikanın hüdudları daxilindəki miqrasiyanın həcmini göstərir.

Qaynaq: [2, c. 6-7]

Cədvəl 2

Miqrasiya edən əhalinin SSRİ-nin ayrı-ayrı millətləri üzrə bölgüsü<sup>x</sup>  
(1970-ci il əhali siyahıya almasının məlumatı üzrə)

| Siyahıya<br>almanın<br>əşyadığı<br>yerde 2 ilən<br>az yaşayan<br>bütün əhali | O cümləden gələnlər    |                       |                        |                       |                        |                       | Verilmiş milletdən olan bütün əhaliye görə faiqə |                       |                        |                       |                        |                       |
|--|------------------------|-----------------------|------------------------|-----------------------|------------------------|-----------------------|--|-----------------------|------------------------|-----------------------|------------------------|-----------------------|
|  | Şəhər məskənlərinə     |                       |                        | Kənd məskənlərinə     |                        |                       | Şəhər məskənlərinə                               |                       |                        | Kənd məskənlərinə     |                        |                       |
|  | Şəhər nəs-<br>lenindən | kənd nəs-<br>lenindən | Şəhər nəs-<br>lenindən | kənd nəs-<br>lenindən | Şəhər nəs-<br>lenindən | kənd nəs-<br>lenindən | Şəhər nəs-<br>lenindən                           | kənd nəs-<br>lenindən | Şəhər nəs-<br>lenindən | kənd nəs-<br>lenindən | Şəhər nəs-<br>lenindən | kənd nəs-<br>lenindən |
| Bütün əhali  | 13885211               | 5290253               | 4364275                | 1759443               | 2471240                | 5,7                   | 2,2  | 1,8                   | 0,7                    | 1,0                   |                        |                       |
| Ruslar   | 8690114                | 3694351               | 2493955                | 1170998               | 1330810                | 6,7                   | 2,9  | 1,9                   | 0,9                    | 1,0                   |                        |                       |
| Ukraynalılar   | 1992855                | 670339                | 720350                 | 221008                | 381158                 | 5,0                   | 1,7  | 1,8                   | 0,6                    | 0,9                   |                        |                       |
| Belorusular  | 457427                 | 138913                | 185475                 | 50920                 | 82119                  | 5,4                   | 1,6  | 2,2                   | 0,6                    | 1,0                   |                        |                       |
| Özbekler   | 127502                 | 28313                 | 46659                  | 15203                 | 37327                  | 1,4                   | 0,3  | 0,3                   | 0,2                    | 0,4                   |                        |                       |
| Qazaxlar   | 236499                 | 44892                 | 72972                  | 24158                 | 94477                  | 4,6                   | 0,9  | 1,4                   | 0,5                    | 1,8                   |                        |                       |
| Gürçüler   | 53818                  | 11233                 | 23820                  | 3552                  | 15213                  | 1,7                   | 0,4  | 0,7                   | 0,1                    | 0,5                   |                        |                       |
| Azərbaycanlılar  | 55835                  | 17961                 | 24754                  | 3624                  | 9496                   | 1,3                   | 0,4  | 0,6                   | 0,1                    | 0,2                   |                        |                       |
| Livəliar   | 155403                 | 41624                 | 52019                  | 15635                 | 46125                  | 6,0                   | 1,6  | 2,0                   | 0,6                    | 1,8                   |                        |                       |
| Moldavaalar  | 78629                  | 9246                  | 38749                  | 6526                  | 24108                  | 3,1                   | 0,4  | 1,5                   | 0,3                    | 0,9                   |                        |                       |
| Langalar   | 67992                  | 16457                 | 18099                  | 12616                 | 20820                  | 3,1                   | 1,2  | 1,4                   | 0,9                    | 1,6                   |                        |                       |
| Quqızlar   | 35022                  | 5486                  | 16455                  | 3564                  | 9517                   | 2,5                   | 0,4  | 1,2                   | 0,2                    | 0,7                   |                        |                       |
| Tacikler   | 43858                  | 9559                  | 12994                  | 6870                  | 14435                  | 2,2                   | 0,5  | 0,7                   | 0,3                    | 0,7                   |                        |                       |
| Ermenilər  | 64925                  | 24692                 | 24079                  | 5648                  | 10506                  | 1,9                   | 0,7  | 0,7                   | 0,2                    | 0,3                   |                        |                       |
| Türkmenlər   | 21176                  | 7101                  | 8995                   | 1983                  | 3097                   | 1,4                   | 0,5  | 0,6                   | 0,1                    | 0,2                   |                        |                       |
| Estonlar   | 54054                  | 12815                 | 15530                  | 10870                 | 14839                  | 5,8                   | 1,4  | 1,7                   | 1,1                    | 1,6                   |                        |                       |

<sup>x</sup> Cədvəldə sadalanan millətlərin əhalisinin miqrasiyası haqqında məlumatlar, ruslardan başqa, əsasən onların yaşadığı ərazi üzrə göstərilir; rusların miqrasiyası haqqında məşumatlar onların tam sayı üzrə göstərilir.

Qaynaq: [2, c. 184]

Cədvəl 3

Əhalinin müttəfiq respublikalar üzrə daimi yaşayış yerlərində yaşamasının davam etməsi  
(1979-ci il əhali siyahıya alınmasının məlumatı üzrə)

|                | Bütün əhali | O cümlədən daimi yaşayış yerlərində fasilesiz yaşıyanlar |                       | Bütün əhaliyə görə faizlə |          | Daimi yaşayış yerlərində sonradan yaşıyanların ümumi sayından (%-le) |        |        |          |          |          |              |
|----------------|-------------|--|-----------------------|---------------------------|----------|--|--------|--------|----------|----------|----------|--------------|
|                |             | Doğulduğandan  | Sonradan <sup>x</sup> | Doğulduğandan             | Sonradan | 2 ildən az   | 2-5 il | 6-9 il | 10-14 il | 15-19 il | 20-24 il | 25 il və çox |
| SSRİ           | 262084654   | 138562446  | 123522298             | 52,9                      | 47,1     | 16,3   | 18,2   | 13,0   | 11,5     | 10,5     | 8,3      | 22,2         |
| Şəhər əhalisi  | 162442608   | 70646213   | 91796395              | 43,5                      | 56,5     | 15,4   | 17,7   | 12,9   | 11,6     | 10,8     | 8,3      | 23,3         |
| Kend əhalisi   | 99642046    | 67916233   | 31725813              | 68,2                      | 31,8     | 19,0   | 19,6   | 13,4   | 11,0     | 9,7      | 8,1      | 19,2         |
| Azərbaycan SSR | 6026515     | 4627508  | 1399007               | 76,8                      | 23,2     | 17,0   | 19,2   | 12,8   | 12,3     | 11,7     | 7,7      | 19,3         |
| Şəhər əhalisi  | 3169962     | 2031947  | 1138015               | 64,1                      | 35,9     | 17,5   | 19,8   | 12,8   | 12,5     | 11,8     | 7,3      | 18,3         |
| Kend əhalisi   | 2856553     | 2595561  | 260992                | 90,9                      | 9,1      | 14,8   | 16,6   | 12,4   | 11,6     | 11,4     | 9,8      | 23,4         |

<sup>x</sup> Bü məlumat həm respublikadan respublikaya hərəkət edəni, həm də respublika daxilində hərəkət edəni əhatə edir.

Qaynaq: [8, s.362-363]

Bəzi tədqiqatçılar 1970-ci il siyahıya almasının miqrasiya haqqında materiallarına nisbətən 1979-cu il siyahı almasının məlumatlarını üstün hesab etmişdir. Əhali miqrasiyası problemləri ilə məşğul olan L.Ribakosvkiyə görə 1979-cu il əhali siyahıya alması daha məzmunlu məlumat vermişdir. Onun fikrincə bu yaşayış məskənidə sorğulanananın nə vaxtdan yaşamasına dair sual yerli və qeyri-yerlilər haqqında məlumatlarla birgə qeyri yerlilərin siyahıya almaların aparıldığı yerlərdə məskunlaşması təxinə görə bölgüsünü almağa imkan vermişdir (5, s.87).

1979-cu il siyahıya alması daimi yaşayış yerində yaşayan əhalini doğulduqdan və sonradan olmaqla iki yere bölmüşdür. (Cədvəl 3) SSRİ üzrə 262 084 654 nəfər əhalidən 138 562 446 nəfərin (52,9%) daimi yaşayış yerində doğulduğu vaxtdan yaşadığı aydın olmuşdur. Onlardan 70.646.213 nəfəri (51,0%) şəhər, 67 916 233 nəfəri (49%) kənd əhalisi idi. 123 522 298 nəfər (47,1%) daimi yaşayış yerində sonradan yaşayanlar olmuşdur. Sonradan yaşayanlardan 91 796 395 nəfəri (74,3%) şəhər, 31725813 nəfər (25,7%) kənd əhalisi idi. Göründüyü kimi daimi yaşayış yerində sonradan yaşayanlar arasında şəhər əhalisi kənd əhalisindən təxminən 3 dəfə çox olmuşdur. SSRİ üzrə rəqəmlərdən Azərbaycan SSR-ə dair rəqəmlərə keçərək, müəyyən müqayisələr aparmaq olar. Azərbaycan SSR-in 6 026 515 nəfər əhalisindən 4 627 508 nəfəri (76,8%) daimi yaşayış yerində doğulduğu vaxtdan yaşayanlar idi. Onlardan 2 031 947 nəfəri (43,9%) şəhər, 2 575 561 nəfəri (56,1%) kənd əhalisi idi. 1 399 007 nəfər (23,2%) daimi yaşayış yerində sonradan yaşayanlar olmuşdu ki, onlardan 81,3%-i şəhər, 18,7%-i kənd əhalisi idi. Azərbaycan SSR-də daimi yaşayış yerində doğulduğu vaxtdan yaşayanlar SSRİ üzrə olan yekun rəqəmdən xeyli yüksək (76,8%-52,9%=23,9%) idi. Bu onu göstərir ki,

Azərbaycan SSR əhalisi arasında hərəkətlilik zəif idi. Sonradan yaşayanlar arasında şəhər əhalisinin kənd əhalisinə nisbətən çox olması Azərbaycan SSR-də də özünü göstərir.

Daimi yaşayış yerlərində sonradan yaşayanlar məhz miqrasiya nəticəsində formallaşan əhalidir. Onların daimi yaşayış yerlərinə gəldikləri müddətə görə bölgüsü, əslində miqrasiyanın illər üzrə dinamikasını izləməyə imkan verir. SSRI üzrə daimi yaşayış yerində sonradan yaşayanlar arasında 2 ildən iz yaşayanlar 16,3% təşkil edirdi. 2-5 il yaşayanlar 18,2%, 6-9 il yaşayanlar 13,0%, 10-14 il yaşayanlar 11,5%, 15-19 il yaşayanlar 10,5%, 20-24 il yaşayanlar 8,3%, 25 il və daha çox yaşayanlar isə 22,2% idi. Azərbaycan SSR üzrə bu rəqəmlər 17,0; 19,2; 12,8; 12,3; 11,7; 7,7 və 19,3% idi.

#### QEYDLƏR

1. Итоги Всесоюзной переписи населения 1970 г. Т.6 Распределение населения СССР и союзных республик по занятости. М., 1973
2. Итоги Всесоюзной переписи населения 1970 г. Т.7. Миграция населения число и состав семей в СССР, союзных и автономных республиках, краях и областях. М., Статистика, 1974.
3. Миграционная подвижность населения в СССР, М., Статистика, 1974
4. Переведенцев В.И. Методы изучения миграции и населения, М., Наука, 1975
5. Рыбаковский Л.Л. Миграция населения: прогнозы, факты, политика, М., 1987
6. Статистика населения с основами демографии: Учебник / Г.С.Кильдишов, Л.Л.Козлова, С.П.Ананьев и др. М., Финансы и статистика, 1990
7. Тихонов Б.В. Переселение в России во второй половине XIX века. М., 1978.
8. Численность и состав населения СССР. По данным Всесоюзной переписи населения 1979 года. М., 1984

# Dünya azərbaycanlıları: tarix və müasirlik

2003

I buraxılış

MUSTAFAYEV A.N.

## QAÇQINLARIN NAXÇIVANDA YERLƏŞDİRİLMƏSİ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci il 18 dekabr tarixli «1948 -1953-cü illərdə Azərbaycanlıların Ermənistan SSR-i ərazisindəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» və 1998-ci il 26 mart tarixli «Azərbaycanlıların soyqırımı haqqında» imzaladığı fermanlarla ilk dəfə Qafqazda azərbaycanlıların son 200 ildə başına gətirilən qaçqılıq, deportasiya və soyqırımı faciələrinə hüquqi siyasi qiymət verilmişdir. Məhz bu fermanlardan sonra erməni millətçilərinin apardıqları etnik təmizləmə nəticəsində Ermənistan adlanan Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların mərhələ-mərhələ qovulub çıxarılması bütün dünya ictimaiyyətinə çatdırılmışdır. Son illər bu sahədə arxiv sənədlərinə, tarixi faktlara əsaslanan sanballı kitablar, məqalələr yazılır, elmi konfranslar keçirilir.

Gülüstan və Türkmençay sülh müqavilələrindən sonra Qafqaza, o cümlədən Azərbaycana köçürülən ermənilər zaman-zaman imperialist dövlətlərin, xüsusilə Rusyanın himayəsindən istifadə edərək yerli əhalini öz tarixi etnik torpaqlarından qovub çıxarmış və bu ərazilər hesabına özlərinin dövlətini yarada bilmisdilər. 1890-cı ildə Tiflisdə Daşnakşütün partiyası yarandıqdan sonra ermənilər qarşılara «Böyük Ermənistan» yaratmaq məqsədi qoymuşdular və təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan

ərazilərinin xeyli hissəsini ələ keçirməklə onlar bu məqsədlərinə müəyyən qədər nail ola bilmişdilər. Təbii ki, Azərbaycan xalqının sadəlövlüyü, həddindən artıq, yerliyəsiz «qonaqpərvər» olması və s. amillər ermənilərin bu niyyətlərinin həyata keçməsinə şərait yaratmışdır. 1905-1907, 1948-1953, 1988-1991-ci illərdə xüsusi zorakılıq və qəddarlıqla müşayiət olunan deportasiya soyqırımı nəticəsində, nəhayət ermənilər keçən əsrin sonlarına yaxın «Türkəz Ermənistən» yaradaraq Ermənistəni monoetik bir dövlətə çevirdilər. Ermənistən ərazisində tək azərbaycanlılara qarşı deyil, eyni zamanda kürdlərə, ruslara və digər xalqlara qarşı da zorakılıq tətbiq edilmişdir.

1918-ci ildə Qərbi Azərbaycan ərazisində Ermənistən dövləti yaradılan zaman Azərbaycan hökuməti İrəvanı ermənilərə güzəştə getməklə milli münaqişələrə son qoyulacağına ümidi edirdi. Lakin bu ümidlər boşça çıxdı. 1920-ci ildə Basarkeçər, Vedibasar mahallarının və Zəngəzur qəzasının ümumi sahəsi  $9800 \text{ km}^2$  olan hissəsi Ermənistəna bağışlandı. 1922-ci ildə Göyçə, Dilican əraziləri Ermənistəna verildi. 1921-ci il Moskva və Qars müqavilələrinin şərtləri kobudcasına pozularaq, 1929-cu ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvanın 9 kəndi – Şərur rayonunun Xaçık, Horadız, Ordubad rayonunun Karçevan, Şahbuz rayonunun Oğbun, Sultanbəy, Ağxəç, Səs, Almalı və İtqıran kəndləri Ermənistən SSR-nin tərkibinə qatıldı. Zaqafqaziya MİK-nin 1929-cu il 18 fevral tarixli 3 sayılı protokoluna əsasən Cəbrayıł qəzasının Nüvədi, Ernəzir və Tuğud kəndləri Ermənistəna verildi. Bu kəndlər hesabına 1930-1931-ci illərdə Mehri rayonu yaradılaraq Naxçıvanın Azərbaycan ilə ərazi cəhətdən əlaqəsi kəsilmişdir.

Torpaqlarımızı hissə-hissə qoparan ermənilər daha da şirnikləşərək keçən əsrin 90-cı illərində SSRİ-nin dağılması nəticəsində yaranmış yeni beynəlxalq şəraitdən

istifadə edərək Naxçıvanı və Dağlıq Qarabağı qəti olaraq Ermənistana birləşdirmək planını hazırlayırlar.

1988-ci ilin fevralından Stepanakertdə (Xankəndində) və İrevanda başlayan mitinqlər dalğası genişlənərək çox kəskin şəkil aldı və Ermənistandan 200 mindən çox azərbaycanlıların qovulması ilə nəticələndi.

Bu dövrde Azərbaycanın əsas hissəsi ilə ayrı düşən, ermənilər tərəfindən hərbi-siyasi və iqtisadi blokadaya alınan Naxçıvanın vəziyyəti xüsusilə ağır idi.

Ermənistən ərazisindən qovulan azərbaycanlılar Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Naxçıvana pənah gətirmişdilər. Ermənistandan Azərbaycana gedən bütün yollar üzərində yerləşdirilən quldur dəstələri evini-eşiyini, mal qarasını, ümumiyyətlə dədə-baba torpaqlarını atıb yarıçılpaq vəziyyətdə qaçıb canlarını qurtarmaq isteyən didərginlərin qarşısını kəsir, onları soyub talayırdılar. Əsas yollar üzərində erməni quldurları olduqlarına görə əhali qışın qarlı-boranlı günlərində dağlardan aşaraq Azərbaycana gəldilər.

1948-1953-cü illərdə olduğu kimi bu deportasiya zamanı da qaçqınların Qarabağda yerləşdirilməsinə imkan vermədilər. Əksinə, Qarabağda yaşamaq isteyən soydaşlarımızı bütün vasitələrlə oradan çıxardaraq ölkənin digər rayonlarında yerləşdirdilər.

Müvəqqəti yaşamaq üçün Ermənistandan Azərbaycana gələn şəxslərlə işi gücləndirmək, onların yerləşdirilməsi və mənzil-məişət şəraiti yaradılması maneələrinə operativ həll etmək məqsədi ilə Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da 10 nəfərdən ibarət komissiya təşkil edildi. Həmin komissiyalara tapşırılmışdı ki, Ermənistandan gələn ailələrə fərdi yaşayış evləri tikilməsi üçün sərbəst həyətyanı fond hesabına və şəhərlərin, kolxozların və sovxozählərin torpaqlarından həyətyanı sahələr ayrılsın və vətəndaşlara fərdi yaşayış evləri tikdirmək üçün uzunmüddətli borc verilsin. Azə-

baycanın digər bölgələrində olduğu kimi, Naxçıvan MSSR-də də didərginlərlə məşğul olan qərargah yaradılmışdır. Naxçıvana da gələn ailələrə yerli hökumət və əhali tərəfindən qayğı və diqqətlə yanaşılır, onların işe düzəldilməsi, uşaqların tədris müəssisələrində və məktəbəqədər təbiyə müəssisələrində yerləşdirilməsi təmin edilir, onlara lazımi tibbi və mədəni-məişət xidməti göstərilirdi. Həmin ağrılı-acılı günlərdə demək olar ki, bütün Naxçıvan ayağa qalxmışdı. Didərginləri öz evlərində yerləşdirmek istəyen onlarla vətəndaş həmin günlərdə qərargaha gəlirdilər. 1988-ci ilin iyul ayınınək Dağlıq Qarabağ və onun etrafında baş verən hadisələrlə əlaqədar 8 min nəfərdən çox azərbaycanlı əhali müvəqqəti yaşamaq üçün Naxçıvan MSSR-ə gəlmİŞdilər (1, f.1, siyahı 37, iş 50, v.19-21).

Qeyd etmək lazımdır ki, 1988-ci ilin dekabrın 8-də Ermənistən SSR-də daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş 119.094 nəfər qəçqin Azərbaycanın 41 şəhərində və rayonunda yerləşdirilmişdir ki, bunların da da-ha çox hissəsi Naxçıvanda sığınacaq tapmışdı. 1988-ci ilin dekabr ayında Naxçıvana gələn qəçqinların sayı artaraq 11645 nəfərə çatmışdı (1, f.613, siyahı 8, iş 320, v.76). Gələn qəçqinlardan Babək rayonunda 439 ailəni təmsil edən 2141 nəfər (1, f.724, siyahı 10, iş 351, v.128), Şərur rayonunda 2100 nəfər (1, f.6/700, siyahı 12, iş 101, v.5-8), Culfa rayonunda 71 ailəni təmsil edən 303 nəfər (1, f.3/7001, siyahı 12, iş 17, v.89), Ordubad rayonunda 115 ailəni təmsil edən 508 nəfər (1, f.7/702, siyahı 16, iş 1, v.14) yerləşdirilmişdir. 1988-ci ilin sonu 1989-cu ilin ev-vellərində Ermənistandan Muxtar Respublikamıza gələn qəçqinların sayı daha da artaraq 15 min nəfərə çatmışdır (1, f.1, siyahı 37, iş 225, v.1-24). Lakin sonradan həmin qəçqinların böyük əksəriyyəti respublikanın digər ərazilərində yaşamaq istədiklərindən onlar qatarlarla mütəşəkkil qaydada yola salınırdılar.

Ermənistan SSR-in müxtəlif rayonlarında, kəndlərində yaşayan, təsərrüfat və əkinçiliklə məşğul olan əhalinin müəyyən bir qismi öz evlərini Naxçıvan şəhərində yaşayan erməni ailələrinin mənzilləri ilə dəyişə bilmüşdilər. Lakin, Ermənistan SSR-in müxtəlif rayonlarında şəxsi evlərini Naxçıvan şəhərində yaşayan erməni ailələrinin kommunal mənzilləri ilə dəyişmiş bəzi vətəndaşlar müraciət edərək kənd təsərrüfati ilə məşğul olmaq istəyindən şəhər mühitinə uyğunlaşa bilmədiklərini bildirmiş, kommunal mənzilləri MR-nın müxtəlif rayonlarının kəndlərində yaşayan vətəndaşların şəxsi evləri ilə dəyişdirilməsini xahiş etmişdilər. Məsələn, Ermenistan SSR Ararat rayonunun (Vedi rayonunun) Kiçik Vedi, Armaş, Xəlisə kənd sakinlərinin bir qismi evlərini dəyişdirərək Babək rayonunun Cəhri, Culfa rayonunun Qazançı kəndlərinə köçmüştülər (1, f.260, siyahı 7, bağlama 2134).

Ümumiyyətə, Ermənistanın Yeqeqnadzor rayonunun Güldüzü, Əleyəz, Əli dəresi, Qızılıgül, Əmağ, Amasiya (Ağbabə) rayonunun Oxçuoğlu, Əzizbəyov (Qaraçanta), Yeni yol, Göllü, Sultanabad, Qarabulaq (Ağbabə), Əzizbəyov rayonunun, Kotanlı (Karmraşen), Gülüstan, Sarvan, Axta, Zeytə, İstisu (Cermuk), Kabut, Gomur, Masis (Zəngibasar) rayonunun Dəmirçi, Zəngilər Rəncbər, Nizami, Əngilər, Sisyan rayonunun, Urut (Varatan), Dəstəgert, Şəki, Qızılışəfəq, Sofulu, Zəhmətli, Comartlı, Murxuz, Əhlətli, Ararat (Vedi) rayonunun Xəlisə, Şidli, Armaş, Şirazlı, Lusarat, Arazdöyən (Yerosx) kəndlərin-dən, Cermuk və Aboyan (Elar) şəhərlərindən minlərlə soydaşlarımız Naxçıvan MR-nın Ordubad rayonunun Çənnəb, Aza, Parağa, Babək rayonunun Çalxanqala, Əliabad kəndlərində, eləcədə Culfa, Şahbuz, Şərur rayonlarında məskən salmışdır.

Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gəldikdən sonra daima qəçqinlərin qayğısına qalmış, onları sosial müdafiələrini gücləndirmək üçün mühüm təd-

birlər həyata keçirmiştir. Belə tədbirlərdən biri də 2001-ci il 22 avqust tarixli «Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistən ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması probleminin həlli haqqında» fermanın imzalanmasıdır. Bu fərmanda əsas diqqət 1988-1992-ci illərdə Qərbi Azərbaycanda aparılan etnik təmizləmə nəticəsində öz tarixi dədə-baba torpaqlarından qovulmuş, soyqırıma məruz qalmış soydaşlarımızın mövcud problemlerinin aradan qaldırılmasına yönəldilmişdir. Eyni zamanda, fərmanla müvafiq icra strukturlarına tapşırılmışdır ki, qaçqınların məskunlaşdıqları yerlərdə ayrı-ayrı və imkan olduğu hallarda qaçqınların yiğcam yerləşdirilməsi üçün müvafiq şəhər və rayonlarda nəzerdə tutulmuş normalara uyğun müvafiq torpaq sahəsi ayırsınlar.

Məhz bu fərman əsasında bu gün Ermənistandan və eyni zamanda Naxçıvan MR-in Kərki kəndindən didərgin salınmış soydaşlarımız üçün yeni qəsəbələr salınır, binalar tikilir. Bu fərmanın tələblərini əsas götürən MR-nin Ali Məclisinin fəaliyyəti sayəsində Kərki kəndinin sakinləri üçün yeni kənd salınmış, Ermənistandan didərgin salınmış soydaşlarımız üçün isə Əliabad qəsəbəsində yeni bina tikilib istifadəyə verilmişdir.

Bütün Azərbaycan xalqı inanır ki, yaxın vaxtlarda tarixi ədalətsizlik aradan qaldırılacaq, soydaşlarımız öz tarixi torpaqlarına qayıdacaqlar.

## QEYDLƏR

1.Naxçıvan Muxtar Respublikası Mərkəzi Dövlət arxivü.

PAŞAYEVA U.M.

## AZƏRBAYCAN, ERMƏNİSTAN VƏ GÜRCÜSTAN RESPUBLİKALARINDA QAÇQINLARIN HÜQÜQLARINA DAİR QANUNVERİCİLİK SƏNƏDLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİ

XXI əsrin ilk ilində—2001-ci ildə Azərbaycan Respublikasının öz müstəqilliyini bərpa etməsinin on illiyi tamam oldu. Müstəqilliyimizin elan olunmasından keçən dövrün təhlilindən bir sıra nəticələr çıxarmaq olar.

Azərbaycan dövləti beynəlxalq hüquq normalarına sadiq qaldığını, götürdüyü öhdəlikləri sözsüz yerinə yertişdirdiyini və imzasına hörmət etdiyini sübut etdi. Müstəqilliyimizi xalqımız canı, qanı, intellektual səviyyəsi ilə qazandı, keçmiş sövet respublikaları içərisində suverenliyi ilk dəfə o elan etdi.

Yeni tarixi inkişaf mərhələsində Azərbaycan Respublikasının qarşısında dövlət müstəqilliyimizin möhkəmləndirilməsi demokratik, hüquqi, dünyəvi dövlət qurulması, respublikanın ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, ölkə əhalisinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi mühüm tarixi vəzifələr durardı. Bu baxımdan dövlət səviyyəsində önemli tədbirlərin görülməsi gözlənilməli idi.

1995-ci ilin əvvəlindən ölkədə bazar iqtisadiyyatına keçid məqsədi ilə aparılma kursu müəyyənləşdirildi və yeni iqtisadi sistemin formalaşması üçün müvafiq hüquqi

bazanın yaradılması yolunda böyük iş aparılmış, ictimai həyatın bir çox sahələrində (məşğulluq, gəlirlər, mənzil, sosial, təhsil, səhiyyə və s. əhatə edən) 900-ə yaxın qanun qəbul edilmişdir. Onların içərisində qaćqın və məcburi köçkünlərin hüquqlarını təmin edən qanunlar xüsusi yer tutur.

Məlumdur ki, hər müharibə, hər bir silahlı toqquşma sadəcə çoxsaylı insan tələfati ilə deyil, habelə minlərlə dinc əhalinin öz daimi yaşayış yerlərini tərk etməsi ilə nəticələnir. Ermənistanın təcavüzkarlığı nəticəsində minlərlə insanlar öz doğma yurd-yuvalarını tərk etməyə məcbur olmuşlar. İndi Azərbaycanın torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu torpaqlardan zorla çıxarılmış bir milyon insan qaćqın və köçkünlərə çevrilərək ağır şəraitdə yaşamağa məcbur olmuşlar.

Əvvəla qeyd edək ki, gündəlik dilimizə hopmuş və ümmumileşən sözə çevrilmiş «qaćqın» ifadəsi universal beynəlxalq hüquqda qəbul olunmuş «qaćqın» termini ilə üst-üstə düşmür. Belə ki, beynəlxalq hüquqda qaćqın yalnız öz ölkəsinin ərazisindən başqa bir dövlətin ərazisinə məcburən köçmüş şəxslərə deyilir. Beynəlxalq hüquq bilavasitə müharibə nəticəsində öz yaşayış yerini tərk etmiş adamları qaćqın kimi qəbul etmir. Beynəlxalq hüquqda qaćqın - irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığını, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxuğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtməq istəməyən şəxsdir. Belə bir tərif Qaćqınların statusu haqqında 1951-ci il Konvensiyası və onda cüzi dəyişikliklər etmiş Qaćqınların statusuna dair 1967-ci il – Protokolunda verilir.

Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin hüquqi vəziyyəti «Qaçqınların və məcburi köçkünlərin statusu haqqında» əlavə və dəyişikliklər edilmiş 29 sentyabr 1992-ci il Azərbaycan Respublikasının Qanunuyla tənzimlənir.

1999-cu ildə Azərbaycan Respublikasında «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» və «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» qanunlar qəbul edildi. Hər iki qanunun müddəalarında beynəlxalq normalar və standartlar nəzərə alınmışdır.

Bu qanunda da qaçqınlara yuxarıda göstərdiyimiz tərif verilir. Qanunun 1-ci maddəsinə görə, qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb irqi əlamətlərinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənardə qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənardə qalan, ehtiyat üzündən oraya qayıda bilməyen və ya qayıtmaq istəməyən şəxsdir.

Gördüyümüz kimi qanunda qaçqın statusu almaq üçün cəmi beş əsas göstərilmişdir. Deməli qaçqın, ərazi-sinə gəlmək istədiyi və ya artıq ərazisinə keçdiyi dövlətin müvafiq orqanlarına əsaslandırılmış şəkildə sübut etməlidir ki, öz ölkəsində o, məhz: a) müəyyən irqi (etnik, milli) qrupa mənsub olduğunu görə; b) öz dini əqidəsinə görə; v) hansısa konkret dövlətin vətəndaşı olduğunu və yaxud öz dövlətinin vətəndaşı olmadığına görə; q) müəyyən sosial qrupa mənsub olduğunu görə və d) siyasi əqidəsinə görə təqiblərə məruz qalır və ya məruz qalmaq qorxusu

var, yəni onun əsas hüquq və azadlıqları kobud şəkildə pozular.

3 mart 1999-cu ildə qəbul olunmuş Ermənistan Respublikasının «Qaçqınlar haqqında» qanununda yuxarıda göstərdiyimiz beş əsasa biri də əlavə olunur: qaçqın həm də eyni zamanda bir neçə dövlətin vətəndaşı olan, lakin heç birinin himayəsindən istifadə edə bilməməsindən ehtiyat edən şəxslərə də deyilir.

Nə Azərbaycan, nə Ermənistan, nə də Gürcüstan Respublikalarının qaçqınlar haqqında qanunlarında müharibə və ya döyük əməliyyatları qaçqın adlanmaq üçün tam əsas kimi nəzərdə tutulmur. Lakin tarix göstərir ki, öz yaşayış yerlerini məcburən tərk etmiş insanlar əsasən, müharibədən qaçan adamlardır. «Qaçqınlar» anlayışının özü beynəlxalq hüquqi dövriyyəyə hələ birinci dünya müharibəsindən sonra daxil olmuşdur. Belə çıxır ki, mövcud beynəlxalq hüquq yalnız fərdi qaçqınlığı qəbul edir, kütləvi qaçqınlığa və ya «qaçqın axınına» mənfi yanaşır.

Beynəlxalq hüquq normalarına əsasən dövlət qaçqını onun həyatına və azadlığına təhlükə olan ölkəyə qaytar-mamalıdır. Bu prinsip Azərbaycan Respublikasının Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Qanunda təsbit olunmuşdur. Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən «qaçqın... onun həyat və ya azadlığını təhlükə gözləyən ölkəyə heç bir halda göndərilmir və ya məcburi qaytarılır».

Eynilə bu prinsip Ermənistan Respublikasının «Qaçqınlar haqqında» Qanunun 8-ci maddəsində öz əksini tapmışdır.

Azərbaycan və Ermənistan Respublikalarının qanununa əsasən aşağıdakı şəxslərə qaçqın statusu verilmir:

a) barələrində sülh əleyhinə cinayət, müharibə cinayəti və ya insanlıq əleyhinə cinayət və yaxud Birleşmiş Milletlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməller törətməkdə müqəssir olan şəxslər;

b) dövlətin ərazisinə gələnə qədər onun hüdudlarından kənarda qeyri-siyasi xarakterli, ağır cinayət törətmış şəxslər. Bundan başqa, Ermənistən Respublikasının Qaçqınlar haqqında Qanunun 6-cı maddəsində göstərilir ki, qaçqın statusu bir neçə dövlətin vətəndaşlığı olan, lakin əsassız olaraq heç birinin himayəsindən istifadə etməyən şəxslərə də verilmir. Bu ölkənin Qaçqınlar haqqında Qanununun 5-ci maddəsində qaçqın statusunun verilməsi üçün iki şərt göstərilir: 1) şəxs Ermənistən Respublikasının ərazisində olmalı; 2) digər bir dövlət tərəfindən qaçqın statusu almamalıdır.

Nisbətən daha az təkmilləşdirilmiş, lakin elə həmin prinsiplərə əsaslanan qaydalar Gürcüstan Respublikasının qanununda tətbiq edilir. Bu qanuna əsasən, qaçqın statusu yalnız Gürcüstan ərazisinə gələnə qədər müharibə cinayəti, sülh, insan əleyhinə qarşı və ya qeyri-siyasi ağır cinayət törətmış şəxslərə verilmir. Qaçqın statusu verilməsi məsələlərinə Gürcüstan Respublikasında Qaçqınlarla iş üzrə Nazirlilik baxır.

1951-ci il Konvensiyasına müvafiq olaraq Azərbaycan, Ermənistən və Gürcüstan Respublikalarının Qanunlarında şəxsin qaçqın statusunun aşağıdakı hallarda itirməsi göstərilir:

a) vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin himayəsindən könüllü surətdə, yenidən istifadə etdikdə;

b) öz vətəndaşlığınından məhrum olub onu könüllü surətdə yenidən eldə etdikdə;

v) indi yaşadığı dövlətin və ya hər hansı başqa bir dövlətin vətəndaşlığını qəbul etdikdə və yeni vətəndaşı olduğu dövlətin himayəsindən istifadə etdikdə;

q) təqiblərdən qorxduğuna görə tərk etdiyi və ya hüdudlarından kənardə qaldığı dövlətdə könüllü surətdə yenidən məskunlaşdıqda;

d) qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə o, öz daimi yaşadığı ölkəsinə qayıda bildikdə;

Bir qayda olaraq, qaçqın statusu almış şəxs hər üç dövlətin qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulan hüquqlardan istifadə edir. Qaçqınların hüquq və vəzifələrinə dair Ermənistən Respublikasının «Qaçqınlar haqqında» Qanununun 18-ci maddəsində xüsusən qeyd olunmuşdur ki, qaçqın Ermənistən Respublikasının seçki hüququna malik deyil, heç bir partiyaya üzv ola bilməz.

Hər üç ölkənin qanunvericiliyində qaçqın statusunun əldə edilməsi qaydaları göstərilmişdir.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxse aşağıdakı hüquqlar verilir:

- Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq;
- Tərcüməçinin xidmətlərindən müvafiq icra həkimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada istifadə etmək;
- Müvəqqəti işə düzəlmək;
- Tibbi yardım almaq;
- Öz dininə sərbəst etiqad etmək;
- BMT-nin qaçqınların işləri üzrə ali komissarının nümayəndəsi ilə əlaqə saxlamaq;

- Qaçqın statusu verilməsi həll edilənədək, lakin ən çoxu üç ay ərzində müvəqqəti yerləşdirmə məntəqəsində verilmiş yaşayış yerindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada istifadə etmək.

Qeyd edək ki, Gürcüstan Respublikasında bu müddət 6 ay təşkil edir, Ermənistən Respublikasının qanununda isə bu müddət göstərilmir. Bundan başqa bu ölkənin qanunvericiliyində qaçqın statusu verilməsi haqqında vəsatətlə müraciət etmiş şəxsə müvəqqəti işə düzəlmək hüququ verilmir, lakin o hökumət tərəfindən təyin olunmuş birdəfəlik müavinət almaq hüququna malikdir.

Qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Gürcüstan Respublikasında bu məsələlər üzrə qərarı Qaçqınlarla iş üzrə Nazirliyin xüsusi komissiyası vəsatətin qeydə alındığı gündən 4 ay ərzində qəbul edir. Ermənistən Respublikasının qanununa əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılma müddəti 1 aydan 3 aya qədər ola bilər və qaçqın statusu verilməkdən imtina edildikdə, şəxs ölkəni 5 gün ərzində tərk etməlidir.

Azərbaycan və Gürcüstan Respublikalarının qanunlarına əsasən şəxsə qaçqın statusu verməkdən imtinanın edildikdə, bu barədə ona qərarın qəbul edildiyi vaxtdan 5 gün müddətində imtina səbəbləri və qəbul edilmiş qərar dan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.

Eyni ilə bu müddeəalar Gürcüstan Respublikasının «Qaçqınlar haqqında» Qanununun 4-cü maddəsində göstərilir.

Ermənistən Respublikasının Qaçqınlar haqqında qanununda bu vaxt 3 gün təşkil edir, yəni şəxsə qaçqın sta-

tusu verməkdən imtina edildikdə, bu barədə ona qərarın qəbul edildiyi vaxtin müddətinin 3 gün olması barədə məlumat verilir.

Yuxarıda göstərdiyimiz hallarda şəxsin şikayət verməsi onun Azərbaycan Respublikasının ərazisindən gəndərilməsinin təşkili ilə bağlı hərəkətləri dayandırır. (m.13)

Ermənistən Respublikasının qanunvericiliyinə əsasən, şəxsə qəçqın statusu verməkdən imtina edildikdə, onun ölkə ərazisindən göndərilməsi şəxsin Ermənistən Respublikası, onun vətəndaşları qarşısında müəyyən vəzifələri olduqda;

- şəxs tərəfindən Ermənistən Respublikasının ərazisində olarkən hər hansı bir cinayət törədildikdə və ona dair məhkəmənin qərarının qanuni qüvvəyə minənə qədər təxirə salına bilər.

Hər üç ölkənin qanunvericiliyində qəçqın statusunun itirilməsi halları da göstərilir. Bu müddəalar, demək olar ki, eyni prinsiplərə əsaslanır. Belə ki, göstərilir ki, qəçqın statusunu şəxs aşağıdakı hallarda itirir:

-vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin himayəsindən könüllü surətdə yenidən istifadə etdikdə;

-öz vətəndaşlığından məhrum olub, onu könüllü surətdə yenidən əldə etdikdə;

-bu ölkənin və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və yeni vətəndaşı olduğu dövlətin himayəsindən istifadə etdikdə;

-təqiblərdən ehtiyat etdiyinə görə tərk etdiyi və ya hüdudlarından kənarda qaldığı dövlətdə könüllü surətdə yenidən məskunlaşdıqda;

-qəçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə vətəndaşı olduğu dövlətin himayəsindən daha imtina edə bilmədikdə (vətəndaşı olduqları dövlətin

himayəsindən imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsaslar getirə bilən qaçqınlar istisna olmaqla);

-müəyyən vətəndaşlığı olmayan şəxs onun qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə əvvəl, adətən yaşadığı ölkəyə qayıda bilmədikdə (əvvəl, adətən yaşadıqları ölkəyə qayıtmadan imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsaslar getirə bilən qaçqınlar istisna olmaqla);

Xüsusi olaraq Ermənistən Respublikasının 20-ci maddəsində bu müddəalara əlavə olaraq göstərilir ki, yeniyetmə qaçqınlar Ermənistən Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydalarda Ermənistən Respublikasının vətəndaşları və ya xarici vətəndaşlar tərəfindən oğulluğa götürüldükdə qaçqın statusunu itirirlər.

Həmçinin bu ölkələrin qanunvericiliyində qaçqın statusundan məhrum etmə əsasları da göstərilmişdir. Azərbaycan və Ermənistən Respublikalarının qanunlarında bu məsələlər daha dolğun açıqlanmışdır. Gürcüstan Respublikası qanununun 10-cu maddəsində şəxsin qaçqın statusundan məhrum edilməsi üçün birgə əsas-şəxs tərəfindən bilərəkdən özü haqqında yalan məlumat verməsi və ya saxta sənədlərdən istifadə etməsi göstərilmişdir.

Qaçqınların adətən qarşılaşıqları spesifik problemləri nəzərə alaraq, bəzi dövlətlər öz qanunvericiliyində onlar üçün sosial sahədə əlavə güzəştər nəzərdə tuturlar. Bu sahədə atılan addımlar sosial siyasetlə əlaqələndirilmişdir. Qaçqınlara əsasən müxtəlif pul yardımları, vəsaitlər və güzəştər vasitəsilə kömək göstərilir.

Belə ki, bu deyilənlər qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında qanunda və xususilə "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında

21 may 1999-cu il tarixli Azərbaycan Respublikasının qanununda öz əksini tapmışdır. Bu qanunlarda qaćqın və ya məcburi köçkün statusu almış şəxslərə normal yaşayışa imkan verəcək təminatlar, onların məsələləri üzrə dövlət orqanları müəyyənləşdirilmiş, qaćqınlar və məcburi köçkünlərin öz hüquqlarının müdafiəsi üçün əlaqədar təşkilatlar habelə məhkəməyə müraciət edə bilmələri təsbit olunmuşdur.

"Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanununda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün ("Ermənistan Respublikasında və başqa dövlətlərdə aparılan etnik təmizləmə nəticəsinin daimi yaşayış yerlərini tərk edib Azərbaycan Respublikasına gəlmiş və daimi məskunlaşmamış şəxslər") aşağıdakı sosial müdafiə tədbirləri nəzərdə tutulmuşdur: müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; torpaq sahələri ayrılması, kreditlər verilməsi və texniki yardımalar göstərilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat; maddi yardımalar; tibbi təminat; təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil-kommunal güzəştəri; vergi güzəştəri;

Qaćqınların və məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi haqqında" 279 sayılı 6 dekabr 1999-cu il tarixli sərəncam imzalanmışdır. Bu məqsədlə qaćqınların yemək xərci üçün aylıq müavinət 2000-ci ilin yanvar ayının 1-dən ayda 20000 manat məbləğində müəyyən edilmişdir, yəni 3 dəfə artırılmışdır.

Qaçqınlar və məcburi köçkünlər haqqında qanunvericilikdə əks olunan digər hüquqi aspektlərdən biri də onların tibbi təminatıdır. Məlumdur ki, qaçqın və məcburi köçkünlərin əmək və möişət şəraitində çatışmazlıqlar, onların xeyli bir qisminin çadırlarda yaşaması, zəif qidalanması ilə bağlıdır. Qanunvericiliyə görə qaçqınlara tibbi xidmət bilavasitə məskunlaşdıqları ərazidə yerləşən tibb müəssisələri tərəfindən göstərilir. Yaşayış məntəqələrin-dən kenarda yaradılmış düşərgələrdə məskunlaşmış məcburi köçkünlərə tibbi xidmət Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Məcburi köçkünlər dövlət tibb müəssisələrində birinci növbədə yerləşdirilirlər və tibbi xidmətin bütün növlərin-dən pulsuz istifadə edirlər. Qaçqınlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi qayda-da dərman preparatları ilə pulsuz təmin edilirlər.

Qaçqınların təhsil hüquqlarının təmin edilməsi, Azərbaycan Respublikasında sosial güzəştlər vasitəsilə həyata keçirilir. Qanunvericiliyə əsasən, dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azaddırlar. Qaçqınlar mənzil kommunal xidmətlərindən (su təchizatı, qaz, elektrik enerjisi və s.) və telefondan istifadə (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) haqqını ödəməkdən azaddırlar. Bu da onların gəlirlərinin yüksəldilməsi sahəsində müəyyən rol oynayır.

Qaçqınlar yalnız Azərbaycan Respublikasının veten-dashlarından tutulan vergi və rüsumlara cəlb olunurlar. Qaçqınların torpaqla çox bağlı olduqlarından qaçqına məskunlaşdıqları rayonlarda kənd təsərrüfatı ilə məşğul olmaları üçün arzusu ilə on il müddətində məqsədli faizsiz ssuda və yaşadıqları yerdən asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş ölçüdə

və qaydada istifadə üçün torpaq sahəsi verilir. Bundan başqa, qaçqın və məcburi köçkünlərə mənzil satarkən və ya alarkən edilən əməliyyatlar notarial rüsumlar ödənilmədən icra edilir (m.17).

Qeyd edək ki, nə də Ermənistən, nə də Gürcüstan Respublikalarının qanunvericiliyində qaçqınlar üçün sosial sahədə əlavə guzəştlər nəzərdə tutulmayıb. Məsələn, Gürcüstan Respublikasında qaçqınların sosial müdafiəsi üçün dövlət büdcəsindən mütəmadi pul vəsaiti nəzərdə tutulmuşdur (m.7).

Ermənistən Respublikasının qaçqınlar haqqında Qanununda göstərilir ki, qaçqın vergi, rüsum və digər mütləq ödəmələri qanunda müəyyən olunmuş qaydalara əsasən həyata keçirir. Qaçqının hüquq və vəzifələrini açıqlayan Qaçqınlar haqqında qanunun 18-ci maddəsində ümumi şəkildə göstərilmişdir ki, qaçqın Ermənistən Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada sosial müdafiə hüququna malikdir.

Ümumiyyətlə, qaçqınların sosial müdafiəsi məsələlərinə dair üç Respublikanın (Azərbaycan, Ermənistən və Gürcüstan) qaçqınlar haqqında qanunlarını müqayisə et-sək, belə bir nəticəyə gelə bilərik ki, Azərbaycan Respublikasında qaçqın və məcburi köçkünlərə diqqət və qayıq həmişə yüksək olmuş və onların sosial-məişət problemlərinin həlli daimə ölkə başçısının diqqət mərkezinə dədir. Azərbaycan Respublikası Prezidentinin qaçqın və məcburi köçkünlərlə keçirdiyi müntəzəm görüşlər, onların sosial-məişət problemlərinin həllinə xidmət edən fərmanlar, habelə verdiyi göstərişlər respublikamızda qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayıqının parlaq təzahürüdür.

## **QEYDLƏR**

1. Azərbaycan Respublikası «Qaçqın və məcburi köçkünlərin hüquqları» - İqtisadi-hüquqi maarifçilik mərkəzi – Bakı, 2002 – 63 səh.
2. Ю.Л.Сарашевский, А.В.Селиванов - Сборник Международно-Правовых Документов и Национальных Законодательных Актов по Вопросам Беженцев – Минск «Тесей», 2000.- 464 с.
  - а) Закон Республики Армения о беженцах - с. 237 - 247
  - б) Закон Республики Грузии о беженцах - с. 268 – 273

## III. XARİCƏ YAŞAYAN AZƏRBAYCANLILAR

НОВРУЗОВА Г. Т.

### АЗЕРБАЙДЖАНЦЫ В РОССИИ

Для крупнейшей многонациональной державы - Советского Союза, сочетавшей в форме своего государственного устройства национально-государственные и территориально-административные элементы, национального вопроса "не существовало".

Конституция СССР 1977 года сохраняла и закрепляла ленинские принципы полного равенства, свободного самоопределения наций и добровольного объединения равноправных советских социалистических республик. В СССР сложилась новая историческая общность людей - советский народ, общность интернациональная, но не безнациональная.

В СССР этническая принадлежность каждого была не вопросом его личного самоопределения, а устанавливалась государством и фиксировалась в официальных документах. Можно было одновременно себя ощущать жителем одной из союзных или автономных образований в частности, и быть гражданином СССР в целом.

При таком "благополучном" развитии ленинских принципов, казалось бы ничего не грозит существованию страны - ни межэтнические конфликты, ни пресле-

дования по национальному признаку, ни гражданская война, ни, тем более, распад советской державы.

Неожиданный и лавинообразный рост национальных движений и межэтнической напряженности в СССР с начала горбачевской перестройки был вызван ослаблением всемогущей власти партаппарата. Общее ухудшение социально-экономических условий из-за продолжающегося и, более того, углубляющегося экономического кризиса ослабило надежды советского народа исправить положение к лучшему в "дружной семье народов".

Судьба всемогущей державы, 289 миллионного населения, состоявшего из более 130 народов и народностей оказалась роковой. За 3 года перестройки кровавые межэтнические распри, армейский беспредел, репрессии по национальному признаку дали ошеломляющий результат - более 1000 погибших, около 9 тысяч раненных, более 600 тысяч беженцев. Из Азербайджана уехали 330 тыс. человек, из Армении - 173 тыс., Узбекистана - 64 тыс. Основные массы беженцев сосредоточены: в Азербайджане - 200 тысяч человек, в Армении - 230 тыс., РСФСР - 150 тыс., в Москве и Московской области - 40 тысяч человек [1].

Гласность и политический плюрализм вызвали рост политизации национального самосознания. Встал вопрос о перестройке Союза, который представлялся в двух вариантах. Первый вариант предусматривал независимость и полный суверенитет республик, составляющих новое объединение государств, наподобие Европейского сообщества. Второй вариант - полная независимость суверенных республик вплоть до отделения. Итог оказался закономерным - Союз Советских Социалистических Республик распался.

Россия как наследница СССР унаследовала многонациональный состав населения. Согласно последней 1989 года Всесоюзной переписи населения в России проживало более ста народов. Большинство из них коренные народы и народности, для которых Россия основное, если не единственное место проживания; остальные представители титульных и более 60 народов, чье основное место проживания находится за пределами РФ.

Вышесказанное ярко прослеживается в приведенных ниже статистических данных.

**Таблица 1**  
**Национальный состав населения РСФСР по материалам Всесоюзной переписи населения 1989 года**  
**(выборочно)**

| Народы        | Численность |
|---------------|-------------|
| Украинцы      | 4362,9      |
| Белорусы      | 1206,2      |
| Казахи        | 635,9       |
| Евреи         | 536,8       |
| Армяне        | 532,4       |
| Азербайджанцы | 335,9       |
| Молдаване     | 172,7       |
| Грузины       | 130,7       |
| Узбеки        | 126,9       |
| Литовцы       | 70,4        |
| Латыши        | 46,8        |
| Эстонцы       | 46,4        |
| Киргизы       | 41,7        |
| Туркмены      | 39,7        |
| Таджики       | 38,2        |

*Источник: [2]*

Распад Союза, кардинальные перемены в социально-экономических и этнополитических условиях жизни различных регионов бывшего СССР в постсоветский период значительно обострили проблемы миграции населения. За последние годы на территории бывшего Союза миграционный поток существенно расширился. Так, вследствии ухудшения социально-экономической жизни новых независимых государств только из двух закавказских республик Азербайджана и Армении в РФ прибыло нижеприведенное количество мигрантов:

**Таблица 2**  
**Количество мигрантов, прибывших**  
**в Российскую Федерацию**

|                 | 1991  | 1992  | 1993  | 1994  | 1995  | 1996  | 1997  | 1998  | 1999  | 2000  |
|-----------------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|
| из Азербайджана | 47951 | 69943 | 54684 | 49495 | 43442 | 40310 | 29878 | 22210 | 15902 | 14906 |
| из Армении      | 12006 | 15750 | 29806 | 46480 | 34112 | 25410 | 19123 | 16780 | 14677 | 15951 |

*Источник: [3]*

Сложившаяся нестабильная политическая обстановка в начале 90-х годов, нагнетание антирусских настроений в бывших союзных республиках, межэтнические конфликты (Азербайджан-НКАО-Армения; Приднестровье, Ошский конфликт и т.д.) вызвало волну прибытия в РФ вынужденных переселенцев и беженцев.

Нижеприведенная таблица дает нам количество вынужденных переселенцев и беженцев из независимого Азербайджана, получивших соответствующий

статус в территориальных органах бывшего Министерства Федерации России.

**Таблица 3**  
**Количество вынужденных переселенцев и беженцев, получивших соответствующий статус в территориальных органах бывшего Министерства Федерации России**

| 1992  | 1993  | 1994  | 1995  | 1996 | 1997 | 1998 | 1999 | 2000 | Всего<br>Начала<br>регистрации<br>(на 1.1.<br>01.г.) | В том<br>Вынуж-<br>денные<br>пересе-<br>ленцы<br>(с 1.7.1992) | числе<br>Бе-<br>женцы<br>(1993) |
|-------|-------|-------|-------|------|------|------|------|------|--|---|---------------------------------|
| 32860 | 44479 | 13751 | 12963 | 9300 | 4682 | 2106 | 1208 | 619  | 37478  | 36698   | 780                             |

**Источник [4]**

К сожалению, вышеуказанные таблицы не дают нам представление о национальном составе этой категории населения.

Но наиболее привлекательным для мигрантов была и остается Москва.

Москва на протяжении многих советских десятилетий была "закрытой" для мигрантов в силу ее особой роли столичного города, пути вселения в который были хотя и известны, но трудно осуществимы: это брачная миграция, учебная миграция и миграция так называемых "лимитчиков", малоквалифицированной рабочей силы для строительства и для тех тяжелых отраслей хозяйства города, которые не заполнялись москвичами. Часть этой миграции была возвратной, но значительные группы мигрантов оседали в Москве на постоянное место жительство, пополняя ряды москвичей.

Таблица 4

## Национальный состав населения Москвы (%)

| Национальности | 1970 | 1979 | 1989 | 1989 в % к 1979 |
|----------------|------|------|------|-----------------|
| Все население  | 100  | 100  | 100  | 110             |
| В т. числе     |      |      |      |                 |
| Русские        | 89,3 | 90,2 | 89,7 | 110             |
| Украинцы       | 2,6  | 2,6  | 2,8  | 120             |
| Татары         | 1,5  | 1,6  | 1,8  | 119             |
| Евреи          | 3,5  | 2,8  | 2,0  | 78              |
| Прочие         | 3,1  | 2,8  | 3,7  |                 |
| Среди них      |      |      |      |                 |
| Армяне         | 0,4  | 0,4  | 0,5  | 139             |
| Грузины        | 0,1  | 0,2  | 0,2  | 161             |
| Азербайджанцы  | 0,1  | 0,1  | 0,2  | 260             |

*Источник: [5]*

Распад Советского Союза в начале 90-х годов дал сильный дополнительный толчок к увеличению многонациональности столицы Российского государства. Массы мигрантов из бывших братских республик устремились из своих независимых стран, оказавшихся в тяжелом экономическом и социальном кризисе, в более благополучный в экономическом отношении город с быстро развивающимися рыночными структурами, с широкими возможностями для предпринимательской деятельности, с более высоким уровнем жизни местного населения.

Таблица 5 дает представление о миграционном приросте представителей трех закавказских республик до и после распада СССР.

Массовое прибытие в Москву инонационального населения, наряду с позитивными моментами (приток капиталов, трудовых ресурсов), вызвал и ряд острых проблем в разных сферах жизни городского сообщества, в том числе связанных со сложностями во взаи-

межнациональных отношениях людей разных национальностей, отличающихся особенностями языка, культуры, менталитета, психологии и т.п.

**Таблица 5**

**Национальный состав мигрантов (Москва)**

| Национальности | Прибыло | Выбыло | Миграционный прирост |
|----------------|---------|--------|----------------------|
| <b>1980</b>    |         |        |                      |
| Всего          | 185871  | 100445 | +85426               |
| В т. числе     |         |        |                      |
| Грузины        | 1276    | 704    | +572                 |
| Армяне         | 2078    | 915    | +1163                |
| Азербайджанцы  | 1193    | 709    | +484                 |
| <b>1988</b>    |         |        |                      |
| Всего          | 154145  | 97518  | +56627               |
| В т. числе     |         |        |                      |
| Грузины        | 1334    | 925    | +409                 |
| Армяне         | 2167    | 1048   | +1119                |
| Азербайджанцы  | 1921    | 985    | +936                 |
| <b>1996</b>    |         |        |                      |
| Всего          | 101013  | 65362  | +35651               |
| В т. числе     |         |        |                      |
| Грузины        | 1678    | 433    | +1245                |
| Армяне         | 4653    | 884    | +3769                |
| Азербайджанцы  | 1549    | 466    | +1083                |

*Источник: [6]*

При таком наплыве представителей других государств - стран членов СНГ в Российское государство, на повестке политической и социальной жизни страны и ее столицы г. Москвы встает вопрос об организации этнических меньшинств в диаспоры.

Начавшиеся в 90 -х годах реформы и принятые в течение небольшого отрезка времени Законы: "О свободном национальном развитии граждан СССР, проживающих за пределами своих национально-государственных образований или не имеющих их на территории СССР" (1990г); "О языках народов РСФСР" (1991г.); "Основные законодательства Российской Фе-

дерации о культуре" (1992г.); "О национально-культурной автономии" (1996г.) ввели межэтническое взаимодействие в принципиально новый правовой контекст.

В конце 80-х начале 90-х годов в Москве стали создаваться национально-культурные объединения этнических меньшинств, основные направления, деятельности которых были направлены на организацию языковых курсов, национальных школ, библиотек, фонотек, театров, СМИ и т.д.

Таким образом, исходя из вышеизложенного, можно сделать вывод, что азербайджанцы России стали частью общественно-политической жизни Российской государства.

### ПРИМЕЧАНИЕ

1. Национальные процессы в СССР. М., Наука, 1991, с.75.
2. Национальный состав населения СССР по данным Всесоюзной переписи населения 1989 года. Москва. "Финансы и статистика", 1990, 145 с.
3. Российский статистический ежегодник, 2001 год. Статистический сборник. М.: Государственный комитет Российской Федерации по статистике, 2001, 128 с.
4. Российский статистический ежегодник, 2001 год. Статистический сборник. М.: Государственный комитет Российской Федерации по статистике, 2001, 129 с.
5. www. Азербайджанцы Москвы. Малькова В.К., Остапенко Л.В., Субботина И.А. Москва многонациональная: конфликт или согласие?
6. www. Азербайджанцы Москвы. Малькова В.К., Остапенко Л.В., Субботина И.А. Москва многонациональная: конфликт или согласие?

НОВРУЗОВА Г. Т.

## ПРОФЕССИОНАЛЬНАЯ ЗАНЯТОСТЬ АЗЕРБАЙДЖАНЦЕВ РОССИИ

Азербайджанская диаспора России, сложившаяся в конце 70-х годов XX века, крайне неоднородна. Условно диаспору можно разделить на две группы: к первой группе относится собственно диаспора, давно проживающие в России азербайджанцы, многие уже не в первом поколении. Вторая группа - лица, занимающиеся этническим бизнесом.

### Азербайджанцы России - Кто они?

К первой группе относятся азербайджанцы, ставшие частью российской общественно-политической жизни. Среди них: азербайджанцы с мировым именем: генерал-лейтенант в отставке Керим Керимов, нефтяной магнат Вагид Алекперов, художник Таир Салахов, композитор Фарадж Караев, востоковед Короглы Халык Гусейнович и Афрасияб Векилов, писатель Чингиз Абдуллаев, врач Айдын Саларович Имамалиев, строитель Сергей Мустафаевич Мустафаев, ученый, доктор технических наук, председатель Конгресса Национальных объединений России Захид Адыгезалович Годжаев, художник Абдурагим Наби оглы Шыхалиев и многие другие.

Айдын Саларович Имамалиев из семьи потомственных врачей. С 1954 года живет и работает в Моск-

ве. Прошел путь от врача, научного сотрудника ЦИТО им. Приорова до руководителя кафедрой травматологии, ортопедии и военно-полевой хирургии Московского медицинского стоматологического института им. Семашко (1977), Главного ортопеда Российской Федерации и Главного специалиста здравоохранения г. Москвы.

Научно-практические достижения профессора А.С.Имамалиева отмечены Государственной премией СССР (1977г.), премией им. Н.И.Пирогова (1976г.), почетным званием "Заслуженный деятель науки России", тремя золотыми, пятью серебряными и пятью бронзовыми медалями ВДНХ СССР. Он является членом Президиума общества ортопедов и травматологов СССР, а ныне - России. В 1995 году был удостоен звания Заслуженного изобретателя России.

Профессор А.Имамалиев - автор более 300 статей в отечественных и мировых трудах и журналах, в том числе 11 монографий по вопросам пластической ортопедии и травматологии. Он подготовил более 50 кандидатов и 18 докторов медицинских наук, многие из которых возглавляют кафедры и институты [2].

Сергей Мустафаевич Мустафаев родился в 1961 году в Грузии. После службы в Германии поступил в ленинградский военно-механический институт, а затем окончил вечерний факультет Политехнического института. Одновременно работал на Кировском заводе. После окончания института продолжил работу на заводе. К 1993 году занимал должность начальника участка. В 1993 году организовал и является Генеральным директором ИЧП "Высотник".

Художник Абдурагим Наби оглы Шыхалиев родился в Шеки. С 1980 года живет и работает в Москве. Член Международного художественного фонда. Специалисты сравнивают творчество Абдурагима с творчеством М.Шагала. О его творчестве немецкая газета "Рейнфальц" писала: "Как у Марка Шагала в его картинах пересекаются восточные и западные течения - глубокий красный и желтый цвета восходят к традициям Юго-Восточной Европы, Центральной Азии. Как у Шагала, в его творчестве поражает наивность художественного языка, которая противостоит пустоте западного искусства, переисполненного рационализма". Картины А.Шыхалиева входят в число коллекций Государственной Третьяковской галерии, Государственного музея народов Востока, частных коллекций США, Австрии, Греции, Японии и др [3].

В профессиональной деятельности азербайджанцев России занимает значительное место этническое предпринимательство.

Этническое предпринимательство в российских городах стало повседневным фактом экономической жизни. На рынках российских городов можно наблюдать ряды прилавков, которые занимают вьетнамцы или китайцы, лица кавказской национальности и др.

Существуют некоторые особенности этнического предпринимательства азербайджанцев. Здесь наиболее активно участвуют мигранты второй и третьей волны. При этом мигранты второй волны чаще всего являются собственниками и руководят предприятиями, на которых работают земляки, являющиеся представителями третьей волны. Состав отдельных пред-

приятий формируется на основе родственных и соседских связей по месту жительства в Азербайджане.

В ходе регулярного противостояния с местной милицией, можно сказать, что этнические бизнес-организации приобрели некоторые черты военно-иерархических организаций. Неформальное, но четкое разделение ролей и статусов позволяет быстро решать многие вопросы. "Чужаки" не допускаются в такую организацию. Контакты с посторонними ограничены.

Этнические предприятия опираются в своей деятельности на ресурсы всей общины. Так, в случае с торговлей на рынке овощами и фруктами, азербайджанские предприниматели торговых ларьков и киосков могут получить товарный кредит на оптовых базах, где также доминируют азербайджанцы.

Сильное влияние этнического фактора в современных бизнес-организациях возможно лишь для малых и средних по размеру предприятий. В больших организациях влияние этнического фактора снижается или сводится к нулю. Нефтяную компанию "ЛУКойл" вряд ли можно отнести к этническому бизнесу, многолетним руководителем которой является Вагит Алекперов, азербайджанец по национальности.

Нельзя назвать энической бизнес - организацией АООТ "АгроСМУ" и ИЧП "Высотник" г. Санкт - Петербурга. Эти два гигантских предприятия возглавляют также азербайджанцы Али оглы Гамзаев и Сергей Мустафаевич Мустафаев.

Внутри многих "коренных" московских диаспор проходит граница между старожилами и мигрантами постсоветского периода. До начала 1990-х гг. азербайджанская диасpora в Москве была одной из наименее

заметных. И дело заключалось даже не в сравнительно небольшой численности азербайджанцев( по последней Всесоюзной переписи населения 1989 года в Москве проживало 20.727 азербайджанцев), а в ее социальном составе: среди московских азербайджанцев в то время доминировала прослойка лиц с высшим техническим и гуманитарным образованием, полученным в столице. Это не могло не способствовать успешной адаптации представителей азербайджанской диаспоры в московской среде. Торговцы же цветами на колхозных рынках не воспринимались москвичами в качестве постоянного компонента населения их города.

Ситуация коренным образом изменилась после принятия в 1992 г. законов о либерализации торговли, в результате которого начался массовый приток в Москву граждан независимого Азербайджана, постепенно монополизировавших торговлю фруктами и овощами на столичных базарах. Именно эта, новая часть азербайджанского землячества и вызвала столь неприязненную, а в отдельных случаях и агрессивную реакцию жителей Москвы (стычки на Велозаводском и Даниловском рынках в 1993 году, в Лужниках в 1996 г., у станции метро "Пражская " и на Тимирязевском рынке в 1999 году, на Царицынском рынке в октябре 2001 г. и т. д.).

Азербайджанцы-москвичи также довольно болезненно и настороженно отреагировали на наплыв соотечественников-торговцев. Поскольку, буйное, отклоняющееся по московским меркам поведение, а порой и преступная деятельность последних, способствовали падению престижа всей этнической группы в глазах основной части жителей столицы.

Следующей особенностью этнических предприятий азербайджанцев является их балансирование на грани легального и нелегального бизнеса. При легальной торговле на рынках азербайджанские коммерсанты нередко нелегально торгуют водкой, без соответствующей лицензии, уклоняются от налогов, торгуют наркотиками.

Хочется отметить, что этническое предпринимательство в большом городе современной России (на материалах исследования азербайджанской общины Санкт-Петербурга) было объектом исследования, проводимого петербургским ученым Анатолием Снисаренко. Изучение азербайджанской общины Санкт-Петербурга проводилось в рамках совместного российско-немецкого проекта по сравнительному изучению этнических общин в крупных городах. В 1995-1996 гг. при финансовой поддержке Фонда Фольксваген (Германия) [4].

А. Снисаренко отмечает: "Экономическая деятельность представителей этой общины в Санкт-Петербурге тесно связана с этническими предприятиями, созданными азербайджанцами. Азербайджанская община активно включена в работу по поддержке своих членов в удовлетворении их базовых потребностей для жизни в инонациональной среде. В рамках этой общины проходят реальные процессы жизнеобеспечения ее членов. Эта община обеспечивает первичную адаптацию вновь прибывающих азербайджанцев в город. А оказание такой поддержки для азербайджанцев-мигрантов через национальную общину - это и есть классический пример использования этничности в экономических интересах".

Другой петербургский исследователь З.Сикевич отмечает:

"Немаловажный фактор, обуславливающий поведение азербайджанских предпринимателей, заключается в том, что азербайджанская община живет в окружении довольно негативного отношения к ней большинства горожан Санкт-Петербурга. .... По существу, азербайджанцы вольно или невольно стали этнической группой, в отношении которой стало возможным и со стороны "демократических" государственных властей и "демократически голосующего" населения, не говоря уже о националистически ориентированных группах, допускать произвол.

В условиях экономической нестабильности и растущего страха стать безработными, присутствие на рынках и в киосках большой доли "лиц кавказской национальности" стало постоянным фактором раздражения для многих местных жителей, простых россиян" [1].

Азербайджанской диаспоре России следует продумать, с учетом особенностей традиционной психологии и обычаев, меры для удержания земляков в соответствующих этических рамках, создать атмосферу нетерпимости и осуждения вокруг тех, чье поведение дискредитирует азербайджанскую общину, носит откровенно провокационный характер, вызывая негативную реакцию населения.

На стыке XX и XXI веков на федеральном уровне в России прошли регистрацию крупные азербайджанские диаспорные организации: Федеративная Национально-Культурная Автономия Азербайджанцев России (1999г.), Всероссийский Азербайджанский Конгресс (2001г.), Землячество азербайджанцев России (2002г). Эти крупные национальные обществен-

ные организации призваны выражать национально-культурные и общественные интересы, защищать права соотечественников, содействовать их реализации.

С начала весны 2002 года Институтом социально-экономических проблем народонаселения Российской Академии наук совместно с газетой "АЗЕРРОС" (авт. - газета является органом ФНКА АЗЕРРОС) проводится исследование проблем адаптации иммигрантов к условиям жизни в Москве. Целью исследования является лучшее понимание трудностей, с которыми приходится встречаться людям, приезжающим в Москву из других государств. Всего вопросов 26. Вот несколько вопросов из предлагаемой анкеты: "Что повлияло на ваше решение приехать в Москву?; Когда вы собирались ехать в Москву, на что Вы рассчитывали на первых порах?; Знаете ли вы существующие законы, административные правила, касающиеся бизнеса, регистрации проживания в городе и т.п. ? Хотели бы вы, чтобы ваша семья, дети стали гражданами России " и т.д. [5].

В новом веке азербайджанской диаспоре предстоит более глубоко и органично интегрироваться в реалии российской действительности.

#### **ПРИМЕЧАНИЕ**

1. З.В.Сикевич. "Расколотое" сознание. Этносоциологические очерки. Санкт-Петербург. Государственный Университет. НИИКСИ, 1996.
2. [www.Znamenitosti.az.doc](http://www.Znamenitosti.az.doc).
3. [www.Znamenitosti.az.doc](http://www.Znamenitosti.az.doc).
4. [www.azerbaijanskaya-obshchina-Rossii. A.Snisarenko. Etnicheskoe predprinimatelstvo v bol'shnom gorode sovremennoj Rossii \(na materialakh issledovaniya azerbajdzanskoy obshchiny Sankt-Peterburga\).](http://www.azerbaijanskaya-obshchina-Rossii. A.Snisarenko. Etnicheskoe-predprinimatelstvo-v-bol'shnom-gorode-sovremennoj-Rossii-(na-materialeh-issledovaniya-azerbajdzanskoy-obshchiny-Sankt-Peterburga).)
5. [www.azetros.ru](http://www.azetros.ru). Анкета.

## IV. XARİCİ ÖLKƏLƏRİN AZƏRBAYCANDAKİ DİASPORU

VERDİYEVA H.Y.

### YELENONDORF KOLONİYASINDA MƏKTƏBLƏR (1891-1914-cü illər)

Qeyd etmək lazımdır ki, təqdim etdiyimiz problem Azərbaycan tarixşünaslığında ən zəif həlqələrdən birini təşkil edir.

Tədqiqat obyekti kimi götürdüyüümüz mövzu postsovət dövründə Azərbaycan Respublikasında nəşr edilmiş ayrı-ayrı əsərlərdə epizodik olaraq işıqlandırılmışdır [2, 4, 5]. Həmçinin Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin və Almanianın Gettingen Tədqiqat mərkəzinin əməkdaşları tərefindən hazırlanmış Elenendorf в Азербайджане publikasiyasında Yelenendorf koloniyasında alman məktəbləri probleminin qısa annotasiyası verilmişdir [3].

XIX əsrin birinci rübündə Azərbaycanın şimal torpaqlarını işgal edən Rusiya imperiyası özünə sosial baza yaratmaq məqsədi ilə Cənubi Qafqazın işğali prosesində bölgəyə xristian etnosları köçürməyə başlamışdı. Onların sırasında Vürtemberq krallığından gəlməş alman-kolonistlər də var idi.

Müstəmləkə siyasetinin tərkib hissəsi olan xristianlaşdırma və ruslaşdırma siyasetini bölgədə yeridən Rusiya imperiyası 1890-cı il noyabrın 22-də fərman qəbul etdi.

Bu fermana əsasən protestant məktəbləri Xalq maarif nazirliyinə tabe edilirdi [7, Otd.1, 1890, №7211, s.472-473; sm.:3,s. 12] Lüteran-kilsə məktəblərində yeni tədris sistemi tətbiq edilmiş, alman dili və ilahiyyat dərslərindən başqa bu məktəblərdə təhsil rus dilində aparılmalı idi. Məktəb -təhsil sahəsində keçirilən bu yeniliyin əsas məhiyyəti bir məqsəd daşıyırdı-imperiyanın qeyri-rus əhalisi arasında ruslaşdırma siyasəti yeritmək. Bu siyasəti yeri-dərkən çarizm konfessional cəhətə fərq qoymurdu.

Yelenendorf ikisinifli məktəbi Yelizavetpol quberniyasının maarif bölməsinə 20 dekabr 1991-ci ildə aid edilmişdi [1, f. 830, s.7,v.1] Xalq maarifi nazirliyinin Qaf-qaz inzibati – idarəsinin nümayəndələri Yelenendorf ikisinifli məktəbdə rus dili tədrisinə ciddi diqqət yetirir və məktəbi tez-tez təftiş edirdi. [1, f.830, s.1, iş7, v.2 arxa] Yelizavetpol quberniyasının Xalq maarif bölməsi maliyyə cəhətdən də Yelenendorf ikisinifli məktəbi təchiz edirdi. Belə ki, yalnız 1892-ci ildə 2.550 rub. məktəb üçün vəsait ayrılmışdı. [3] Həmin ildə burada 277 şagird oxuyurdu: onlardan 141 oğlan,136 isə qız idi. [3] Əldə edilən rəsmi sənədlər göstərir ki, 1896-ci ildə məşhur kolonist X. Forer Yelenendorf koloniyasına fəxri nəzarətçi seçilmişdi və məktəbin maliyyə məsələlərinin müəyyən hissəsi Yelenendorf koloniyasının üzərinə qoyulmuşdu. [1, f.406, s.1, iş 33, v.1]. Müfəttiş Şults X. Forerin məktəb işləri ilə bağlı fəaliyyətinə yüksək qiymət vermişdi. [1, f.830, s.1, iş.7, v.5] Bu illərdə aparılan təftişlər göstərir ki, Yelenendorf məktəbində dərs deyən müəllimlər tədrisə məsuliyyətlə yanaşırdılar və şagirdlərdə rus dilində həvəs oydurları. [1, f.830, s.1, iş 7, v.8 arxa].

Sonrakı illərdə də məktəb işi Yelenendorf koloniyasında özünün müsbət axarı ilə gedirdi. Artıq 1912-ci ildə I dərəcəli müfəttiş V.Yemelyanov yazdığı hesabatda gös-

tərirdi ki, Yelenendorf ikisinifli məktəbdə 340 şagird oxuyurdu. [1, f.830, s.1, iş 7,v.13] Araşdırılan problemin tədqiqi prosesində Azərbaycan Respublikası Dövlət Tarix Arxivində maraqlı tarixi sənədləri əldə etmek mümkün olmuşdur. Bu sənədlərə əsaslanaraq belə bir gerçeklik əldə edilmişdir ki, Yelenendorf məktəbində məşhur koloniştlər oxumuşlar. Belə ki, bu məktəbin 1910-cu il məzunları sırasında ADR parlamentinin Milli azlıqlar fraksiyasının nümayəndəsi, alman deputati Lorents Kunun (1884-1942) qardaşı Robert Kun olmuşdur ki, o da Şimali Azərbaycanda bolşevik hakimiyyəti qurulması ərefəsində Yelenendorf koloniyasının şulcusu (kendxudası) olmuş və Yelenendorf koloniyasının 100-illik yubleyində Yelenendorf koloniyasının tarixinə dairazlı meruzə ilə çıxış etmiş və Azərbaycan xalqının qonaqpərvərliyi, xeyriyahlığı haqda xoş sözlər söylemişdir. Başqa məzun Georq Bek isə sonralar 1908-ci ildə yaradılmış Konkordiya kənd təsərrüfatı birliliyinin təsisçilərindən biri olmuşdur [5,6].

Tədqiq edilən dövrdə Yelenendorf məktəbində, fəaliyyət göstərən müəllim heyətinin tərkibi maraqlı doğurmaya bilməz. Belə ki, 1899-cu il məlumatına əsasən aydın olur ki, məktəbdə aşağıda göstərilən müəllimlər işləyirdi: [1, f.830, s.1,iş 12,v.3].

1.Ferdinand Avqustoviç Tsimmer – Yelenendorf məktəbində 1877-ci ildən işləyirdi.

2.Yakov Yakovleviç Kerer məktəbdə 1882 -ci ildən işləyirdi.

3.Qotlib Qenrixoviç Reyşenbax məktəbdə 1889-cu ildən işləyirdi.

4.Georq Adamov Viderşpan – məktəbdə 1891-ci ildən işləyirdi.

5.İvan Timofeyeviç Pos-məktəbdə 1899-cu ildən işləyirdi.

1900-cü ildə Aleksandr Yakovleviç Rabinoviç dördüncü müəllim vəzifəsinə gəlmiş, 1902-ci ildə isə Qriqori Lukiç Zelinski fəxri müəllim seçilmişdi. [1,f.830,s.1,iş 12, v.8]. Yelenendorf məktəbində tədrisin yüksələn xətlə inkişafı əlavə siniflərin açılmasını zəruri edirdi. 1910/11-ci illərdə Yelenendorf ikisiniqli məktəbdə əlavə sinif açılmışdı və Yelenendorf koloniyasında Mərkəzi məktəb adı almışdı. Burada 12 şagird təhsil alırdı [1, f.830, s.1, iş15, v.1]. Mərkəzi məktəbdə tədrisi yüksək səviyyədə təmin etmək məqsədi ilə 1911-ci ildə Qafqaz Maarif sahəsi 25.064 rub. məbləği tikinti işləri üçün ayırmışdı [1, f.406, s.1, iş 33, v.11].

Mərkəzi məktəbdə şagirdlər humanitar elmlər öyrənir, tarix və rus ədəbiyyatının tədrisinə ciddi yer verilirdi [1,f.830,s.1,iş (v.71,72,f.830,s.1,iş 15,v.1-32)].

Ümumiyətlə, Mərkəzi məktəbdə tədrisin səviyyəsi Xalq Maarif Nazirliyinin tələblərinə uyğun idi və məktəbdə o şəxsler dərs deyə bilərdilər ki, onlar öz fəaliyyətlərində qanunu hüquqa malik olsunlar [1, f.830, s.1, iş14, v.50].

Sonralar Yelenendorf Mərkəzi məktəbi Yelenendorf Ticarət məktəbinə çevrilmişdi. Ticarət məktəbinin yaranması tarixi ilə bağlı belə bir fikir var ki, Ticarət məktəbi 1913-cü il oktyabrın 1-də açılmışdı [1, f.830, s.1, iş14, v.5; 3]. Lakin əldə etdiyimiz tarixi sənədlər göstərir ki, Ticarət məktəbi 1912-ci ilin payızından etibarən fəaliyyət göstərirdi [1,f.830,s.1,iş14,v.77].

Ticarət məktəbinin müdürü Baron - fon Engelqardt tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə təbiət hadisələri ni təcrübədə öyrənməyi məqsədə uyğun hesab edirdi və 1913-cü il dekabrın 19-da Baron - fon Engelqardtin sədrliyi ilə keçirilən iclasda meteoroloji stansiyasının yaradılması haqqında qərar qəbul edilmişdi [1, f.830, s.1, iş10,v.3].

Göstərmək lazımdır ki, Ticarət məktəbi öz məzunlarına kamal attestatı verirdi, halbuki Yelenendorf məktəbi öz məzunlarına şəhadətnamə təqdim edirdi [1, f.830, s.1, iş10, v.5 arxa 6]. Ticarət məktəbinin məzunları bir - sıra üstünlükler də əldə edirdilər. Belə ki, onlar 5 il müdətində ticarət və ya başqa sənaye müəssisələrində işləmək şərti ilə fəxri vətəndaş adı almaq hüququnu qazanırlılar [1,f.830,s.1,iş 10,v.5-5 arxa].

Araşdırılan problemi öyrənərkən, faktiki materiallara və tarixi sənədlərə istinad edərək aşağıdakı konstatasiyanı verə bilərik. İşgal edilmiş ucqar ərazini özünün tərkib hissəsinə çevirmək məqsədi ilə Rusiya imperiyası bölgəni, o cümlədən Şimali Azərbaycanı ruslaşdırmağa cəhd edirdi. Bu məqsədlə lüteran kilsə məktəbləri lüteran konsistoriyasından çıxarılmış və yaranmış dünyəvi məkteblər Xalq Maarif Nazirliyinə tabe edilmişdi. Bu siyaset bir məqsəd daşıyır: Rusiya imperiyasında yaşayan bütün xalqlar özlərinin konfessiyasından, etnik mənşeyindən asılı olmayaraq rus fikrini, rus əhvalı-ruhiyyəsini qəbul etməli və nəinki rus kimi düşünməli, həm də rus kimi hiss etməli idilər» [1, f.44, s.2, iş 541,v.1-2].

### QEYDLƏR

1. Azərbaycan Respublikası Dövlət Tarix Arxivı
2. Вердиева Х.Ю.Переселенческая политика Российской империи в Северном Азербайджане. Баку, 1999
3. Еленендорф в Азербайджане. Одесса, 2001
4. Зейналова С. Немецкие колонии в Азербайджане (1819-1941 гг.). Баку, 2002
5. Ибрагимов Н.А.Немецкие страницы истории Азербайджана. Баку, 1993
6. Конкордия. Производственный кооператив виноградарей и виноделов Гянджинского района, Одесса, 2001
7. Полное собрание законов Российской империи, Собр.3, т. X

# Dünya azərbaycanlıları: tarix və müasirlik

2003

I buraxılış

## V. KİTABLAR, RƏYLER

### Açılmamış səhifələrin həqiqətləri

(A.Paşayevin tərtib etdiyi sənədlər toplusu və kitab  
(I) haqqında rəy)

1. *Azərbaycan belgelerinde erməni sorunu (1918-1920).*  
*Ankara, 2001*
2. *Paşayev Ataxan. Açılmamış səhifələrin izi ilə. Bakı,*  
*«Azərbaycan» nəşriyyatı, 2001.- 536 s.*

Azərbaycan Milli Arxiv idarəsinin rəisi A.Paşayev respublikada arxiv işinin təşkili və ona səmərəli rəhbərlik sahəsində böyük xidmətlərə malikdir. Onun fəaliyyətində üç mühüm istiqamət də diqqəti cəlb edir: 1.indiyədək elm aləmində məlum olmayan arxiv sənədlərinin aşkar edilməsi, tələb olunan qaydalar əsasında təsvir edilərək ayrı-ayrılıqda, yaxud toplular şəklində tədqiqatçılara və geniş oxucu kütləsinə çatdırmaq; 2. Azərbaycan tarixinin ən aktual problemləri üzrə orijinal elmi əsərlərlə çıxış etmək; 3. dövri mətbuat və teleradio verilişlərində Azərbaycan tarixini populyarlaşdırmaq. A.Paşayevin dövlət adamı və bir vətəndaş kimi bu çoxsahəli fəaliyyəti rəyləşdirilən kitabında üzvi şəkildə əksini tapmışdır.

«Azərbaycan belgelerinde erməni sorunu (1918-1920)» layihəsi, hazırlanması və həyata keçirilməsinə görə ilk işlərdəndir. T.C.Dövlət Arxivləri Genel müdürü Dr. Yusuf Savinay həmin topluya «Ön söz»də yazar: «...Belgeler tarixin en güvenilir şahitleridir. Bu şahit-

ler olmadan ortaya çıkacak sonuçlara şüphe ile bakılmalıdır. «Tarih belge ile yazılır» hükmü tüm dünya ilim alemince kabul edilen bir gerçektir... Arşivlere dayalı bilimesel çalışmalar önyarçı ve siyasi yaklaşım-ları ortadan kaldıracaktır. Arşivler diger tarih kaynakları arasında gerçegi en objektif şekilde yansidan otantik belgelerdir. Bu nedenle bazi Batı ülkelerinde siyasi bir yaklaşımıla ele alınan Ermeni sorununun tarihin asıl kaynaklarına inilevek değerlendirmesi gereklidir» (s.V.). Buna göre de T.C. Başbakanlık Dövlət Arxivleri Genel müdirliyi ilə Azərbaycan Milli Arxivini arasında imzalanan «Arxivlərarası İşbirliyi Protokolu»na əsasən belə bir toplu çap edilmişqidir. Bu toplunun ən əhəmiyyətli cəhətlərindən biri də ondan ibarətdir ki, müvafiq problem üzrə Azərbaycan arxiv sənədlərinin benəlxalq rolunu ortaya qoyur, onu Azərbaycan Respublikası sərhədlərindən kənara çıxararaq bütün dünyada siyaset və elm adamlarının istifadəsinə verir.

A.Paşayev bu fundamental sənədlər toplusuna giriş yazmışdır (s.YII-XXII). Girişdə ermənilərin Azərbaycan torpaqlarında təcavüzkar fəaliyyətinin kökləri aydınlaşdırılır, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onların Azərbaycan xalqına qarşı törətdikləri soyqırımların tarixi dövrləşdirilir, hər bir dövrün məzmunu və xarakteri faktlarla göstərilir. O yazır: «19. yüzyılın başlarında Güney Kafkasiyaya meskunlaştırılmış Ermenilerin bu yerlerdeki hərəketlerini ve uyuqladıkları politikayı iki aşamaya ayırmak mümkün. Birinci aşama, 19. yüzyılın 20-30-lu yıllarından aynı yüzyılın 80-li yıllarına kadar olan dönemi içine almaktadır...»(s.XI). XIX yüzilin 80-ci illərindən yeni vəziyyət yaranır. «Batı Avrupa ülkeleri ve Rusyanın devrimçi hərəketlerinin etkisi altında bulunan Ermeniler de 19. yüzyılın 80-90- lı yıl-

**lurunda siyasi açıdan örqtulenmeye başlarlar» (s.XIII).** Ermənilər I Dünya müharibəsi, xüsisilə 1918-1920- ci illərdə daha təcavüzkar və daha qəddar siyaset yürüdürərlər. Bu təsadüfi olmayıb, əvvəlki dövrlərin nəticəsi kimi meydana gəlmişdi (XIX yüzilin 90-cı illərində Osmanlı imperiyasında töredilənlər, 1905-1906-ci illər «erməni-müsəlman davası» və i.a.). A.Paşayev girişdə həmin dövrə dair xeli sənədlərin olmasını, topluda yalnız bir qisminin yer aldığıni bildirir və onların bəzilərinin üzərində dayanır (s.XX-XXII).

Toplu quruluş etibarı ilə **iki bölmədən** ibarətdir. **Birinci bölmədə** sənədlərin qısa məzmunu, **ikinci bölmədə** isə surətləri verilmişdir. Topludakı sənədlər, əsasən ADR-in yaratmış olduğu Fövqəladə İstintaq Komissiyasının (1918-ci il 31 avqust) materiallarından ibarətdir. Burada 108 sənəd eksini tapmışdır. Sənədlərin başlıqları ilə tanışlıq (s.XXY-XXXI) onların seçilməsi prinsipi haqqında aydın təsəvvür yaratmağa imkan verir. Bu sənədlər 1918-1920-ci illərdə ermənilərin Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına qarşı apardığı məqsədyönlü mübarizə və soyqırımın coğrafiyasını, onun miqyasını aşkar edir. Bununla birgə ADR-in, Azərbaycan xalqının amansız düşmənə qarşı fəaliyyətinin gərgin səhifələrini bütün reallığı ilə göz önündə canlandırır. Sənədlərin surətləri onda maddiləşmiş fakt, fikir, hiss və düşüncələrin dərk edilməsinə böyük köməklik göstərir. Bu topluda verilmiş hər bir sənəd üzərində xüsusi dayanmağa, sonra onları bütövlükde təhlil etməyə böyük ehtiyac vardır. Lakin bunu hazır şəkildə təqdim etməkdənə hər bir istifadəçinin öz öhdəsinə buraxmaq daha məqsədə uyğun olardı.

**«Azərbaycan belgelerinde erməni sorunu (1918-1920)»** toplusu Türkiyə və Azərbaycan arxivləri arasında

əməkdaşlığın diqqətəlayiq bəhrəsidir. Güman etmək olar ki, bu əməkdaşlıq həm bu istiqamətdə, həm də digər vacib istiqamətlərdə davam etdiriləcəkdir. Azərbaycan Milli Arxivinin də sənədlərin aşkar edilməsi və çap edilməsi sahəsində ənənəsini inkişaf etdirib, yeni-yeni sənədlər toplusunu çap etdirməsi də zəruridir.

A.Paşayevin araya-ərsəyə gətirdiyi digər kitab bilavasitə müəllifi olduğu «Açılmamış səhifələrin izi ilə» adlanır. Son dövrlərdə yazılmış məqalələrin toplandığı bu kitab A.Paşayevin çoxsahəli elmi və elmi-publisistik fəaliyyətinin bir neçə istiqamətini əks etdirir. Bunun üçün kitabın bölmələrini nəzərdən keçirmək kifayyətdir: I. Azərbaycan Xalq Cumhuriyyəti tarixindən; II. Ermənilərin xalqımıza qarşı soyqırımı və deportasiya tarixindən; III.Tarixdən səhifələr (Fikrimcə əvvəlki bölmələr kimi burada da konkret istiqamət müəyyən edilsə daha yaxşı olardı. Bu bölmənin materialları «Azərbaycan arxivinin tarixi», «Azərbaycanın sovet dövri tarixinin aktual məsələləri», «Tarixi şəxsiyyətlər» və i.a. kimi başlıqlara ayrıla bilər).

Kitabın I bölməsində Azərbaycan Xalq Cumhuriyyətinə dair doqquz məqalə verilmişdir: «Azərbaycan Xalq Cumhuriyyəti» (s.13-30); «Azərbaycan Cumhuriyyətinin parlamenti»(s.31-53) və i.a.; II bölmədə on beş məqalə vardır: «Что это было: геноцид или депортация»(s.133-137); «Deportasiya»(s. 161-206) və s.; III bölmədə verilmiş on iki məqalə görkəmli tarixi şəxsiyyətlər - H.Z.Tağıyev («Xeyirxahlıq mücəssəməsi» (s.399-403); Ü.Hacıbəyov («Üzeyir duhası»(s.425-432) və b., arxiv tarixinə və s. həsr olunmuşdur.

Kitabda toplanmış məqalələrin tematikası göstərir ki, A.Paşayevin toxunduğu hər bir mövzu açılmamış səhifədir, onun qələmi ilə bu mövzular oxucunun malına çevrilir. A.Paşayevin elmi və elmi-publisistik yaradıcılığının

özünəməxsus bir səhəti vardır. Onun əsərləri orijinal araşdırma olmaqla bərabər elmi dövriyyəyə cəlb edilmiş yeni sənədlərlə zənginliyinə görə həm də qaynaq kimi çıxış edir.

«Azerbaycan belgelerinde erməni sorunu (1918-1920)» sənədlər toplusu və «Açılmamış səhifələrin izi ilə» kitabı A.Paşayevin arxiv sənədlerinin nəşri və Azərbaycan tarixinin elmi-tədqiqi sahəsində fəaliyyətinin yekunu, həm də görüləcək işlərin müəyyən edilməsi üçün programdır.

**Şükürov K.K.**

## QƏRBİ AZƏRBAYCAN «ENSİKLOPEDİYASI»

(İ. Məmmədovun iki kitabı haqqında rəy)

1. *İsrafil Məmmədov. Tariximiz, torpağımız, taleyimiz.-Bakı, «Adiloqlu» nəşriyyatı, 2002.-700 s.*
2. *İsrafil Məmmədov. İrəvan dəftəri. İctimai fikir tariximizin qəribsəyən üfüqləri.-Bakı, «Adiloqlu» nəşriyyatı, 2002.-210 s.*

Son dövrlərdə Azərbaycan elmi və ictimai fikrində Qərbi Azərbaycan anlayışı geniş tətbiq olunur. Bu anlayış altında qədim Azərbaycan torpaqları-indiki Ermənistan Respublikasının yerləşdirdiyi ərazi nəzərdə tutulur. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, nəinki Sovet dövründə, hətta müstəqillik dövründə yazılmış ümumiləşdirici Azərbaycan tarixlərində bu torpaqlarda baş verən hadisələr, onun Ümumazərbaycan tarixində yeri və rolu kimi problem qoyulmur. Bu boşluq getdikcə daha çox hiss olunmağa başlayır. Ona görə də bu sahəyə olan tələbat yeni işıq üzü görən hər bir tədqiqatın diqqət mərkəzinə çıxmasına səbəb olur. İ.Məmmədovun 2002-ci ildə çap olunmuş iki kitabı qeyd olunan problem üzrə uğurlu addım hesab oluna bilər. Bu kitablar bir iki ilin deyil, uzun dövrü əhatə edən elmi axtarışların nəticəsidir. Bununla birgə həmin kitablarla diqqətli tanışlıq onları müəyyən şərtlərlə Qərbi Azərbaycanın ensiklopediyası da adlandırmağa imkan verir.

«Tariximiz, torpağımız, taleyimiz» strukturuna görə iki kitaba bölünür. I kitab I-VII fəsilləri əhatə edir. Kitabin ilk fəslində erməni-Azərbaycan münasibətlərinin öyrənilməsinin aktuallığı əsaslandırılır (s. 14-27). Bu münasibətlərin

tarixindən irəli gələn dərslərə əsaslanan müraciət böyük maraq doğurur (s.18-27). «Dünənin tarixi bu günüñ gerçəkliliyi» adlanan II fəsildə (s.28-87) Qərbi Azərbaycan torpaqlarının erməniləşdirilməsi cəhdleri maddi mədəniyyət abidələri, yer adları, səyyahların şəhadəti və s. tutarlı faktlarla rədd edilir. Müəllif yazır: «**Təkzib edilməz daha bir fakt da diqqəti çəkir. Ərazidə ermənilər əksəriyyət təşkil et-səydiłər, şəksiz, hökmədarlar da ermənilərdən olardı. Gerçəklilik kölgədə qalmasın deyə 1400-cü illərdən 1827-ci ilədək bu ərazidə hökmənlər qədər siyahısına nəzər yetirmək kifayət edər**» (s.42). Bunun ardınca 43 nəfərin adı və dövrü verilir (s.42-44). Bu fəsildə son dövr erməni tarix, coğrafiya ədəbiyyatında, ictimai fikrində Azərbaycana qarşı səlib yürüşi təhlil və tənqid edilir (s.52-69). Tehranda nəşr olunan «Araks» jurnalının 70-80-ci saylarının antitürk mövqeyi, onun mahiyyəti aydınlaşdırılır: «bu dərgi də dünyani türklərə qarşı səlib yürüşünə səsleyir» (s.70). **III fəsil İrəvan əyalətinin inzibati ərazi quruluşuna həsr edilmişdir** (s. 88-126). Burada XVI yüzilin əvvəllerindən bu torpaqların ərazi-inzibati quruluşu izlənir. Çuxursəd adının belə bir izahı verilir: «**Səd türk tayfa başçısı olub. Sədli tayfasının, Sədli oymağının adı da onunla bağlı olub. Uca-uca dağların əhatəsində, Arpa çayının Araza qovuşduğu yerdə, Naxçıvan və Sürməli yurdunda yerləşən çökəkliyə Çuxursəd deyiblər**» (s.89). Sonralar Çuxursəd bəylərbəyliyi ərazisində Naxçıvan və İrəvan xanlıqları yaranır (s.92). Bu xanlıqların işgalindən sonra Rusiya hökuməti 1828-ci il martın 21-də burada «Erməni vilayeti» yaradır (s.120-121). Bu inzibati-ərazi dəyişiklikəri istər imperiya, istərsə də sovet dövründə davam etdirilir. **IV fəsildə İrəvan şəhərinin 400 iləqədərki dövr ərzində (1500-1890-cı illər)** siyasi tarixi şərh edilir (s.127-171). Bununla birgə şəhər əhalisinin say dinamikası, etnik tərkibi və s. məsələlərə də

toxunulur (s.167). Əlavə 1-də verilmiş cədvəldən aydın olur ki, 1828-ci ildə İrevan şəhər əhalisinin 75,6 %-ni azərbaycanlılar təşkil etmişdi, lakin onların sayı getdikcə azalmış 1916-ci ildə 24,4 %-ə enmişdi (s. 167). **V fəsil erməni şovinizmi və separatizminin kökləri və öyanişı haqqındadır** (s. 172-212). Bu fəsildə 1877-1878-ci illər rus-türk müharibəsində Osmanlı imperiyasının məğlubliyyətli yaranan tarixi şəraitdə ermənilərin fəallaşması, siyasi cəhətdən təşkilatlandırılması və b. məsələlər diqqət mərkəzində dayanır. Qərbi Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi, bunun əksinə olaraq yerli əhalinin Vətənini tərk etməsi, zoraki xristianlaşdırma siyaseti **VI fəslin mövzusu** olmuşdur (s. 213-258). Burada verilmiş cədvəllər əhalinin etnik, o cümlədən dini tərkibinin necə dəyişməsini izləməyə imkan verir. I kitabın sonuncu, **VII fəsl** «Erməni məsəlesi» adlanır (s. 259- 378). İşin bu fəslində 16 məsələ ayrılmışdır: «1. Qaynaqlardan sətirlər», «2. San-Stefano sazişi və erməni məsəlesi», «3. Berlin konqresi və erməni məsəlesi» və i. a.

**II kitab VIII-X fəsilləri** əhatə edir. **VIII fəsil** «Tarihimizə həqiqət işığında baxaq» adlanır (s.379-532). İşin bu ən böyük fəqli 6 məsələ üzrə nəzərdən keçirilir: «Qanlı nəticələr» (s.396-400), «Qerb bölgəsi azərbaycanlılarının soyqırımına daha bir nəzər» (s.401-416), «Birinci Dünya müharibəsi və daşnakların hakimiyəti dövründə Ermənistən azərbaycanlılarına qarşı aparılan soyqırımı siyaseti»(s.417-427) və s. Bu fəsildə dədə-baba Azərbaycan torpaqlarında həyata keçirilən demoqrafik dəyişikliklər, ermənilərin Türkiye və Azərbaycanda törendikləri soyqırımları, onların ağır nəticələri eks olunmuşdur. Müəllif erməni vəhşiliklərinin miqyasını göstərmək üçün qeyd edir ki, **indiki Ermənistən ərazi-sində təqribən 1301 kənd olub. Bunlardan 959 –da bu və digər vaxtlarda azərbaycanlılar yaşayıb** (s.451). Müasir Ermənistən tarixi əslində həmin azərbaycanlı kəndlərinin

dağıdılması, dinc əhalinin genosid tarixidir. Kitabda 1918-1920-ci illərdə dağıdılmış Azərbaycan kəndləri, onlarda olan təsərrüfatlar və əhalinin sayı haqqında cədvəller verilmişdir (s.472-479). Hər bir fikrin təsdiqi üçün fəslin sonunda sənəd və müxtəlif əsərlərdən çıxarılışdar verilmişdir. «1918-1920 -ci il soyqırımdan xilas olmuş ailələrin övladları» adlı hissə də (s. 501-510) maraqla oxunur. Orada Azərbaycanın görkəmli dövlət, elm və mədəniyyət xadimləri - Mustafa bəy Topçubaşov, Heydər Hüseynov, Cəfər Xəndan, Əziz Əliyev, Həsən Seyidov, Əhməd Cəmil və Səid Rüstəmovun həyatından söz açılır. Buradan çıxan başlıca nəticə ondan ibarətdir ki, ermənilərin törendikləri soyqırım Azərbaycanın təkcə dünəninə deyil, bu gününə də vurduğu zərbədir. Bu soyqırımlar Azərbaycanı saysız-hesabsız istedadlı, vətənpərvər insanlarından mərhum etdi. Azərbaycan türklərinin mədəni həyatı işin **IX fəsilində** öyrənilmişdir (s. 533-584). Burada indiki Ermənistən ərazisindəki Azərbaycan mədəniyyəti, onun sahələri- maarif, ədəbiyyat, dövri mətbuat, teatr nəzərdən keçirilir.

**I.Məmmədov** öyrənilənlərin hələ kifayət olmadığını göstərmək məqsədi ilə saxlanlaclarda tədqiqini gözləyən xeyli sənəd olduğunu bildirir. **X fəsil** bu məsələ haqqındadır (s. 585-6511). Burada Ermənistən MDA-dan azərbaycanlılar haqqında toplanmış bəzi sənədlərdən çıxarışlar verilmişdir. İşin sonunda 1501-1920-ci illəri əhatə edən dövrə baş vermiş əsas hadisələrin xronikası verilmişdir ki, bu da uğurlu hesab oluna bilər.

Bütün bunlarla birgə hər bir iş kimi bu kitab da oxucuda müəyyən arzu və istəklər yaradır. İşdə olduqca böyük miqdarda sənəd və faktlardan istifadə edilmişdir. Fikrimcə onların daha optimal şəkildə sistəmləşdirilməsinə və ümumişdirilməsinə ehtiyac hiss olunur. Bu halda bəzi tekrarları da aradan qaldırmaq olardı. Fəsillərin adlarının konkret

olması da arzu ediləndir, çünki işdə verilmiş adlar obrazlı və çox ümumi olduğundan qoyulan problemi bəzən aydın ifadə edə bilmir və i. a.

«İrəvan dəftəri. İctimai fikir tariximizin qəribəsəyən üfüqləri» kitabı da orijinal tədqiqat əsəridir. İşin girişində qeyd olunduğu kimi bu kitab 1972-ci ildə çap oluna bilərdi, lakin Bakıdan alınan bir rəy bu kitabin o zaman Ermənistanda çapına mane olmuşdu (s.5-6). Bu ibrətəmiz bir faktdır. 30 il çapı gecikmiş bir kitab !. Halbuki o, Azərbaycan oxucusuna indiki Ermenistan ərazisindəki azərbaycanlıların ictimai, ədəbi-bədii fikrinin öyrənilməsi üçün nə qədər məlumat, elmi bilik, fəaliyyət üçün mənəvi dəstək verə bilərdi. Ötüb keçənlərə baxmayaraq «İrəvan dəftəri. İctimai fikir tariximizin qəribəsəyən üfüqləri» kitabı bu gün üçün də aktualdır. Bu kitab «Tariximiz, torpağımız, taleyimiz»-in IX fəsli ilə səsləşir və bütövlikdə Qərbi Azərbaycanın mədəni həyatı haqqında ətraflı təsəvvür yaradır.

**Bələliklə, İ.Məmmədovun hər iki kitabını Azərbaycan kitab aləmində mühüm hadisə kimi qiymətləndirmək olar. Bu kitabların geniş oxucu kütləsinin marağına səbəb olacağı şübhəsizdir.**

**Şükürov K.K**

## REDAKSİYA HƏYƏTİ VƏ MÜƏLLİFLƏR HAQQINDA MƏLUMAT

**Əhmədov Hikmət Oktay oğlu** – BDU «Azərbaycanşünaslıq» ETM-nin «Dünya Azərbaycanlıları» bölməsinin kiçik elmi işçisi, tarix elmləri namizədi

**Ələkbərzadə Mehriban Zaur qızı** – Speyse müstəqil teleradio şirkəti. Müəlliflər proqramları departamentinin müdürü

**Fərəcov Şəfəyat Fərəc oğlu** – BDU «Azərbaycanşünaslıq» ETM-nin «Dünya Azərbaycanlıları» bölməsinin elmi işçisi

**Həsənova Lətifə Lazım qızı** – BDU «Azərbaycan tarixi (humanitar fakültələr üzrə)» kafedrasının dosenti

**Xəlilova Sevda Sabir qızı** – BDU «Azərbaycanşünaslıq» ETM-nin «Dünya Azərbaycanlıları» bölməsinin dissertanti

**Ibişov Salman Ərzuman oğlu** – BDU «Azərbaycanşünaslıq» ETM-nin «Dünya Azərbaycanlıları» bölməsinin aspirantı

**Kazimov İbrahim Feyzulla oğlu** – BDU «Azərbaycanşünaslıq» ETM-nin «Dünya Azərbaycanlıları» bölməsinin aspirantı

**Mahmudov Yaqub Mikayıł oğlu** – BDU tarix fakültəsinin dekanı, «Azərbaycanşünaslıq» ETM-nin elmi rəhbəri, baş elmi işçi, professor, əməkdar elm xadimi

**Məmmədova Arzu Əşrəf qızı** – BDU «Azərbaycanşünaslıq» ETM-nin «Dünya Azərbaycanlıları» bölməsinin aspirantı

**Mustafayev Abdulla Nəriman oğlu** – Naxçıvan Dövlət universiteti Ümumi tarix kafedrasının əməkdaşı

**Mustafayeva Sitarə Oruc qızı** – BDU «Azərbaycanşünaslıq» ETM-nin «İnformasiya-tərcümə» bölməsinin baş laborantı

**Novruzova Gülzər Tofiq qızı** – BDU «Azərbaycanşünaslıq» ETM-nin «Dünya Azərbaycanlıları» bölməsinin elmi işçisi

**Paşayeva Ulduz Miri qızı** – BDU «Azərbaycanşünaslıq» ETM-nin «Dünya Azərbaycanlıları» bölməsinin böyük elmi işçisi

**Şirvanova Tərəna Əmirağa qızı** – BDU «Azərbaycanşünaslıq» ETM-nin «Dünya Azərbaycanlıları» bölməsinin aspirantı

**Şükürov Kərim Kərəm oğlu** - BDU «Azərbaycan tarixi (humanitar fakültələr üzrə)» kafedrasının dosenti, «Azərbaycanşünaslıq» ETM-nin «Dünya Azərbaycanlıları» bölməsinin aparıcı elmi işçisi, tarix elmləri namizədi

**Verdiyeva Hacər Yusif qızı** – BDU «Azərbaycanşünaslıq» ETM-nin «Dünya Azərbaycanlıları» bölməsinin aparıcı elmi işçisi, tarix elmləri namizədi

**Qeyd:** Redaksiya heyəti müəlliflərin elmi yaradıcılığında mövqelərini tam ifadə etməsi üçün hər cür şərait yaratmışdır. Müəlliflərin və redaksiya heyətinin mövqeyi uyğun gəlməyə bilər.

**Redaktor:** M.M.Əlizadə  
**Kompüter tərtibatçıları:** U.M. Paşayeva  
S.O. Mustafayeva

**Dünya azərbaycanlıları: tarix və müasirlik  
(Elmi-nəzəri toplu). I BURAXILIŞ**

---

**Yığılmağa verilib 07.12.2002.  
Çapa imzalanıb 03.02.2003 ci il.  
Sayı 100.**

---